

0201y_RU_Q2017_Yekun_Qiyabi testinin sualları

Fənn : 0201y Azərbaycan dili və nitq mədəniyyəti

1 Azərbaycan – türk milli dili nə zaman formalaşmışdır ?

- XIV əsrin sonlarında
- Eramızın I əsrində
- Eramızın I minilliyində
- XVI əsrin sonlarından
- XV əsrin axırlarında

2 Cümlələrdən birində iltisaqılık prinsipinin pozulduğuna aid nümunə var:

- Bu gün hamımız doğma Azərbaycanımız üçün çalışmalıyıq.
- Yetişdi toy axşamı, durun, yandırın şamı.
- Qoca diqqətlə qarşidakı cavanları süzdü.
- Uşaqlar tələsə-tələsə sınıfə daxil oldular.
- Füzuli öz yaradıcılığında nəzm əsərlərinə üstünlük vermişdir.

3 Dialektologiya haqqındaki fikirlərdən biri səhvdir:

- Dialektləri (şivələri) öyrənən dilçilik sahəsi dialektologiya adlanır.
- Hal – hazırda ədəbi dildə işlənməyən dialekt sözlərin bir qismi tarixən ədəbi dilimizdə olmuşdur.
- Müxtəlif regionlarda işlədilən yerli-məhəlli danışığa dialekt və ya şivə deyilir.
- Bədii əsərlərdə dialekt xüsusiyyətlərindən istifadəyə yol verilimir
- Dialektlər dilimizin tarixini, onun keçdiyi inkişaf yolunu öyrənməkdə ən etibarlı mənbədir.

4 Azərbaycanın dövlət bayrağındaki mavi, qırmızı və yaşıl rənglərin təsviri yazının hansı növünə aiddir?

- sillabik
- piktoqrafik (şəkli)
- əşyəvi
- ideoqrafik (fikri)
- fonoqrafik

5 Dövlət gerbindəki palid budağının təsviri yazının hansı növünə aiddir?

- sillabik
- piktoqrafik (şəkli)
- əşyəvi
- ideoqrafik (fikri)
- fonoqrafik

6 Hansı cərgədə sözlərin hamısında iltisaqılık prinsipi pozulub?

- antihumanizm, abnormal, dəmirçilər, sevgi
- bitərəf, qonşugıldı, dünənki, dağıntı
- natəmiz, nisgil, qoparmaq, yazıçılar
- gediş, bibimgil, çiynam, dünyəvi
- mənəvi, yaradıcı, tikinti, əzgil

7 Fleksiyaya uğramış sözlərin verildiyi bəndlərin hansında iş görülən, üzərində iş görülməmişdir?

- zülm, məzlum
- alim, üləma
- dərs, tədris
- hakim, hökm

- kitab, məktəb

8 Hal-hazırda istifadə etdiyimiz latin qrafikali əlifba yazının hansı növünə aiddir?

- ideoqrafik
 sillabik
 piktoqrafik
 fonoqrafik
 əşyəvi

9 Dilçiliyin bu praktik (təcrübi) sahəsi lügətlərin tərtibi və yaranma qaydalarını öyrənir:

- qrammatika
 dialektologiya
 leksikologiya
 leksikoqrafiya
 etimologiya

10 Bunlardan ikisi dilçiliyin praktik sahəsidir: 1. nitq mədəniyyəti, 2. Üslubiyyat, 3. Dialektologiya, 4. lügətçilik, 5. orfoepiya

- 2.3
 2.5
 1.3
 1.4
 4.5

11 Biri oğuz qrupundan olan dillərə daxildir:

- qumuq
 uyğur
 qazax
 qaqauz
 qırğız

12 Dialektologiya nədir?

- Nitq hissələrini öyrənən dilçilik bölməsi.
 Dilin lügət tərkibindən bəhs edən dilçilik bölməsi.
 Ayrı-ayrı elm sahələrinə aid sözləri öyrənən dilçilik bölməsi.
 Məhəlli xarakterli sözləri öyrənən dilçilik bölməsi.
 Lügətlərin tərtibi ilə məşgul olan dilçilik bölməsi.

13 “Lügətçilik” dedikdə dilçiliyin hansı sahəsi nəzərdə tutulur?

- leksika
 dialektologiya
 etimologiya
 leksikoqrafiya
 qrammatika

14 Ayrı-ayrı məhəlli danışçıları öyrənən dilçilik sahəsi hansıdır?

- morfologiya
 etimologiya
 leksikologiya
 dialektologiya
 fonetika

15 Biri türk dilinin oğuz qrupuna aiddir:

- özbək
- uyğur
- tatar
- türkmən
- qırğız

16 Flektiv xüsusiyyətinə görə ərəb mənşəli “daxil” sözü ilə qohum olan sözləri seçin: 1. Adaxlı, 2. müdaxilə, 3. mədaxil, 4. məddah, 5. idxal

- 1,4,5
- 3,4,5
- 1,2,3
- 2,3,5
- 2,3,4

17 Biri oğuz dil qrupuna aid deyil:

- Azərbaycan dili
- özbək dili
- türkmən dili
- qaqauz dili
- türkiyə türkcəsi

18 Hansı cümlədə iltisaqılık prinsipi pozulan söz yoxdur?

- Könlü balıq istəyən quyuğunu suya salar.
- Nəəhl olana mətləbi qandırmaq olurmu?
- Bimərhəmət əyanlarına şükür,xudaya!
- Bu tablo yeddi rəngli karandaşın sayəsində yaranmışdı.
- O, bütün fənləri yaxşı oxuyur.

19 Azərbaycan dilinin iltisaqılıyi baxımından yolverilməzdir:

- Sözə əvvəlcə leksik, sonra qrammatik şəkilçilərin artırılması.
- İsimlərə əvvəlcə cəm, sonra mənsubiyət şəkilçilərinin artırılması.
- Sözə şəkilçilərin ahəng qanununa uyğun artırılması.
- Şəkilçi artırıldıqda söz kökünün dəyişməsi.
- Sözə eyni zamanda bir neçə şəkilçinin artırılması.

20 Bu dillərdə sözün kökü dəyişmir və leksik şəkilçi işlənmir. Söhbət hansı dillərdən gedir?

- kök və iltisaqi dillərdən
- aqqlütinativ
- iltisaqi
- amorf
- flektiv

21 Adları çəkilən müəlliflərdən birinin rəhbərliyi ilə 1940-ci illərdə “Rusca-azərbaycanca lüğət” tərtib edilmişdir:

- Qarabəy Qarabəyov
- Üzeyir Hacıbəyov
- Əliağa Şıxlinski
- Heydər Hüseynov
- Əliheydər Orucov

22 Hansı fikir səhvdir?

- Mədəni-tarixi hadisələrin aydınlaşmasında dil faktları mühüm rol oynayır.
- Dilin inkişafı xalqın tarixi ilə bilavasitə bağlıdır.
- Dil faktları xalqın mədəni-tarixi səviyyəsi haqqında təsəvvür yaradır.
- Dil müstəqil inkişaf qanunlarına malik olduğundan cəmiyyətdəki dəyişikliklərə reaksiya vermir.
- Qohum tayfaların dili birləşərək həmin xalqın dilinə çevrilir.

23 Sözün mənşeyini, kökünü, nədən törəməsini öyrənən dilçilik sahəsinə... deyilir. Nöqtələrin yerində yazılımalıdır:

- nitq mədəniyyəti
- dialektologiya
- leksikoqrafiya
- etimologiya
- grammatika

24 M.Qaşgarlıının “Divani – lügət – it -türk” əsəri ilə bağlı doğru fikir hansıdır?

- Azərbaycanda tapılmış əlyazma 1951-ci ildə Türkiyədə nəşr edilib.
- Lügətdə 900-dən çox söz və ifadə var.
- Əsər Azərbaycan dilinin lügət tərkibi haqqındadır.
- Yeganə əlyazmasının üzü XIII əsrə Azərbaycanda köçürürlüb.
- Əsər XIII əsrə yazılmışdır.

25 Azərbaycan dili haqqında verilən fikirlərdən biri səhvdir:

- Azərbaycan dilinin fonetik sistemi, əsas lügət fondu, qrammatik quruluşu ilk orta əsrlərdə (birinci minillikdə) təşəkkül tapmışdır.
- Morfoloji quruluşuna görə Azərbaycan dili aqqlütinativ (iltisəqi) dil tipinə aiddir.
- Azərbaycan dili Azərbaycanda millətlərarası ünsiyyət vasitəsidir.
- Dünyada ən çox Azərbaycan dilində danışan insanların yaşadığı ölkə Azərbaycan Respublikasıdır.
- Ölkəmizin dövlət idarələrində vəzifə tutan müxtəlif xalqların nümayəndələri öz işlərini məhz Azərbaycan dilində icra etməlidirlər.

26 Aşağıdakı türk dillərindən biri oğuz qrupuna aid deyil:

- qaqaуз dili
- türk dili
- Azərbaycan dili
- qırğız dili
- türkmən dili

27 Hər hansı şəxsin nişanlı olduğunu bildirmək üçün barmağına taxdıığı nişan üzüyü yazının hansı növü hesab edilməlidir?

- sillabik
- fonoqrafik
- əşyəvi
- ideoqrafik
- piktoqrafik

28 Şəhli otun üstündə və ya nəm torpaqda ovun ayaq izlərini ovçu hansı yazı kimi oxumalıdır?

- hecavi
- əşyəvi
- hərfi
- fikri
- şəkli

29 Hansı sözdə iltisəqilik prinsipi pozulmuşdur?

- məktəbdəki
- dostluq
- mərifət
- dünyəvi
- həqiqət

30 Biri oğuz qrupuna daxildir:

- tatar
- uyğur
- özbək
- qaqauz
- qazax

31 Maşın firmalarının çoxunun xüsusi loqosu (fərqləndirici nişanı) var. Bu, loqo (nişan)yazının hansı növünə aiddir?

- fonoqrafik
- əşyəvi
- şəkli
- fikri
- sillabik

32 Azərbaycan dili haqqında deyilənlərdən biri düzdür:

- Azərbaycan dili həm amorf, həm də flektiv dillərə aid ola bilər.
- Azərbaycan dili amorf dildir.
- Azərbaycan dili flektiv dildir.
- Azərbaycan dili iltisaqi dildir
- Azərbaycan dili qıpçaq qrupuna daxildir.

33 Yazı haqqında deyilənlərdən biri səhvdir:

- Yazı səsli dilin norma ilə qavrayışını təmin edən işarələr sistemidir.
- İlk yazı əşyadan ibarət olub.
- Yazı bəşəriyyətin ən böyük dəyərlərinindənədir.
- Yazının ən çevik forması ideoqrafik yazıdır.
- Fonoqrafik yazının ilk forması sillabik yazı olub.

34 Meyvə - tərəvəz dükanının vitrin və pəncərələrində meyvə-tərəvəz şəklinin çəkilməsi yazının hansı növünə aiddir?

- fonoqrafik
- piktoqrafik
- ideoqrafik
- əşyəvi
- sillabik

35 “Divani – lügət- it -türk” əsərinin müəllifi kimdir?

- Cəmaləddin İbn Mühənnə
- Mirzə Məhəmmədəli Kazım bəy
- Hüməm Təbrizi
- Mahmud Qaşgarlı
- Hinduşah Naxçıvanı

36 “Hakim, hökm, məhkəmə, məhkum, mühakimə” sözləri morfoloji quruluşuna görə hansı dil tipinə aiddir?

- flektiv və aqqlütinativ

- aqqlütinativ
- amorf
- flektiv
- amorf və flektiv

37 Azərbaycan Respublikasının Konstitusiyasının neçənci maddəsi dil haqqındadır?

- 22-ci
- 19-cu
- 18-ci
- 21-ci
- 20-ci

38 Azərbaycan Respublikasında 12 noyabr 1995-ci il səsverməsi ilə Konstitusiyada dövlət dilimiz hansı adla təsbit olunmuşdur?

- Azəri türkçəsi
- Azəri dili
- Azərbaycan türkçəsi
- Azərbaycan dili
- Türk dili

39 Biri türk dilinin qıpçaq qrupuna aid deyil:

- qırğız
- qumuq
- tatar
- salur
- başqırd

40 Lügətçilik haqqındaki fikirlərdən biri səhvdir:

- Lügətçiliyin sürətli inkişafi elmi-mədəni tərəqqi, maarifçiliyin genişlənməsi və siyasi-diplomatik fəallaşma ilə bağlıdır.
- Lügətlər həm müxtəlif dillərin öyrənilməsinə kömək edir, həm də dildə mövcud olan sözləri qeydə alıb ümumiləşdirir.
- XX əsrin əvvəllərində Azərbaycanda lügətçilik daha da fəallaşır.
- XIII-XIV əsrlərdə lügətçiliyimizin tarixində Cəmaləddin İbn Mühənnə, Hinduşah Naxçıvani və Hüməm Təbrizi kimi görkəmli simalar olub.
- Lügətçilik dilçiliyin nəzəri sahələrindən biridir.

41 Sözün əslini bərpa etmək, onun başqa söz və mənalarla əlaqəsini öyrənmək üçün aparılan dilçilik araşdırmasına nə deyilir?

- leksik təhlil
- morfoloji təhlil
- sintaktik təhlil
- etimoloji təhlil
- dialektoloji təhlil

42 Dil haqqında deyilənlərdən biri səhvdir:

- Dilin başqa bir funksiyası insanı əhatə edən əşya və hadisələri əks etdirmək, onların adlarını bildirməkdir.
- Dilin I funksiyası insanlar arasında əlaqə yaratmaq, cəmiyyətdə ünsiyyət vasitəsi olmaqdır.
- Dil ünsiyyət vasitəsidir.
- Dil sərf bioloji hadisədir.
- Dil orqanizmdə II siqnal sisteminin nəticəsidir ki, bu da canlılardan ancaq insana aiddir.

43 Hansı birləşmənin asılı tərəfində iltisaqılık pozulub?

- sizin fikriniz
- hecavi yazı
- gülün ətri
- lügəvi məna
- dəyirmi stol

44 Hansı birləşmənin əsas tərəfində iltisaqılık pozulub?

- onun xətti
- kimyəvi element
- hərfi yazı
- sənin şəklin
- sinfin uşaqları

45 Yazının bu növündə bir neçə səs bir işarə ilə ifadə olunur:

- əşyəvi
- hərfi
- şəkli
- hecavi
- fikri

46 Şəkli yazıya aid olanı göstərin:

- Nəqliyyat yolunda qoyulmuş nida işarəsi.
- Suyun H₂O işarəsi ilə göstərilməsi.
- Aptekin pəncərəsindəki ilan şəkli.
- Ət mağazasının vitrinindəki inək kəlləsi şəkli
- Toy zamanı ələ xına qoyulması.

47 Flektiv dillərin xüsusiyyətinə əsasən ərəb mənşəli qohum (eyniköklü) sözlərin sırasını göstərin:

- nazim, mənzərə, tənzim
- nəzər, nazir, mənzum
- şəkil, təşkil, müştərək
- hökm, hakim, məhkəmə
- tərkib, mürəkkəb, katib

48 Bu dillərdən biri oğuz qrupuna daxildir:

- özbək
- qırğız
- qazax
- qaqaуз
- qumuq

49 Topqapıdakı ayaq izləri hansı yazıya aid edilə bilər?

- sillabik
- fikri
- əşyəvi
- şəkli
- həm əşyəvi, həm şəkli

50 Dil haqqındaki fikirlərdən biri səhvdir:

- Ünsiyyət vasitəsi kimi dil yalnız insana məxsusdur.
- İraqi və irsi cəhətlərlə bağlı deyil.
- Ünsiyyət vasitəsidir.

- Dil tarixən çox dəyişkəndir.
- İctimai hadisədir.

51 Kimya dərslərində öyrəndiyimiz yazılar (məsələn, duzun NaCl işarəsi ilə bildirilməsi) hansı yazıya uyğun gəlir?

- piktoqrafik yazıya
- sillabik yazıya
- əşyəvi yazıya
- ideoqrafik yazıya
- fonoqrafik yazıya

52 İnsanların bir-biri ilə ilk yazılı əlaqəsi nöyin köməyi ilə olub?

- şəkillərin və hərflərin
- rəmzlərin
- əşyaların
- əşyələrin
- hərflərin

53 Azərbaycan dili hansı xüsusiyyətlərinə görə iltisaqi dillərə aiddir?

- Morfoloji quruluşuna görə.
- Cümədəki sözlərin sırasına görə.
- Ahəng qanununun sabitliyinə görə.
- Türk dilləri ilə qohumluğuna görə
- Alınma sözlərin çoxluğuna görə.

54 Aşağıdakılardan hansılar fikri (ideoqrafik) yazıya aiddir? I ayaqqabı dükanının qapısındaki ayaqqabı şəkli. II nəqliyyat keçidini tənzimləyən qırmızı, sarı, yaşıl işıq. III yüksək gərginlikli elektrik şəbəkəsinin üstündəki kəllə şəkli. IV lotereyanın üstündəki maşın şəkli. V xırda vat dükanı qapısındaki qayçı və daraq şəkli

- III,IV
- IV,V
- I,V
- II,III
- I,IV

55 Toy dəvətnaməsinin üzərindəki qoşa üzük təsviri yazının hansı növü hesab edilməlidir?

- sillabik
- əşyəvi
- fonoqrafik
- ideoqrafik
- piktoqrafik

56 Hansı söz birləşməsinin asılı tərəfində iltisaqilik prinsipi pozulmuşdur?

- onun əyni
- oğulun fikri
- ilin fəsilləri
- alnimin qırışları
- tale yolları

57 Yazının ən mükəmməl, ən çevik forması bunlardan hansıdır?

- şəkli və fikri
- fikri
- şəkli

- hərfi
- əşyəvi

58 Yol işarələri yazının hansı növünə aiddir?

- həm ideoqrafik, həm də fonoqrafik
- fonoqrafik
- piktoqrafik
- ideoqrafik
- əşyəvi

59 Hansı söz birləşməsinin əsas tərəfində iltisaqilik pozulmuşdur?

- sinif fəalları
- uşağıın arzusu
- məharətli əllər
- sizin oğlunuz
- kimyəvi reaksiya

60 Hansı söz birləşməsinin asılı tərəfində iltisaqilik prinsipi pozulmuşdur?

- gülün ətri
- burunun ucu
- ananın sözü
- sinfin fəalları
- sizin oğlunuz

61 Bunlardan biri leksikoqrafiyaya aid edilə bilməz:

- lügətlətlərin tərtib olunma prinsiplərinin öyrənilməsi
- türk dilçiliyinin qədim sahələrindən biri olması
- tərcümə lügətinin hazırlanması
- dilin lügət tərkibinin öyrənilməsi
- dilin təcrübi sahələrindən biri olması

62 Azərbaycan dövləti beynəlxalq münasibətlərdə hansı dildə təmsil olunur?

- ingilis və rus dillərində
- rus dilində
- türk dilində
- Azərbaycan dilində
- ingilis dilində

63 Hansı bənd flektiv dillərə aid eyniköklü sözlərdən ibarətdir?

- ailə, əyalət, övliya
- gülüş, gülünc, gülməli
- güclü, güllük, güldən
- fikir, təfəkkür, mütəfəkkir
- düyü, düyün, düyünçə

64 Fikirlərdən biri səhvdir:

- Azərbaycan dili iltisəqi dildir.
- Leksikoqrafiya dilçiliyin praktik sahəsidir.
- Qaqauz dili oğuz qrupuna aiddir.
- Kök dillərdə sözün kökü içəridən dəyişir.
- Yazının ən çevik forması fonoqrafik yazıdır.

65 Yüksək gərginlikli elektrik şəbəkəsinin üstündə çəkilən kəllə şəkli hansı növünə aiddir?

- əşyəvi
- şəkli
- hərfi
- fikri
- hecavi

66 Hansı sözlərdə cingiltili samit özünün kar qarşılığı kimi tələffüz olunur? 1. möhtəşəm, 2. poladdan, 3. vüqarlı, 4. azaddır, 5. nəğməkar

- 1,4
- 2,4
- 2,4,5
- 1,2
- 3,4,5

67 Orfoqrafik səhvi göstərin:

- sənin oğlun
- Məlikməmmədin nağlı
- quzu beyni
- beynin möcüzələri
- oğulun yaxşısı

68 Cümələlərdən birində “oğul” sözünün kökündəki “u” hərfi düşməməlidir. Orfoqrafik səhvi tapın:

- Oğlum universitetdə oxuyur.
- Oğlun pisi-yaxşısı olmur.
- Onun oğlu bu il məktəbi qurtarır.
- Oğlumuz, deyəsən, ağıllanıbdır
- Oğlum yaman dəcəldir.

69 Hansı sıra yalnız vurğu qəbul etməyən şəkilçilərdən ibarətdir?

- lar 2, -çı 4, -cıl
- gil, -madan 2, -casına 2
- ar, 2, -ır 4, -acaq 2
- ıı4, -da2, -ıntı4
- dan 2, -dı4, -sız 4

70 Vurğusu dəyişməklə mənası dəyişməyən sözlər hansılardır? 1. gözlə, 2. xeyli, 3. büzmə, 4. azdır, 5. damcı, 6. sahil

- 4,5,6
- 2,5,6
- 1,5,6
- 2,4,5
- 1,3,6

71 Sözlərdən birində qoşa samitlərdən birincisi kar samit kimi tələffüz olunur:

- saqqal
- güllə
- fəaliyyət
- təəccüb
- müəllim

72 Bir çox sözlərdə iki kar samit yanaşı işləndikdə ikinci samit özünün cingiltili qarşılığı kimi tələffüz edilir. Bu qaydaya hansı bənddəki söz uyğun gəlir?

- dəftər
- sehrbaz
- saqqal
- anbar
- şəffaf

73 Sonu qoşasamitli sözlər neçə hecalı olur?

- iki
- Belə sözlər müxtəlifhecalı ola bilər.
- dörd
- üç
- bir

74 Hansı sözlərdə vurğu birinci hecaya düşür? 1. həyat, 2. yenə, 3. amma, 4. əlbəttə, 5. bayaq

- 1,2,4
- 2,3,5
- 1,3,5
- 2,3,4
- 1,4,5

75 Sətirdən-sətrə keçirmək üçün hecalara düzgün ayrılmayan sözlər hansı cavabda göstərilib? 1. bə-di-i, 2. Dağış- tan, 3. dia-qram, 4. a-na, 5. sür-ət, 6. kitab-larımız

- 1.4
- 2,3,5
- 2.3
- 4,5
- 1,2,5

76 Hansı söz səhv yazılmışdır?

- inqilap
- təəccüb
- sədr
- sətir
- nəsil

77 Tələffüzü və yazılışı fərqlənməyən sözü göstərin:

- torpaq
- yarpaq
- külək
- çıçək
- kürk

78 "Polad" sözünə bu şəkilçilərdən biri artırıldıqda kökün son samiti (t) kimi tələffüz olunur:

- imiz
- da
- in
- ı
- a

79 Vurğusu son hecaya düşən sözü göstərin:

- sapsağlam
- bayraqdar
- yenə
- sanki
- respublika

80 Dilimizdə vurğunun yeri, əsasən, sözün hansı hecasıdır?

- həm ilk, həm orta hecası
- ilk hecası
- son hecası
- orta hecası
- həm orta, həm son hecası

81 Sözlərdən birinin hecalara bölünməsi yanlışdır:

- e-ma-lat-xa-na
- qur-ucu-luq
- ə-ziz-lə-mək
- müb-tə-da
- mək-təb-li

82 Sözdə hecaların sayı necə müəyyənləşdirilir?

- samitlərin sayına görə
- kar samitlərin sayına görə
- açıq saitlərin sayına görə
- dodaqlanan saitlərin sayına görə
- saitlərin sayına görə

83 Hansı sözdə kar samit cingiltili tələffüz olunur?

- qəzet
- işdən
- divar
- hoppanmaq
- kağız

84 “Çiçək” sözünə hansı şəkilçi qoşulduqda onun vurğusu dəyişmir?

- li
- lər
- dən
- dir
- lik

85 Vurğudan asılı olaraq mənası dəyişə bilən sözü müəyyənləşdirin:

- xurma
- tirmə
- məhkəmə
- qovurma
- barama

86 “Tüstu” sözünün fonetik təhlilindəki səhvləri göstərin: 1.5 səs, 5 hərfdən ibarətdir. 2. İkihecalı sözdür, vurğusu birinci hecaya düşür. 3. İki incə, dodaqlanan, qapalı sait var. 4. Sözdə üç kar samit işlənmişdir. 5. Ahəng qanununa tabe olur.

- 1.2
- 2.4
- 1,5
- 2,3

87 “Dovşan” sözünün fonetik təhlili ilə bağlı səhv cavabı göstərin: 1.6 səs, 6 hərfdən ibarətdir. 2.(o), (a) qalın, açıq saitlərdür. 3.3 cingiltili və bir kar samiti işlənmişdir. 4. İkihecalıdır, vurğu son hecaya düşür. 5. Qalın saitlərin ahəngi gözlənilmişdir.

- 1.3
- 2.4
- 3.5
- 2.3
- 1.2

88 Hansı cərgədə sözlərin sonundakı cingiltili samiti kar qarşılığı ilə əvəz etdikdə sözlərin ikisinin də mənası dəyişir?

- dağ, sənəd
- bağ, ağaç
- rəng, kitab
- göy, palaz
- qəlb, atlaz

89 Hansı birləşmənin asılı tərəfinin son samiti cingiltili tələffüz olunur?

- müdrik adam
- qılinc ağızı
- kənd həkimi
- palid qozası
- nəhəng motorlar

90 Hansı söz birləşmələrinin I tərəfinin son samiti tələffüz zamanı karlaşır: 1. palid qozası, 2. palid ağaçı, 3. dörd manat, 4. dörd uşaq, 5. kitab satışı

- 2.3
- 1,3,5
- 2,4,5
- 2.5
- 1,3,4

91 “K” hərfi hansı sözdə (g) samitinin kar qarşılığını ifadə edir?

- kassa
- çəkic
- marka
- ləçək
- seçki

92 Verilmiş sözlərdən neçəsində “q” hərfi özünün kar qarşılığı kimi ifadə edilir? Məqsəd, qəbul, qəzet, nöqtə, maraq, diqqət, nöqsan, parlaq, yarpaq, qəza

- 5
- 4.0
- 1.0
- 2.0
- 3.0

93 Cərgələrdən birindəki sözlərdə eyni səs müxtəlif hərflərlə ifadə olunmuşdur:

- nöqtə, doqquz
- rəqs, kadr
- kənd, kağız
- var, bar
- itki, bitki

94 Hansı danışiq söslərinin əmələ gəlməsində hava axını, əsasən, burun boşluğunundan çıxır?

- l,r
- m,n
- v,e
- p,b
- s,ş

95 Hansı sıradakı sözlərdə incə saitlərin hamısı işlənmişdir?

- enlikürək güləşçi
- döyüş bölgəsi
- incə səhbət
- məktəbin həyəti
- yeni görüşlər

96 Hansı sözdə kar samitlər yanaşı işlənmişdir?

- köçkün
- bitki
- hərəkətsiz
- xəstə
- taxta

97 Hansı cərgədə ahəng qanununun pozulduğu əsl Azərbaycan sözləri verilmişdir?

- kitab, medal, sait
- işıq, ilıq, işarti
- şəfa, şəlalə, sirdəş
- heca, samit, vasitə
- şəkil, ömür, beyn

98 “Xəstə” sözünün fonetik təhlilindəki səhvi göstərin:

- (ə)-incə, açıq, dodaqlanmayan saitdir.
- İkihecalıdır.
- Vurğu ikinci hecaya düşür.
- Samitlərin üçü də kardır.
- 5 hərf, 5 səsdən ibarətdir.

99 “Çıraq” sözünün fonetik təhlilindəki səhvi göstərin :

- İkihecalıdır, vurğu ikinci hecaya düşür.
- Bir kar (ç), iki cingiltili (r),(q) samitləri işlənmişdir.
- Deyilişi ilə yazılışı fərqlənir.
- Sözdə qalın, dodaqlanmayan saitlərin ahəngi gözlənilmişdir.
- Saitlərdən biri açıq, digəri qapalıdır.

100 Ahəng qanunu haqqında verilən fikirlərdən biri səhvdir:

- Ahəng qanunuun kök və şəkilçinin bitişdiyi yerdə daha möhkəm olur.
- Əsl Azərbaycan sözləri istisnasız olaraq, həmişə ahəng qanununa tabe olur.
- Ahəng qanunu dilimizin əsas fonetik qanunudur.

- Sözdə eynicinsli səslərin bir-birini izləməsinə ahəng qanunu deyilir.
- Ahəng qanunuun kök və şəkilçinin bitişdiyi yerdə daha möhkəm olur.

101 Əlifba...1.Hərflərin müəyyən sıra ilə düzülüşüdür.2.Şifahi dilin göstəricisidir.3.Səslərin öyrənildiyi bölmədir.4.Ərəb dilindən alınma sözdür.5.Yunan mənşəli sözdür.

- 1,2,4
- 1.4
- 1.5
- 2.4
- 2,3,5

102 Hansı sözdəki qalın, dodaqlanan, qapalı sait səs uzun tələffüz olunur?

- hovuz
- Səbuhi
- texnikum
- müsavat
- xudahafiz

103 Sözlərdən hansında cingiltili samit səs iştirak etmir?

- seçki
- xasiyyət
- itki
- həssas
- yetərsay

104 Hansı cərgədəki sözlərin hamısında ahəng qanunu pozulub?

- sarmaşıq, mahnı, güzgü
- zənbil, sabun, mərdanə
- maşın, sürücü, təhsil
- Samir, sahil, şəlalə
- qayçı, bəlağət, həzin

105 Neçə sözdə eyni zamanda həm açıq, həm də qapalı sait işlənmişdir?İşiq, balıq, vergül, sərgi, sütun, ömür, zəngin.

- 1.0
- 2.0
- 3.0
- 5.0
- 4.0

106 Saitlərdən birinin uzanması ilə mənası dəyişən sözlər hansı sıradadır?

- kitab, katib
- əsir, süfrə
- gəlin, əkin
- dava, bəzən
- məna, mina

107 Tərkibində yalnız dodaqlanmayan qapalı saitlər olan söz hansıdır?

- qürub
- təndir
- Məlahət
- ildirim

qazıntı

108 Hansı sözlərin tərkibində yalnız açıq saitlər işlənmişdir?

1.yorğun,2.sürü,3.qalın,4.bildirçin,5.dovşan,6.meşə

- 1.5
- 2.4
- 1.3
- 5.6
- 3.5

109 Danışq səslərinin yaranmasında hansı danışq üzvləri daha fəal iştirak edir?

- ağ ciyər, nəfəs borusu, dil
- ağ ciyər, dodaqlar, səs telləri
- dişlər, burun boşluğu, ağız boşluğu
- dil, dodaqlar, səs telləri
- dişlər, səs telləri, qırtaq

110 “Səadət” sözündə neçə səs və neçə hərf vardır?

- 4 səs, 5 hərf
- 6 səs, 6 hərf
- 5 səs, 5 hərf
- 5 səs, 6 hərf
- 4 səs, 6 hərf

111 Hansı sözdə hərflərin sayı səslərin sayından bir vahid azdır?

- dəmir
- gündüz
- alim
- radio
- könül

112 Yalnız kar samitlərdən ibarət olan cərgəni göstərin:

- e,m,ş,s,n,d
- p,t,ş,s,x,f
- x,b,t,v,ş,ğ
- k,z,g,ç,h,j
- p,f,x,t,q,y

113 Hansı sözdəki bütün samitlər kar qarşılığı olmayan cingiltili samitlərdir?

- narşərab
- dərman
- məcnun
- limon
- hazırlıq

114 Hansı sözdə cingiltili qarşılığı olmayan kar samit işlənmişdir?

- çətin
- fərman
- xatırə
- hədiyyə
- şəlalə

115 Cərgələrin birində cingiltili samitin kar qarşılığı səhv verilib:

- ğ-x
- j-ş
- g-k
- v-p
- z-s

116 Cümlədə ahəng qanununa tabe olmayan neçə söz işlənmişdir? Gülzar bir misalın həllində kömək üçün sinif yoldaşı Ramizə müraciət etdi.

- 5.0
- 2.0
- 1.0
- 4.0
- 3.0

117 Ahəng qanunu hansı cərgədəki sözlərdə pozulmuşdur?

- Kiyev, Bağdad, Berlin
- qələbə, qəsəbə, araba
- qaşıq, beşik, zərif
- musiqi, insan, hakim
- odun, boru, möhür

118 Hansı sözlərdə yalnız dodaqlanan saitlər işlənmişdir? 1.kobud,2.dönüş,3/aydınlıq,4.uzaq,5.könül

- 1,4,5
- 2,3,5
- 1,2,4
- 1,2,5
- 2,4,5

119 Hansı cərgədəki sözlərdə qalın saitlərin hamısı iştirak edir?

- quzu, qoç
- arzu, gül
- otaq, qapı
- ana, qohum
- qoyun, ari

120 Yalnız incə saitlər hansı cərgədədir?

- a,e,o,ö,ə
- e,ə,i,ö,ü
- a,ı,o,u
- ı,ı,u,ü
- o,u,ö,ü

121 Dil və alt çənənin yuxarıya doğru qalxması nəticəsində ağız boşluğunun daralması hansı saitlərin tələffüzü üçün səciyyəvi xüsusiyyətdir?

- dodaqlanmayan
- qapalı
- qalın
- incə
- açıq

122 a,ə,ö saitlərini birləşdirən nədir?

- Qalın saitlərdir.
- Açıq saitlərdir.
- İncə saitlərdir.
- Dodaqlanmayandır.
- Qapalı saitlərdir.

123 Dilçiliyin danışiq səslərini öyrənən bölməsi necə adlanır?

- morfologiya
- fonetika
- söz yaradıcılığı
- leksika
- sintaksis

124 Köhnəlmış sözlər cərgəsini göstərin:

- qapı, qaymaq, qonur
- yanacaq, çırpı, odun
- sürü, qoyun, quzu
- dəsmal, döşəmə, tavan
- yağmalamaq, suç, güz

125 “Əhvalat” sözünün leksik təhlilində harada səhvə yol verilmişdir?

- Antonimi yoxdur.
- Alınma sözdür.
- Leksik və qrammatik mənaya malikdir.
- Sinonimi yoxdur.
- Ümumişlək sözdür.

126 Sözlərdən neçəsi çoxmənalıdır? Almaq, qaş, səyyah, göz, qar, şeir, sahil

- ikisi
- dördü
- altısı
- üçü
- beşi

127 Hansı omonimlər müxtəlif nitq hissələrinə aiddir? 1. mürəkkəb, 2. nəticə, 3. qurd, 4. yaş, 5. çay, 6. şam

- 1.6
- 1,4
- 3.6
- 4.5
- 2.3

128 Hansı xüsusiyyətlər, əsasən, alınma sözlərə aiddir? 1. Ahəng qanununun gözlənilməsi 2. Eynicinsli qoşa saitlərin işlənməsi 3. Sözün “r” samiti ilə başlanması 4. Vurğunun son hecaya düşməsi 5. Uzun saitlərin olması

- 3,4,5
- 2.4
- 2,3,5
- 1.3
- 1,4,5

129 Hansı sözləri yerinə görə həm arxaik, həm də ümumişlək hesab etmək olar? 1. ozan, 2. ağac, 3. dəli, 4. pendir, 5. tramvay, 6. qopuz, 7. donluq

- 1,6,7
- 2,3,7
- 1,2,3
- 3,4
- 2,3,6

130 Frazeoloji birləşmələr haqqındaki səhv fikri göstərin:

- Nitqə xüsusi ifadəlilik və canlılıq gətirir.
- Dildə hazır şəkildə olmur, yalnız nitq prosesində yaranır.
- Tərəfləri birləşmədə bir leksik mənəni ifadə edir.
- Belə birləşmələrin tərkibindəki sözlər öz həqiqi mənalarını itirib məcazi mənada işlənir.
- Bütövlükdə cümlənin bir üzvü olur.

131 “Zəif” sözünün leksik təhlili ilə bağlı səhv fikirləri göstərin: 1. Alınma sözdür. 2. Leksik mənasına görə “gücsüz” deməkdir. 3. Təkmənalı sözdür. 4. “Qorxaq”, “cəsarətsiz” sözləri ilə sinonimdir. 5. Antonimi yoxdur.

- 1,2,4
- 1,3
- 3,4,5
- 2,4
- 1,2,3

132 Çoxmənalı sözlər cərgəsini göstərin:

- daraq, çay, top
- qapı, gəmi, tel
- göz, dolu, tar
- baş, diş, burun
- qaz, gül, qurd

133 Biri həm omonim, həm də çoxmənalı söz kimi işlənə bilər:

- baş
- kök
- zindan
- nəbz
- durna

134 Sözlərdən biri omonimlik xüsusiyyəti daşıyaraq, fel və sıfət kimi işlənə bilər:

- yar
- çat
- sağ
- yağ
- dağ

135 “Qalibiyət” sözünün leksik təhlili ilə bağlı düzgün fikirləri seçin: 1. Köhnəlmış sözdür. 2. Alınma sözdür. 3. Antonimi vardır. 4. Omonim kimi işlənə bilir. 5. “Qabiliyyət” sözünün sinonimidir. 6. Müstəqil leksik mənaya malikdir.

- 5,6
- 2,3,6
- 3,4
- 2,4,6
- 1,3,5

136 Hansı cərgədəki söz birləşmələrinin hamısında I tərəflər məcazi mənada işlənmişdir?

- kamil insan, torpaq yol, yüklü qatar
- ağır xasiyyət, qızıl ürək, soyuq münasibət
- ağır yük, acı meyvə, şirin səhbət
- ağır xasiyyət, qızıl ürək, soyuq hava
- yüklü tale, soyuq hava, ağır yük

137 Sözlərdən biri omonimlik xüsusiyyəti daşıyaraq, isim və fel kimi işlənə bilir:

- ağrı
- əsər
- alın
- əkin
- bilək

138 “İmtahan” sözünün leksik təhlilindəki səhvi göstərin:

- Alınmadır.
- Təkmənalı sözdür.
- Antonimi yoxdur.
- “Sınaq” və “yoxlama” sözləri ilə sinonimdir.
- Ümumişlək sözdür.

139 Nümunələrdən neçəsi frazeoloji birləşmədir? Təpəyə qalxmaq, çayın sahili, üzə durmaq, başa salmaq, kitabın cildi, maraqlı kitab, qara yaxmaq, gözə gətirmək.

- 5.0
- 4.0
- 3
- 6.0
- 2.0

140 Sözlərdən neçəsi yalnız termin kimi işlənə bilər? Sifət, xəbər, poemə, qrammatika, ada, say, boğaz, sinif.

- 4
- 5.0
- 6.0
- 2
- 3.0

141 Hansı cərgədəki sözlərin ikisi də çoxmənalıdır?

- bel, çəki
- yağış, dolu
- ayaq, insan
- üz, burun
- sel, su

142 Hansı cərgədəki sinonimlər həmişə bir-birini əvəz edə bilir?

- yoxlamaq, sınamaq
- ürək, könül
- gözəl, göyçək
- eynək, çeşmək
- dava, müharibə

143 Türk mənşəli “çağdaş” sözü hansı alınma sözün qarşılığıdır?

- mütərəqqi
- mübariz

- mötəbər
- müasir
- humanist

144 Birləşmələrin hansında asılı tərəf həqiqi mənada işlənmişdir?

- çiy söz
- yumşaq xasiyyət
- qızıl payız
- qızıl üzük
- güclü cavab

145 İsimlərdən ibarət sinonim cərgəni göstərin:

- ayrı-başqa, amma-ancaq
- almaq-götürmək, atmaq-tullamaq
- gödək-qısa, qoca- yaşılı
- arzu-istək, gözlük-çəşmək
- tez-sürətlə, asta-yavaş

146 “Dilotu yemək” frazeoloji birləşməsinin antonimi hansıdır?

- dilə gəlmək
- dil tökmək
- dilə-ağiza düşmək
- ağızına su alıb oturmaq
- dil-boğaza qoymamaq

147 Çoxmənalı sözlər nədir?

- Müxtəlif mənalı ayrı-ayrı sözlərdir.
- Eyni və ya yaxın mənalı sözlərdir.
- Yazılışı və deyilişi eyni, lakin mənaları müxtəlif olan sözlərdir.
- Əsas məna ilə bağlı əlavə məna da bildirən sözlərdir.
- Əks mənalı sözlərdir.

148 Sinonim və antonimlər üçün ortaq xüsusiyyət hansıdır?

- bir- biri ilə müəyyən bağlılığı olan sözlərdən təşkil olunmaq
- bir-birinə əks mənaları bildirmək
- bir-birinə yaxın mənaları bildirmək
- eyni nitq hissəsinə aid sözlərdən ibarət olmaq
- eyni mənaları bildirmək

149 Hansı sözün müstəqil leksik mənası yoxdur?

- əmr
- maral
- lalə
- habelə
- dağ

150 “Qara” söyü hansı variantda məcazi mənada işlənmişdir?

- qara pişik
- qara torpaq
- qara parça
- qara gün
- qara portfel

151 “Yumşaq” və “sərt” sözləri hansı sırada həqiqi mənada işlənmişdir?

- yumşaq rəftar, sərt iqlim
- yumşaq cəza, sərt hərəkət
- yumşaq xasiyyət, sərt baxış
- yumşaq saç, sərt qaya
- yumşaq səs, sərt təbiət

152 Dialekt sözləri nədir?

- İxtisas, peşə ilə əlaqədar sözlərdir.
- Bir-birinə yaxın mənalı sözlərdir.
- Bir-birinə əks mənalı sözlərdir.
- Məhəlli xarakterli sözlərdir
- Nitqdə, əsasən, hamı tərəfindən işlədilən sözlərdir.

153 Biri neologizmdir:

- zərbəçi
- təxəllüs
- ləqəb
- fayl
- yenilikçi

154 “Arşı”, “güz”, “damu” sözləri aşağıdakı söz qruplarından hansına aiddir?

- terminlər
- neologizmlər
- dialekt sözləri
- köhnəlmış sözlər
- alınma sözlər

155 Əsl Azərbaycan sözlərindən ibarət cərgəni göstərin:

- katib, kitabxana, Rəna
- bisavad, baməzə, narahat
- narazı, naşükür, bixəbər
- yurd, torpaq, oğul
- zülmkar, zalım, saat

156 Frazeoloji birləşməni seçin:

- fikrini bildirmək
- başını tərpətmək
- qolunu kəsmək
- ürəyini qırmaq
- arxayıñ olmaq

157 Sözlərdən yalnız biri omonim kimi işlənə bilir:

- atlas
- həyat
- qəzəl
- yağ
- altı

158 Sinonim sözlər cərgəsini göstərin:

- göz, qaş, baş

- həkim, hakim, sənəd
- ləpə, çay, dəniz
- hündür, yüksək, uca
- səhər, axşam, gündüz

159 Hansı sıradakı sözlər antonim deyil?

- küsmək-barışmaq
- ağarmaq-qaralmaq
- almaq-vermək
- yatmaq-qızarmaq
- açmaq-bağlamaq

160 Təkmənalı sözü göstərin:

- ağız
- qol
- burun
- ürək
- ayaq

161 Biz gündəlik nitqimizdə, əsasən, hansı sözlərdən istifadə edirik?

- neologizmlərdən
- terminlərdən
- dialekt sözlərindən
- ümumişlək sözlərdən
- alınma sözlərdən

162 Hansı omonimlər müxtəlif nitq hissələrinə aiddir? 1. bal, 2. tut, 3. çən, 4. top, 5. əqrəb, 6. yol

- 1,3,5
- 2,6
- 1,4
- 2,3,4
- 4,5

163 “Qarmonun dili” və “uşağıın dili” birləşmələrindəki “dil” sözü aşağıdakılardan hansına aiddir?

- omonim
- çoxmənalı söz
- təkmənalı söz
- sinonim
- antonim

164 İsim hansı cümlə üzvü vəzifəsində işlənə bilir?

- xəbər
- tamamlıq
- mübtəda
- bütün cümlə üzvləri
- təyin

165 İsmə aid göstərilən əlamətlərdən biri səhvdir:

- Xəbərlilik (şəxs) şəkilçilərini qəbul edir.
- Mücərrəd və konkret olur.
- Əşyanın adını bildirir.
- Cümlədə ancaq mübtəda və tamamlıq vəzifəsində işlənə bilir.

Hallanır.

166 İsmen hansı halları qrammatik mənasına görə bir-birinin əksini təşkil edir?

- adlıq, təsirlilik
- yiyəlik, təsirlilik
- adlıq, yönlük
- yönlük, çıxışlıq
- yiyəlik, yerlik

167 Sadə ismi göstərin:

- baxış
- dilək
- qoruq
- yoxuş
- satış

168 Səhv fikir hansıdır? İsimlər....

- cümlənin xəbəri ola bilər.
- cümlənin mübtədası ola bilər.
- sıfatlaşə bilər.
- əşyanın tərzini bildirə bilər.
- kim?, nə? suallarına cavab verə bilər.

169 Sözlərdən biri toplu isim deyil:

- xalq
- naxır
- kütlə
- salxım
- sürü

170 Hansı söz mürəkkəb isim deyil?

- qaçaqaç
- vurhavur
- gəlhagəl
- dalbadal
- basabas

171 Mücərrəd mənalı ismi göstərin:

- gözlük
- qoruq
- bitki
- qorxu
- meydança

172 Konkret isimləri göstərin:

- dostluq, kədər
- düşüncə, duyu
- sevgi, həyat
- ələk, ağac
- xeyirxahlıq, istək

173 Cəm şəkilçisi qəbul etməyən toplu isimləri seçin: 1. əhali, 2. ordu, 3. camaat, 4. xalq, 5. millət

- 2.4
- 2.5
- 1
- 1.3
- 3.5

174 Verilənlərdən hansı mürəkkəb addır?

- adam olmaq
- Bakı şəhərdir.
- Ağasəlim
- 18 oktyabr
- Azəroğlu

175 Hansı cümlə xüsusi isimlə başlanır?

- Yerdən yerə çox fərq var.
- Yerdən götürdüyüm karandaş Sevilin idi.
- Yerdən danışmayın, əl qaldırın.
- Yerdən uzaqlaşan kosmik gəmi görünməz oldu.
- Yerdən ot dizə qədər qalxmışdı.

176 Hansı nümunədə isim mənsubiyyətə görə dəyişməmişdir?

- vərəqi
- evin
- kitabımız
- şagirdəm
- fikrim

177 Hansı sözdə birinci şəxsin təkinə aid mənsubiyyət şəkilçisi işlənmişdir?

- ustayam
- kaş gedəm
- balacayam
- anam
- getməliyəm

178 Qeyri-müəyyən yiyəlik halda işlənmiş isimlərdən birini müəyyən yiyəlik hala çevirmək olmur:

- dost rəyi
- Ələsgər şeri
- qrup rəhbəri
- müstəqillik arzusu
- dağ havası

179 Sözlərdən biri xəbərlik (şəxs) şəkilçisi qəbul etmişdir:

- gözüm
- həkiməm
- sözləri
- könlüm
- anam

180 İşmin hansı halında olan söz xəbər vəzifəsində çıxış edə bilməz?

- yerlik
- çıkışlıq
- adlıq

- təsirlik
- yiyəlik

181 İsmə məxsus aşağıdakı şəkilçilərin sözlərə qoşulma ardıcılığını müəyyənləşdirin:1. hal,2. cəm,3. xəbərlilik (şəxs),4. mənsubiyət

- 2.4,1,3
- 4,2,1,3
- 3,4,1,2
- 1,2,3,4
- 4,1,2,3

182 İsmiñ əsas xüsusiyyətlərinə aid doğru fikirlər hansılardır?1. İsimlər tək və cəm olur.2. Cümlədə yalnız mübtədə olur.3. Mənsubiyyətə görə dəyişir.4. Hallanır.5. İsimlər quruluşça yalnız sadə və mürəkkəb olur.

- 1.4
- 1.3
- 1.2,3
- 1,3,4
- 4.5

183 Feldən düzələn isimlərin cərgəsini göstərin:

- döyüş, yaylaq
- biçin, başlıq
- birlik, əki
- tanış, ələk
- qazma, zəriflik

184 Toplu isimləri göstərin: 1. çiçək,2. camaat,3. yoldaşlıq,4. ordu,5. təpə,6. göl,7. millət,8. torpaq,9. kol

- 1,5,7
- 1,3,7,9
- 2,3,4,5
- 2,4,7
- 1,3,7,9

185 Cəm şəkilçisi qəbul edə bilməyən bütün isimləri müəyyənləşdirin:1. dərslik, 2. həkimlik,3. mərdlik,4. sözlük,5. illik,6. gözlük

- 1,4,5
- 1,4
- 2,3,5
- 2,3
- 2,3,5,6

186 Basqın , yanğın, qırğın.....Məntiqi ardıcılılığı tamamlayın:

- yorğun
- tutqun
- coşqun
- sürgün
- ötkün

187 İsmiñ çıxışlıq halına aid edilən fikirlərdən biri doğru deyil:

- Sonu “m” və “n” ilə bitən sözlərə qoşulduqda (-nan2) kimi tələffüz olunur.
- Omonim şəkilçi olan -dan2 şəkilçisi ilə düzəlir, kimdən?, nədən?, haradan? suallarından birinə cavab verir.
- Hərəkətin çıxış və başlanğıc nöqtəsini bildirir.

- Cümplenin ismi xəbəri ola bilmir
 Mənasına görə yönlük halın əksini bildirir.

188 Aşağıdılardan hansı yalnız isim kimi işlənir?

- görüş
 barış
 vuruş
 satış
 alış

189 "Xəzər dənizi" birləşməsindəki asılı tərəfin morfoloji təhlilindəki səhvi tapın:

- təkdir
 xüsusi isimdir
 isimdir
 qeyri – müəyyən təsirlik haldadır
 konkret isimdir

190 Təsriflənən feillərlə əlaqəyə girməyən halı göstərin:

- yerlik
 yönlük
 adlıq
 iyilik
 təsirlik

191 Qeyri-müəyyən təsirlik hala aid edilən əlamətlərdən biri səhvdir:

- Həmişə təsirli feildən əvvəl gəlir.
 Nə? sualına cavab verir.
 Şəkilçisi yoxdur.
 II növ təyini söz birləşməsinin birinci tərəfi kimi işlənə bilər.
 Cümldə vasitəsiz tamamlıq olur.

192 Hansı şəkilçi isim, sifət, say və əvəzlikdən isim düzəldə bilir?

- daş
 -qı4
 -da2
 -lıq 4
 -çı4

193 Hansı şəkilçilər "meydan" sözünə qoşularkən fərqli tələffüz yaranır? 1. cəm şəkilçiləri, 2. yerlik hal şəkiçisi, 3. yönlük hal şəkilçisi, 4. çıxışlıq hal şəkiçisi, 5. birinci şəxsin təkinə aid mənsubiyyət şəkilçisi

- 1, 3
 2, 3
 1,4,5
 1.4
 2, 4

194 Neçə söz yalnız mənsubiyyət şəkilçisi qəbul etdikdə ikinci hecasındakı sait səs düşür? Boyun, sinif, zehin, eyib, etir, səbir, qarın, ağız, fəsil, fikir, sətir, burun.

- 8.0
 3
 6.0
 4.0

7.0

195 “Artıq tamah daş yarar,Daş qayidar baş yarar.” Cümlədəki isimlər hansı haldadır?

- iyiyəlik
- adlıq və təsirlik
- adlıq
- təsirlik
- adlıq və iyiyəlik

196 Hansı cümlələrdə mənsubiyyət şəkilçisi qəbul etmiş iki söz işlənmişdir? I. Vaqifin qardaşı kitabını bize bağışladı. II. Vaqifin qardaşı bizə məktəbi göstərdi. III. Vaqifin qardaşı fəxrimizdir.

- I və II
- II
- I
- I və III
- III

197 “Ev” ismi hansı cümlədə adlıq haldadır?

- Evin divarları nəmdir.
- Evləri təmir etməyə başlamışıq.
- Ustalar kənddə ev tikirlər.
- Kəndimizin evləri çiy kərpicdəndir.
- Dostun evini dəyişir?

198 Səhv fikir hansıdır?

- Qeyri-müəyyən iyiyəlik halda olan söz ayrılıqda heç bir cümlə üzvü ola bilməz.
- Mübtədaancaq adlıq halda ola bilər.
- Təsirlik halda olan sözlər cümlənin xəbəri ola bilməz.
- Yerlik və çıxışlıq halda olan isimlər cümlənin yalnız tamamlığı və zərfliyi ola bilir.
- Yerlik halda olan söz qoşmalarla işlənə bilmir.

199 Aşağıdakı sözlər içərisində neçə a) düzəltmə və neçə b) mürəkkəb isim var? Qardaşlıq, söhbətçil, dördbucaqlı, seçici, dost-tanış, sürətli, qaraquş, çəmənlik, yanbayan, meşəbəyi, əməkdar, daşlıq, sahildəki

- a-8, b-5
- a-5, b-5
- a-4, b- 4
- a-4, b-3
- a-6, b-4

200 “Neft” sözünün təsirlik halda işləndiyi cümlə hansıdır?

- Azərbaycan nefti çox ölkələrdə məşhurdur.
- Neft Daşlarında işləmək fədakarlıqdır.
- Azərbaycanın əsas sərvəti neftdir.
- Bakı nadir neft istehsal edir.
- Respublikamızdan xaricə xeyli neft daşınır.

201 İsmi hansı hal şəkilçiləri II və III şəxslərin təkinə aid mənsubiyyət şəkilçiləri ilə omonimdir?

- adlıq və təsirlik
- iyiyəlik və yönük
- adlıq və iyiyəlik
- iyiyəlik və təsirlik
- təsirlik və çıxışlıq

202 Feildən düzələn isimləri göstərin:1. cızıq,2. artıq,3. qoruq,4. yozum,5. sönük,6. ucuq

- 1,2,5
- 2.4
- 1,2,3
- 1,3,4
- 4,5,6

203 Aşağıdakı şəkilçilərdən neçəsi isimdən isim düzəldir?-çı4 , -qı4 , -daş, -ış4 , -ça 2,-qın4, -sız4

- 4.0
- 2.0
- 1.0
- 3.0
- 5.0

204 “Hissə komandiri kənd camaatı ilə görüşün sonunda əsgərlər adından and içdi ki, tezliklə işgal olunmuş torpaqlarımızı azad edəcəklər” cümləsində yiyəlik halda olan neçə söz var?

- 3.0
- 2.0
- 5.0
- 4.0
- 1.0

205 Sözlərdən neçəsi feildən düzələn isimdir?Qovurma, çalğı, meydanca, vurma, baxış, duyğu, kəskin,əzik, biçin.

- beşi
- üçü
- ikisi
- altısı
- dördü

206 “Üzümçülük rayonu” birləşməsində “üzümçülük” sözünün morfoloji təhlilindəki səhvi göstərin:

- Ümumi,mücərrəd isimdir.
- Başlanğıc forması: üzümçülük.
- İsimdir, nə? sualına cavab verir.
- Adlıq haldadır, təkdir.
- Düzəltmə isimdir.

207 “Bal tutan barmaq yalar” cümləsində isimlərin morfoloji təhlilindəki səhvleri göstərin:1. Hər ikisi quruluşca sadədir.2. Hər ikisi nə? sualına cavab verir.3. I adlıq, II təsirlik haldadır.4. Hər ikisi cümlədə mübtədadır.5. Birincisi təsriflənməyən feillə, ikincisi isə təsriflənən feillə əlaqəyə girib.

- 2.4
- 4.5
- 1.2
- 3.4
- 1.3

208 “Yazıcılıq” sözünün morfoloji təhlili ilə bağlı yanlış fikri tapın:

- təkdədir.
- tərkibində üç dənə dörd çür yazılış şəkilçi var.
- sənət, peşə mənası bildirir.
- feildən düzələn isimdir.
- başlangıç formadadır.

209 İki cür yazılan şəkilçilərin tərkibində hansı saitlər işlənir?

- incə saitlər
- yalnız qapalı saitlər
- bütün saitlər
- a,ə saitləri
- açıq saitlərin hamısı

210 Ön şəkilçilər hansı cərgədədir?

- lar,-lıq,-laş,-la
- poli, -anti,-keş,-kar
- ar, -maz,-inca,-araq
- ba,-bi,-na,-anti
- mış,-ar,-acaq,-ıb

211 Alınma şəkilçili söz hansıdır?

- şəhərli
- küləkli
- üzümçü
- nəğməkar
- sərinlik

212 Bir cür yazılan şəkilçini göstərin:

- ımız
- lı
- ın
- daş
- lar

213 “Əkinçilikdən” sözünün başlanğıc formasını göstərin:

- əkinçi
- ək
- əkinçilik
- əkinçilikdən
- əkin

214 Morfolojiyada nə öyrənilir?

- sözlərin mənşəyi
- yalnız sözün tərkibi
- söz birləşmələri və cümlələr
- sözün tərkibi, nitq hissələri və onların dəyişmə qaydaları
- yalnız nitq hissələri

215 Azərbaycan dilində sözün tərkibi neçə hissədən ibarət olur?

- 5
- 3
- 1.0
- 2.0
- 4.0

216 Nitq hissələri haqqında verilmiş fikirlərdən biri səhvdir:

- Əsas nitq hissələrinin həm leksik, həm də qrammatik mənası olur.

- Bütün nitq hissələri suala cavab verir.
- Sözlər daşdıqları leksik-qrammatik mənaya görə nitq hissələrini əmələ gətirir.
- Nitq hissələri dilciliyin morfologiya şöbəsində öyrənilir
- Köməkçi nitq hissələri yalnız qrammatik mənaya malikdir.

217 Sözlərdən hansı diğərləri ilə eyniköklü deyil?

- işçi
- işsiz
- işaret
- işcil
- işlek

218 “Qaç” sözünə qoşula bilən aşağıdakı şəkilçilərdən hansılar leksik şəkilçilərdir? 1. -qın, 2. -ış, 3. -di, 4. -ır, 5. -ağan

- 1,4,5
- 2,3,5
- 1,2,5
- 1.3
- 3.4

219 Başqa dillərdən Azərbaycan dilinə hansı şəkilçilər keçmir?

- bir cür yazılan şəkilçilər
- qrammatik şəkilçilər
- leksik şəkilçilər
- isimdən sıfat düzəldən şəkilçilər
- ön şəkilçilər

220 Hansı cərgədəki sözlər eyniköklüdür?

- başçı, başlamaq, başlıq
- ovçu, ovlaq, ovuc
- gülüş, güllük, güldan
- bağça, bağırtı, bağlamaq
- gözlük, gözəl, gözləmək

221 “Kitabxanadakıları” sözünün başlanğıc formasını göstərin:

- kitabxana
- kitabxanadakı
- kitabxanadakılar
- kitab
- kitabxanada

222 Hansılar sadə sözlərdir? 1. bürkü, 2. seçki, 3. əski, 4. ölçü, 5. tülübü, 6. içki

- 1,3,5
- 2,3,5
- 1,3,6
- 3,4,6
- 1,2,5

223 Alınma şəkilçilər haqqında hansı fikir düzgündür?

- Dilimizə yalnız feldən isim düzəldən şəkilçilər keçə bilir.
- Yalnız leksik şəkilçilərdən ibarət olub, bir cür yazılır.
- Dilimizdə yalnız fars dilindən alınma şəkilçilər işlənir.

- Həm leksik, həm də qrammatik şəkilçilər alınma ola bilər.
 Dörd cür yazılırlar.

224 Qrammatik şəkilçilərdən sonra da işlənə bilən leksik şəkilçilər hansılardır?

- ça2, -ca 2, -lan2
 -gil, -dakı 2 , - k14
 -la2, - ağan, - əyən
 -cıl4, -qan,- kən
 -ma 2,- ış4 , -ban

225 “Düzgünlük” sözünün kökü hansı nitq hissəsidir?

- isim
 feil
 ədat
 əvəzlik
 sıfət

226 Başlangıç formada olan sözləri göstərin:1.ovçuluq, 2. buruqları,3. zavodların,4. bağbanın,5. qardaşlıq,6. məktəblilərə,7. güldandakı,8. evdarlıq

- 1,5,6,7
 1,5,7,8
 1,2,3,4
 2,3,4,5
 1,4,5,6

227 –gil, - siz, - ki, -dakı şəkilçiləri ilə bağlı fikirlərdən hansılar səhvdir?1. Leksik şəkilçilərdir.2. Hamısı dörd cür yazılın şəkilçilərdir.3. Qrammatik şəkilçi kimi də istifadə etmək olar.4. Sözə qrammatik şəkilçilərdən sonra da qoşula bilərlər.5. Şəkilçilərdən biri həm isim, həm də sıfət düzəldə bilər.

- 2,3,4
 2,3
 1,4,5
 1,2,3
 2,3,5

228 Dağııntı, dağılmış, yapış....Məntiqi ardıcılılığı tamamlayın :

- gözlə
 saxla
 çöküntü
 tikinti
 başla

229 Sözlərin neçəsi mürəkkəb isimdir?Qiraətxana, meşəliklər, heyvandarlıq, mehmanxana, gündəlik, günəbaxan, qaratikan, qəhrəmanlıq, xeyirxah, qardaşlıq.

- 7.0
 2.0
 3.0
 5.0
 4.0

230 Tərkibindəki sözlərdən birincisi qeyri-müəyyən yiyəlik hal, ikincisi isə mənsubiyyət şəkilçili isimlərdən yaranmış mürəkkəb sözü göstərin:

- beşmərtəbə

- qaratoyuq
- balıqqulağı
- günəbaxan
- əliaçıq

231 Hansı cərgədəki şəkilçiləri “uç” felinə artırmaqla düzəltmə isimlər yaratmaq olar?

- uq, -ur
- uş,-qun
- ucu, -ar
- an,-aq
- uş,-ul

232 Bu sözlərdən neçəsi say, həm də zərf kimi işlənə bilir: çox, bir, on, bir qədər, bir cox, az, xeyli, az-cox, bir az, bir-bir, birə- beş, yüzlərlə

- 6.0
- 7
- 4.0
- 5.0
- 3.0

233 Hansı sıra sayının yazılışı səhvdir?

- V
- 5-inci
- 5)
- 5 –ci
- Beşinci

234 Biri say deyil:

- on-on beş
- birgə
- çoxlu
- yüzlərcə
- xeyli

235 Həm hal, həm də mənsubiyyət şəkilçisi qəbul etmiş sayı göstərin:

- beşlərə
- beşincilərə
- beşlərim
- beşincilərimin
- beşlərdə

236 Hansı sıfətdə vurğu son hecaya düşmür:

- körpəcə
- qupquru
- publika
- uzunsov
- qırmızımtıl

237 “Pisə pis demişəm, yaman demişəm, Yaxşıya yaxşılıq etmişəm hər gün” Şeir parçasında neçə sıfət var?

- 5.0
- 1.0
- 2.0

- 3.0
 4.0

238 “Çadırdağılar qocanın qızıl saatinə diqqətlə baxırdılar” cümlesiində neçə sıfət işlənmişdir?

- 5.0
 2.0
 5
 4
 3

239 Uyğunluğu gözləməklə məntiqi ardıcılılığı tamamlayın: Dünənki, bildirki,.....

- sabahkı
 həminki
 bizimki
 əlindəki
 sizinki

240 İsimləşmiş sıfətə aid xüsusiyyət deyil:

- təyin ola bilməmək
 morfoloji cəhətdən isim sayılmaq
 ismə məxsus bütün hal, cəm, mənsubiyyət, şəxs, xəbərlik şəkilçilərini qəbul edə bilmək
 cümlədə mübtəda, tamamlıq, xəbər olmaq
 sıfətin suallarını tamamilə itirmək

241 Cümlələrdən birində sıfətə yalnız “hansı” sualını vermək olar:

- Armudu stəkanı xoşlamadım.
 Dünənki hadisə bizi bərk qorxutdu.
 Doğru söz acı olar.
 Qabiliyyətli tələbə hamının fəxridir.
 Yaxşı oğul nə edər ata malını.

242 Cümlələrdən birində say təyin vəzifəsindədir:

- Min yeyənin olsun, bir deyənin olmasın.
 İkiyə bölünməkdən elə qorxmuşam, çöpü də ikiyə bölmərəm daha.
 Birdən qapı döyüldü.
 Onuncuları qarşıda imtahan gözləyir.
 Yeddi gün bir həftədir.

243 Omonim olan sayıları seçin: 1. əllinci, 2. min, 3. qırx, 4. doxsan, 5. yüz, 6. səksən, 7. otuz

- 2,5,6
 4,6,7
 2,3,6
 1,2,7
 3,4,5

244 Numerativ sözlər hansı cümlədə işlənib?

- Toyugun qıçı birdir ki, bir.
 İgid bir qaşiq qandan qorxmaz.
 İki qılınc bir qına siğmaz.
 Dəvə bir xəyal edər, sarvan iki.
 Hər gecənin bir gündüzü var.

245 “Oğlanın üzü və əli qapqara, saçı isə qıvrım idi” cümləsindəki sıfətlərin morfoloji təhlili ilə bağlı səhv haradadır? 1. Hər ikisi sadə sıfətdir. 2. Biri çoxaltma dərəcəsindədir. 3. Biri təyin, ikincisi isə xəbərdir. 4. Zahiri görkəm bildirirlər. 5. Biri sadə, biri mürəkkəb sıfətdir.

- 4,5
- 1,2
- 3,5
- 3,4
- 2,4

246 Aşağıdakılardan biri nitq hissələrinə görə digərlərindən fərqlənir:

- zorbaca
- balaca
- ürəyiəçiq
- cahil
- gəlinçə

247 Sözlərdən biri sıfət deyil:

- qısqanc
- qaçağan
- burulğan
- qabaqcıl
- gəzəyən

248 Aşağıdakılardan birini mürəkkəb sıfət kimi işlətmək olmaz:

- növbənöv
- dilbədil
- rəngarəng
- yanbayan
- cürbəcür

249 Hansı cümlədə “o” əvəzliyi ismin yerində işlənib?

- Elə o halda danışmaqdan doymurdu.
- O, həmişə səliqəlidir.
- O kitab mənimdir.
- O günləri unutmaq olarmı?
- İndi də o ağaç keçmiş günlərinin yadigarı kimi əzizlənirdi.

250 Təyini əvəzlik hansı cümlədədir?

- Atası qızını hec kimə vermir.
- Özgə atına minən tez düşər.
- Kimsə kimsənin nəsibini yeməz.
- Hər ağlar gözlüyü aşiq deməzlər.
- Cox o yan- bu yan elədilər.

251 Hansı əvəzliklər yalnız mənsubiyyət şəkilçisi qəbul edəndən sonra hallanır?

- o, bu, həmin
- elə, belə, bəzi
- bütün, filan
- hamı, hərə, hər şey
- kim isə, nə isə

252 Aşağıdakı cümlələrdə əvəzliklərdən hansı feli əvəz etmişdir?

- Mən sizə nə etmişəm ki, siz mənə belə baxırsınız?
- Özüm özümdəki qüdrətə heyran qaldım.
- Belə şirin balanı, görəsən, sevməyən var?
- Kim deyir ki, bu ölkədə qonağam mən.
- Mən vətənimi – Azərbaycanı çox sevirəm.

253 Hallana bilən qeyri-müəyyən əvəzliklər verilmiş variantı göstərin:

- nə isə, kim isə, hər
- biri, hamı, hər şey
- siz, belə, elə, bəzi
- hərə, hamı, kim isə
- hər biri, heç kəs, kim isə

254 Zərfi əvəz edən əvəzlik hansı cümlədədir?

- Kimsə təkbaşına bu işin öhdəsindən gələ bilməz.
- Mən səninlə birgə bu yolu gedəcəyəm.
- Nə vaxt təzə binaya köçəcəyik?
- Sənin nə dediyini ayırd edə bilmədim.
- Elə mən də bunu deyirdim.

255 “Ay özünü bəyənmiş, qoy səni el bəyənsin” cümləsində əvəzliyin hansı növü işlənmişdir?

- şəxs, sual
- təyini, qeyri-müəyyən
- təyini, sual
- təyini, şəxs
- qeyri-müəyyən, şəxs

256 Biri məntiqi pozur:

- hər şey
- ora
- siz
- kimi
- nə etdi?

257 Nümunədə əvəzlik hansı nitq hissəsinin yerində işlənib? Özü də Aynurəni axtarmağa getdi.

- zərf
- bağlayıcı
- isim
- sıfət
- say

258 Əvəzlikləri seçin: 1. onun, 2. bizimki, 3. haranız, 4. hər vaxt, 5. bütün, 6. filan

- 1,4,5,6
- 2,4,6
- 1,2,3,5
- 1,3,5,6
- 2,3,5,6

259 Biri icbar növdədir:

- sindir
- baxdır
- qaldır

- yoldur
 çatdır

260 Hansı cümlədəki feil icbar növdə deyil?

- Otağı qızdırırdım.
 Məktubu yazdırırdım.
 Həyətə su çəkdirdim.
 Döşəməni sildirdim.
 Qapını açırdım.

261 Hansı cümlənin xəbəri təsirli feildən düzəlib təsirli olaraq qalan qayıdış növ feillə ifadə olunub?

- Əli darandı.
 Əhməd geyindi.
 Yağış kəsildi.
 Gül açıldı.
 Duman çəkildi.

262 Hansı cümlənin xəbəri şəxssiz növ feillə ifadə olunmuşdur?

- Məktub sahibinə çatdırıldı.
 İndi belə şeylərə çox əhəmiyyət verilir.
 Qapı taybatay açıldı.
 Düşmən geri çəkildi.
 Arif də yaxşı oxuyurdu.

263 Bu əlamətlərin biri feilin məchul və şəxssiz növləri üçün ortaq ola bilməz:

- əsasən, – ilə şəkilçisi ilə düzəlirlər.
 Təsirli feildən düzəlirlər.
 Şəxssiz feillər həmişə, məchul feillər isə əksərən üçüncü şəxsin təkində işlənir.
 Hər ikisinin subyekti itir.
 Təsirsiz olurlar.

264 Verilən nümunələrdə felin hansı qrammatik məna növü işlənməmişdir?

Döymək,döyüşmək,döyünmək,döyülmək,döydürmək

- məlum
 şəxssiz
 qayıdış
 icbar
 məchul

265 “Uşaq yuyundu. Anası ilə görüşdü. Xoş, məzəli sözləri ilə onu güldürdü”. Verilmiş cümlələrdə felin hansı məna növlərinə aid nümunələr vardır?

- qayıdış, şəxssiz , icbar.
 məlum, məchul, icbar
 məlum, qayıdış, icbar
 məlum, qarşılıq-birgəlik, icbar
 qayıdış, qarşılıq-birgəlik, məlum

266 Bu əlamətlərdən biri felin məchul və qayıdış növləri üçün ortaq ola bilməz:

- Hər ikisi təsirli feillərdən düzəlir.
 Hər ikisində subyekt itir, obyekt subyekti əvəz edir.
 Bu növ feillərin xəbər kimi işləndiyi cümlənin mübtədası olur.
 Bu növlərə düşən feillər təsirsiz olur.

- Hər ikisi – in4 , -il4 şəkilçilərinin köməyi ilə düzəlir.

267 Hansı cümlədə şəxssiz feil işlənib?

- Rəqib rinqin o biri küncünə çəkildi.
 Belə şeylərə indi fikir verilmir.
 O, plana vaxtında əməl etdi.
 Plan vaxtında yerinə yetirildi.
 Qapı qəfildən döyüldü .

268 Aşağıdakı cümlələrin hansında feil qarşılıq- birləşlik növdədir? 1. Rəfiqələr bir-birini qucaqladılar. 2. Rəfiqələr qucaqlaşdırılar. 3. Rəfiqələr qucaqlaşmadılar.

- 1 və 2
 2 və 3
 Hamısında
 2.0
 3.0

269 Aşağıdakı şəkilçilərdən biri felin üç qrammatik məna növünün yaranmasında iştirak edir:

- ir
 -ıl
 -ış
 -dır
 -malı

270 Hansı feillər qarşılıq – birləşlik növdə deyil? 1. görüşmək, 2. çalışmaq, 3. qırışmaq, 4. gülüşmək, 5. alışmaq, 6. mələşmək, 7. küsüşmək

- 1.7
 2,3,5
 4,5,7
 1.5
 3.6

271 – ma, (-mə) inkar şəkilçisinə aid edilmiş fikirlərdən biri yanlışdır:

- İndiki və qeyri-qəti gələcək zamanlarda işlənərkən öz saitini itirir.
 Yalnız feillərlə işlənir.
 Feillərdən isim əmələ gətirə bilir.
 Vurğusuzdur.
 Felin lazımlı şəkli ilə işlənə bilmir.

272 Məntiqi ardıcılılığı tamamlayın....Açar, kəsər, çapar,....

- qaçar
 dəyər
 hədər
 apar
 gələr

273 Məntiqi ardıcılığı tamamlayın....Qarışmaq, danışmaq....

- görüşmək
 barışmaq
 yazışmaq
 vuruşmaq
 çəkişmək

274 Hansılar sıfətdən düzəlmış feildir?

- saçlamaq, qaralamaq
- harınlamaq , həyasızlaşmaq
- ağlamaq, köçürmək
- qalınlaşdırmaq, qızışdırmaq
- parlamaq, pörtləmək

275 Biri nitq felidir.

- müşıldamaq
- mızıldamaq
- gülümsəmək
- darixmaq
- maraqlanmaq

276 Üçüncü şəxsin təkində şəxs şəkilçisi qəbul etməyən feil zamanlarını müəyyənləşdirin:I. nəqli keçmiş zaman. II. şühudi keçmiş zaman.III. indiki zaman.IV. qəti gələcək zaman .V. qeyri – qəti gələcək zaman

- II,V
- III,IV,V
- I,IV,V
- I,IV
- II,III,V

277 Mətndə felin hansı şəkilləri işlənmişdir?“İşdə sənə nə deyiblər, deyiblər, Evə qəldin danış bir az, gül bir az” (N.Həsənzadə)

- xəbər, arzu, şərt
- əmr, arzu, xəbər
- xəbər və əmr
- şərt və lazıim
- vacib və xəbər

278 Felin hansı təsriflənən şəkilləri birinci şəxsin cəmində görünüşcə eyni olur?1. xəbər şəkli,2. arzu şəkli,3. vacib şəkli,4. əmr şəkli,5. lazıim çəkili

- 3.5
- 2.4
- 1.4
- 2.3
- 4.5

279 Felin mürəkkəb şəkilləri işlənmiş cümlələri göstərin:1.Sərdar gecə bizdə qaldı.2.Bu səslər içində mənim də öz səsim olmalıdır.3.Qanadı sınmış quş da uçarmış.4.Şair, nə tez qocaldın sən.5.Yenə o bağ olaydı. Yenə yişəraq siz o bağa köcəydiniz.

- 2,4
- 1.5
- 3.5
- 1.4
- 2.3

280 Feillərdən birini həm şühudi keçmiş zaman, həm də xəbər şəklinin hekayəsi kimi izah etmək mümkündür:

- silirdi
- yandırıldı
- qudurdu

- aparardı
 bitirdi

281 Hansı cərgədəki söz fəlin sadə şəklində deyil?

- almışq
 alınmalıdır
 alırdınız
 aldım
 alsanız

282 Hansı sözdə - ır4 şəkilçisi həm indiki zaman, həm də təsirsiz feli təsirli felə çevirən şəkilçi kimi çıxış edə bilər?

- alır
 uçur
 biçir
 yeyir
 görür

283 Hansı cümlələrdə həm hal, həm də mənsubiyət şəkilçisi qəbul etmiş məsdlərlər vardır?1.

Görüşməyimizdən bir həftə sonra getdi.2. Atam tapşırardı ki, dərsə geçikməyim.3. O, yaxşı oxumağımız üçün heç nəyi əsirgəmirdi.4. Deməyindən belə çıxır ki, heç nədən xəbəri yoxdur.

- 3,4
 2,4
 1,2
 1,4
 1,3

284 Hansı cümlələrdə məsdər həm mənsubiyət, həm hal şəlilçisi qəbul etmişdir?1.Ora getməkdən yorulmuşam.2.İşləməyindən belə görünür ki, zəhmətkeş adamdır.3.Belə gözəl yazmağı kimdən öyrənmisən? 4.Oxumağınə söz ola bilməz.5.Sizin bu barədə susmağınız mənə təəccüblü gəlir.

- 2,4
 1,2
 3,5
 2,5
 3,4

285 “Onların belə danışmaqlarına baxmayın” cümləsində işlənmiş məsdərdə onun üçün səciyyəvi olmayan hansı cəhət özünü göstərir?

- Hallanıb.
 Mənsubiyətə görə dəyişib.
 Yiyəlik halla əlaqəyə girib.
 Cəmlənib.
 Üçüncü növ təyini söz birləşməsinin II tərəfi kimi işlənib.

286 Hansı cümlələrdə feli sıfətlər isimləşmişdir?1.Əziləni müdafiə etmək nəcib insanların xüsusiyətidir.2.İncidilən insanlara kömək etməliyik.3.Qaçanı qovmazlar.4.Müdafıə olunan tərəf rahat nəfəs aldı.5.Yıxılanı vurmazlar.6.Calışqan həmişə uğur qazanar.

- 2,4,6
 1,3,5
 1,2,5
 2,3,6
 1,4,5

287 Hansı cümlələrdə feli bağlama vardır? 1. Oxuyanlar tələbədirlər. 2. Bütün bunları düşündükçə beyin dumanlarındır. 3. Qurbətdə xan olunca, vətənində dilən gəz. 4. Közərən ocaq gözətçinin yaxında olduğunu xəbər verirdi.

- 2.4
- 1.4
- 2.3
- 1.2
- 3.4

288 Cümlələrin birində feli bağlama işlənməyib:

- Evə yaxınlaşanda nəbzi daha həyəcanla vurmağa başladı.
- Baba səliqə ilə doğranmış çörəyi boşqaba yiğdi.
- Buludlar çəkilər-çəkilməz dağrı boz duman büründü.
- Yağış kəsilməyincə mağazadan çıxmadıq.
- O, ətrafa baxa-baxa yola çıxdı.

289 – 1b4 şəkiçisi ilə düzələn feli bağlamalara aid edilmiş xüsusiyyətlərdən biri səhv göstərilmişdir:

- 1b4 şəkilçisi nəqli keçmiş zamanla qrammatik onomimdir.
- Bu şəkilçi ilə düzələn feli bağlamalara “idi” hissəciyi artırmaq olur.
- İşin əsas feildəki işdən əvvəl icra olundığını bildirir.
- Daha çox əsas feildəki hərəkətin tərzini və səbəbini bildirir.
- araq2 şəkilçili feili bağlamalarla qrammatik cəhətdən sinonimdir.

290 Hansı fikir səhvdir?

- arkən2 şəkilçisi daha çox zaman bildirir.
- madan2 şəkilçisi hərəkətin tərzi ilə yanaşı, zamanını da bildirir.
- 1b 4 yalnız feli bağlama şəkilçisi kimi işlənir.
- Bəzi feli bağlama şəkilçilərində sinonimlik vardır.
- madan 2 vurğusuz şəkilcidir.

291 Hansı xüsusiyyət felin təsriflənməyən formalarının üçünə də aiddir?

- Hər üçü cümlənin baş üzvləri vəzifəsində işlənə bilir.
- Cümlənin xəbəri vəzifəsində işlənə bilirlər.
- Hər üçü hallana bilir və mənsubiyətə görə dəyişir.
- İki nitq hissəsinin əlamətlərini daşıyırlar.
- Hər üçü zaman anlayışı ifadə edir.

292 “Qandırmaq” və “qanatmaq” feilləri haqqında səhv fikirləri seçin: 1. Hər ikisi təsirli feildir. 2. Hər ikisi feildən əmələ gəlmışdır. 3. Eyniköklü sözlərdir. 4. Hər ikisi icbar növdədir. 5. Hər ikisi quruluşça düzəltmədir.

- 2.4
- 3.4
- 1,2
- 2.3
- 4.5

293 “Hava get-gedə saflaşırdı” cümləsində felin təhlilindəki səhvləri göstərin: 1. Sifətdən düzələn feildir. 2. Təsirli feildir. 3. Qarşılıq – birgəlik növdədir. 4. – ir indiki zaman şəkilçisidir. 5. – d1 feil şəkillərinin rəvayətinin əlamətidir.

- 1,3,5
- 2,4,5
- 2,3,5
- 1,2,4

- 1,3,4

294 “Körpənin yanağı qızarmışdı” cümləsində feil haqqında verilən düzgün fikirləri müəyyənləşdirin: 1. Sadə feildir.2. Qayıdış növdədir.3. Təsirsizdir.4. Şühudi keçmiş zamandalıdır.5. Xəbər şəklinin hekayəsindədir.

- 1,3,4
 1,3,5
 1,2,4
 2,5
 2,4

295 “Çalağan göydə dolanar, cücənin ürəyi bulanar” cümləsindəki feillər haqqında deyilənlərdən hansılar düzəndir?1. Hər ikisi düzəltmə feildir.2. Hər ikisi hal- vəziyyət bildirir.3. Biri düzəltmə, digəri isə frazeoloji birləşmədir.4. Hər ikisi təsirli feildir.5. Hər ikisi təsdiq feildir.

- 1,2,4
 3,5
 1,2,3
 3,4
 1,5

296 “Uşaq tək qaldığı üçün sıxlırdı” cümləsində təsriflənən felin morfoloji təhlilindəki səhvləri göstərin:1. Sifətdən düzəlmüş feildir.2. Təsirlidir.3. Qayıdış növdədir.4. Şühudi keçmiş zamandalıdır.5. Xəbər şəklinin hekayəsindədir.

- 1,3,5
 1,2,4
 1,3
 2,3,5
 2,4

297 “Göndərildi” felinin morfoloji təhlilindəki səhvləri göstərin:1. Məchul növdədir.2. Üçüncü şəxsin təkindədir.3. Quruluşca sadədir.4. Təsirlidir.5. Şühudi keçmiş zamanda işlənib.6. Xəbər şəklinin hekayəsindədir.

- 2,3,6
 3,4,6
 2,4,6
 1,3,4
 2,4,5

298 Hansı cümlələrdə feli sifət isimləşmişdir?1. Çoxlu görüləsi işlərimiz var.2. Keçmiş olmayanın gələcəyi də olmaz.3. Bu bayramda bütün küsülülər barışır.4. Mərasimə gələnlər qardaşının yaxın dostları idi.5. Hami onun təzə yazdığını kitabı tərifləyirdi.6. Bildiklərimin hamısını ona ətraflı danışdım.

- 2,3,6
 1,3,5
 2,4,6
 1,2,5
 1,4,5

299 Hansı cümlənin xəbəri feli sifətlə ifadə olunmayıb?

- Qarşızların bir qismi yetişməmiş idi.
 O, bu işdən əl çəkməlidir.
 Çay soyuyub, içməlidir.
 Bu film olduqca gülməlidir.
 Aldığım alma yeməli idi.

300 Hansı cümlədə məsdər mənsubiyyətə görə dəyişmişdir?

- Rəisdən sonra hamı çıxış etmək istəyirdi.
- Onun bu məclisə gəlməyi çoxlarını sevindirdi.
- Ərəb əlifbası ilə yazmağı qardaşımdan öyrənmişəm.
- Açıq havada gəzməyin faydası çoxdur.
- Uşağıın şeir oxumağa çox həvəsi var.

301 “İndi, bayaq” sözləri zərfin hansı məna növünə aiddir?

- zaman
- səbəb
- tərzi-hərəkət
- yer
- kəmiyyət

302 Zərf kimi verilənlərdən biri səhvdir:

- kənddən
- ora
- irəli
- içəri
- aşağı

303 Saydan düzələn zərfləri göstərin:

- birdən, çoxdan
- şəxsən, dahiyanə
- qəfildən, daxilən
- ucadan, qəsdən
- hərdən, astadan

304 Zərflərdən biri məna növünə görə digərlərindən fərqlənir:

- gözücü
- çəpəki
- cəld
- yuxarı
- asta-asta

305 Hansı cərgə defislə yazılan zaman zərflərindən ibarətdir?

- səhər-səhər, indi-indi, ara-sıra
- dəstə-dəstə, ara-sıra, ora-bura
- az-çox, birə-beş, qabaq-qabağ'a
- üz-üzə, sağa-sola, dala-qabağ'a
- əyri- əyri, yan-yana, qeyri-ixtiyari

306 “Uşaqlar bu gün xeyli çalışdılar” cümləsində zərfin hansı məna növləri işlənmişdir?

- zaman, tərzi-hərəkət
- zaman, miqdar
- zaman, yer
- yer, miqdar
- tərzi-hərəkət, yer

307 Miqdar zərfi olan cümləni göstərin:

- Həyətdə xeyli işləmişdim.

- Deyilənlər barədə çox fikirlər söyləndi.
- Meydانا yüzlərlə adam toplaşmışdı.
- Çoxlu meyvə aldım.
- Biz xeyli ağac əkdik.

308 Hansı düzəltmə söz zərfdən yaranıb?

- hamarlamaq
- geriləmək
- yerləşmək
- zarafatyana
- cəpəki

309 Zərfdən düzələn sözü göstərin:

- tezdən
- anbaan
- dəlicəsinə
- yuxarı
- dostyana

310 Tərzi- hərəkət zərflərinin sayını müəyyən edin:Ehmalca, aybaay, təəccüblə, hiyləgərcəsinə, uzaq, irəli, vaxtilə, axşamtərəfi, ötəri, əvvəl, xeyli, sürətlə.

- 8.0
- 7
- 6.0
- 5.0
- 3.0

311 “Əvvəl” sözü hansı cümlədə zərfdır?

- Kimdən əvvəl gəlmisən?
- Səndən əvvəl gəlmmişəm.
- Qonşu məndən əvvəl gəldi.
- Əvvəl sən, sonra mən gələrəm.
- Sözünü deməmişdən əvvəl gedərsən.

312 Zərf olan cümləni tapıb göstərin:

- Qırmızı-qırmızı almalar adama gəl-gəl deyirdi.
- Onun hörməti artmışdı.
- Müəllim yaxşı tələbələri qiymətləndirdi.
- Cavad hiyləgərcəsinə gülümsəyirdi.
- Gözlərini qırpmadan bir nöqtəyə baxırdı.

313 Hansı cümlədə yer zərfi işlənmişdir?

- Xəstə günü -gündən zəifləyirdi.
- Kəşfiyyatçılar meşəni axtardılar.
- Biz axşam qonaqları qarşılayacaqıq.
- İrəlidə xeyli adam dayanmışdır.
- Azərin atası Türkiyədə işləyir.

314 Hansı cümlədə zərf var?

- Yalnız sən mənə kömək edə bilərsən.
- Bügünkü söz sabahkı sözün körpüsüdür.
- Buñki sərçə bildirkinə cik-cik öyrədir.

- Sən bu işi həvəslə görmüsən.
 Bilməsən, bir biləndən soruş.

315 “Birə-beş, azdan-çoxdan” sözləri zərfin hansı məna növündədir?

- səbəb
 zaman
 tərzi-hərəkət
 miqdar
 yer

316 “Həmişə dərsə hazır olmaq lazımdır” cümləsində “həmişə” sözü hansı nitq hissəsidir?

- feil
 sıfət
 isim
 zərf
 say

317 Tərzi-hərəkət zərfini tapın:

- yavaşça, soyuqdan
 az, xeyli
 irəli, aşağı
 sürətlə, igidcəsinə
 istidən, hünərlə

318 Düzəltmə zərflər cərgəsini göstərin:

- aşağı, gec-tez
 ucadan, indi
 bərkdən, irəli
 şairanə, çəpəki
 dünən, bayaq

319 Zərf düzəldən şəkilçi hansıdır?

- madan 2
 – 1q4
 – in 4
 – casına 2
 – kı 4

320 Aşağıdakı cümlələrin birində zərf işlənmişdir:

- İnsan! O, müqəddəs bir kainatdır.
 Açılmış səhərin ala gözləri.
 Günəş şəfəqlərlə bəzəyir yeri.
 Mən orada olmasam, çətin olacaq.
 Mühəndis qız iş yerinə gələndə saat iki idi.

321 Mürəkkəb zərfləri seçin:

- acgöz, üzüyuxarı, ürəyiaçıq
 sakit-sakit, kələ-kötür, gec-tez
 növbənöv, rəngarəng, cürbəcür
 yanbayan, üzbəüz, günbəgün
 qaçaqaç, vurhavur, qovhaqov

322 Zərf kimi verilənlərdən biri səhvdir:

- üzbüüz
- yuxarı
- əvvəl
- hara
- arxa

323 Sadə zaman zərfini seçin:

- hərdən
- xeyli
- asta
- bildir
- tamamilə

324 “Fikrət Kamilə çəpəki baxdı” cümləsində zərfin məna növünü göstərin:

- miqdar
- yer
- zaman
- tərzi-hərəkət
- səbəb

325 Həm sıfət, həm də zərf kimi işlənə biləcək sözləri seçin: 1. qışda, 2. gecə, 3. göy, 4. iti, 5. bu, 6. gözəl, 7. möhkəm, 8. çox, 9. yaxşı

- 4,5,6
- 3,5,7
- 1,3,5,6,8
- 4,6,7,9
- 2,4,6,7

326 Hansı sözlərdə - dan 2 leksik şəkilçidir? 1. qəsdən, 2. bərkədən, 3. çoxdan, 4. hərdən, 5. əzələdən, 6. dayanmadan, 7. odundan

- 3,4,5,6
- 1,2,5
- 1,2,3
- 2,3,4
- 4,6,7

327 Defislə yazılan mürəkkəb zərf hansıdır (defislər buraxılmışdır)?

- qıpqırmızı
- gileygüzar
- həndəvər
- teztez
- coşubdaşma

328 Hansı cümlədə - la 2 zərf düzəldən şəkilçidir?

- Akiflə Fərid qardaşdır.
- Qoca nəfəsini güclə alırı.
- Atamla mən bu işə çoxdan başlamışıq.
- Onunla açıq danışmaq lazımdır.
- Əli ilə vacib işim var

329 Yer zərflərindən ibarət cərgə hansıdır?

- Bakıda, Gəncədə, Şəkidə
- içəridə, yuxarıda, burada
- el-obada, istidə, soyuqda
- bizdə, həyətdə, otaqda
- evdə, işdə, bağda

330 Düzəltmə tərzi-hərəkət zərflərini göstərin:

- sərin, həyəcanlı
- sürətlə, beləcə
- qələmlə, əvvəlcə
- salamat, irəli
- cəld, sonra

331 Miqdar zərfi hansı cümlədədir?

- Az ilə çoxun oyunu olmaz.
- Təkdənbir çəkic səsi eşidilirdi.
- Adam min acını unudar bir şirinin xatırınə.
- Ağacın qurdı özündən olmasayı, çox yaşayardı.
- Açıq bir il gedər, minnət min il.

332 Yavaş-yavaş, taybatay, xısın-xısın...

- yalan
- sakit
- ağlamaq
- hissə-hissə
- dostcasına

333 Məntiqi ardıcılılığı tamamlayın: Hələ, indi,...

- dərhal
- ildə
- hərdənbir
- hərdən
- ara-sıra

334 Hansı cümlədə yer zərfi işlənmişdir?

- Məktəbin həyətində yaman səs-küy vardı.
- Meşədə quşlar cəh-cəh vururdu.
- Lalə Gəncədə yaşayır.
- İrəlidə onu nələr gözlədiyini bilmir.
- Kənddən gəlib.

335 Bəndlərdən birində zərf yoxdur:

- Ehmalca vurdum.
- Astaca gülümsündü.
- Türkçə danışmayın.
- Yamanca qoçaq idi.
- Yamanca qorxutdun məni.

336 Miqdar zərfi olan cümləni göstərin:

- Az adam tapılar ki, bu işi bilsin.
- Xeyli adam gəlməmişdir.
- Dünən şiddətli külək əsirdi.

- Az danışmaq lazımdır.
 Mən bunu belə də düşünürdüm.

337 Zərf olmayan cümlə hansıdır?

- Əvvəl- axır buralardan köcüb gedəcəyəm.
 Oğlan oğrun-oğrun atasına baxırdı.
 Xəstə- xəstə dərsə gəlmisən?
 Fikrət onun dalınca baxa-baxa qaldı.
 Qoca asta-asta gəlib kəndə çatdı.

338 Verilmiş sözlərdən biri zərf deyil:

- daxilən
 birdən
 ucadan
 şəhərdə
 xəstə-xəstə

339 Hansı suallar zərfin deyil?

- nə qədər?, nə dərəcədə?
 necə? , nə cür? , nə tərzdə?
 haraya?, hara?, haradan?
 hansı?, nəyə?, nə üçün?
 nə vaxt?, nə zaman?, haçan?

340 Hansı sıra isim və zərf kimi işlənən sözlərdən ibarətdir?

- doğru, tərəf, tək, səhər
 qabaq, sonra, əvvəl, bəri
 yaxşı, pis, aydın, işıqlı
 gecə, gündüz, sabah, axşam
 xeyli, çox, bir az, bir qədər

341 Bu sözlərdən biri yer zərfi deyil:

- aralıqda
 ortalıqda
 üzüaşğı
 çinarlıqda
 bəri

342 Biri məntiqi pozur:

- geridəki
 aşağıdakı
 oradakı
 dünənki
 yuxarıdakı

343 Biri zərfdir:

- eldə
 necə
 səndə
 tez
 bayram

344 Verilmiş sözlərdən hansı zərf deyil?

- üzbəüz
- yanbayan
- aybaay
- qacaqac
- ilbəil

345 Düzəltmə zərf hansıdır?

- birlik
- xalamgil
- qurğu
- həvəslə
- maraqlan

346 Qoşmalar ismin hansı halında işlənmirlər? 1. yiylilik, 2. yönlük, 3. çıxışlıq, 4. təsirlik, 5. yerlik

- 1,2,3
- 4,5
- 2,4,5
- 2,3,5
- 2,3

347 Hansı cümlədə şərt bağlayıcısı işlənib?

- Bir halda ki, evlənməyəcəkdi, niyə onun hissləri ilə oynadın?
- Mənə elə gəlir ki, sən bunun üçün yaranmışan.
- Toyda nəinki qohumlar, hətta uzaqdan gələn yoldaşlar da iştirak edirdilər.
- O, uşaqları hələ də axtarırırdı, halbuki onlar çoxdan getmişdilər.
- Elə ki, anam gəldi, onun qabağına qaçdıq.

348 Güzəşt bağlayıcısı işlənib: 1. yəni 2. indi ki 3. buna görə də 4. hərcənd 5. hərcənd ki 6. hərgah

- 1,4,5
- 4,5
- 1,2,5
- 1,3,5,6
- 4,5,6

349 Zərf və ədat kimi işlənən sözləri göstərin:

- bircə, tək
- təkcə, yalnız
- bax, qoy
- əvvəl, sonra
- həmişə, dünən

350 Hansı cərgədə “daha” ədatı saya aiddir?

- İmtahanda uğur qazanmaq üçün daha çox oxumaq lazımdır.
- Onun düşmənidən daha çox dostu var
- Havadakı rütubət daha da çox almışdı.
- Onlar daha birlikdə işləmir.
- Biz bu gün daha çox çalışdıq.

351 Qüvvətləndirici ədatin işləndiyi cümlə hansıdır?

- Di gəl

- Yəni sən bunu bilirsən?
- Sən ki bunu bilirdin.
- Təkcə sənə güvənirəm.
- Ayrılarımı könül candan?

352 “Hər kəs öz nəfsini tanısa, Allahını da tanıyar” (İmam Əli) cümləsində hansı köməkçi nitq hissəsi işlənmişdir?

- ədat
- bağlayıcı
- modal söz
- nida
- qoşma

353 “İstər, istərsə də “bağlayıcısının növünü göstərin:

- bələşdirmə
- iştirak
- inkarlıq
- aydınlaşdırma
- qarşılaşdırma

354 Köməkçi nitq hissələrindən hansılar sözlərə bitişik də yazıla bilər? 1) ədat 2) nida 3) modal sözlər 4) qoşma 5) bağlayıcı

- 3, 4, 5
- 2, 3, 4
- 1, 3, 5
- 1, 4, 5
- 2, 4, 5

355 Qoşma haqqındaki fikirlərdən hansı səhvdir?

- Təkhecalı qoşmalar sözlərə bitişik, ikihecalılar isə ayrı yazılır.
- Qoşulduğu sözlə birlikdə cümlə üzvü olur.
- Müstəqil suala cavab ola bilmir.
- İsmi bütün hallarında olan sözlərə qoşulur.
- Qoşulduğu sözlə birlikdə müxtəlif məna çalarları ifadə edir.

356 “Barı evə məktub yaz “cümləsində ədatın hansı növü işlənmişdir?

- qüvvətləndirici
- məhdudlaşdırıcı
- dəqiqləşdirici
- arzu
- əmr

357 “Mən dərsdən sonra evədək piyada getdim “cümləsindəki qoşmalar hansı mənaları bildirir?

- səbəb-məqsəd, bənzətmə
- fərqlənmə, birgəlik
- zaman, bənzətmə
- zaman, məsafə
- istiqamət, zaman

358 Bağlayıcılardan birinin yazılışı səhvdir:

- nəinki
- belə ki

- indi ki
- hər gah
- halbuki

359 Aşağıdakılardan biri modal söz kimi işlənə bilir:

- gəlsənə
- görün
- gör
- görünür
- gəlin

360 Köməkçi nitq hissələrindən hansının orfoqrafiyasında defis işarəsindən də istifadə edilir?

- ədat
- bağlayıcı
- qoşma
- nida
- modal sözlər

361 Köməkçi nitq hissələrindən dilçiliyin hansı bölməsində bəhs edilir?

- fonetika
- sintaksis
- leksikologiya
- morfologiya
- üslubiyat

362 –m14 ədatı hansı feillərə qoşulmur?

- şərt şəklində olan feillərə
- məsdərlərə
- vacib şəklində olan feillərə
- 2-ci şəxsdə olan əmr şəklinə
- feli bağlamalara

363 Yalnız bəzi həmcins üzvləri bir-birinə bağlayan, lakin tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında işlənə bilməyən bağlayıcı hansıdır?

- hərçənd
- həm
- amma
- ilə
- çünki

364 Biri köməkçi nitq hissələrinin sintaktik xüsusiyyətinə aid deyil:

- Cümlənin təsir gücünü artırır.
- Cümlə daxilində fikrə münasibət bildirir.
- Həmcins üzvlər arasında bağlılıq yaradır.
- Müstəqil cümlə üzvü olur.
- Müəyyən qrammatik məna bildirir.

365 Hansı qoşmanın tələffüzü yazılışından fəqliidir?

- başqa
- ötrü
- kimi
- aid

tərəf

366 Modal sözlərə aid səhv fikri müəyyənləşdirin:

- Danışanın ifadə etdiyi fikrə münasibət bildirən sözlərə deyilir.
- Bəziləri əsas nitq hissələri ilə ortaqlıq sözlərdir.
- Cümə üzvlərindən vergüllə ayrınlıq.
- Cümənin ancaq əvvəlində və sonunda işlənə bilər.
- Quruluşca iki növü var.

367 Məntiqi uyğunluğu gözəlməklə bağlayıcılarından ibarət cərgəni tamamlayın: Ona görə ki, ondan ötrü ki, onun üçün ki,...

- madam ki
- indi ki
- hərçənd ki
- çünki
- bir halda ki

368 “Qar yağır “ nümunəsinə artırılan hansı nida cümləyə qorxu emosiyası artıracaqdır?

- heyf
- bıy
- ay can- ay can
- vay- vay
- aha

369 Biri modal söz deyil:

- sanki
- nəhayət
- əvvəla
- habelə
- beləliklə

370 Cümlələrin birində nida işlənməmişdir:

- Vay-vay, deyəsən, bəşər deyil bu!
- Ah, necə kef çəkməli əyyam idı.
- Ay haray, qoymayıñ, apardılar!
- Ahın dağlara, bala.
- Ox, bizi aldatdılar!

371 Cümlələrin birində modal söz işlənməmişdir.

- Bu küçəni düz gedib, sola dönəcəksən.
- Mən, düzü, bunun belə nəticələnəcəyini bilmirdim.
- Düzə düz, əyriyə əyri olmalısan.
- Düzə adam yalanın ayaq alıb yeriməsinə imkan verməz.
- Şirvan düzü Azərbaycanın şərgində yerləşir.

372 Qoşma hansı cümlədədir?

- Uşaqlardan kimisi dərs oxuyur, kimisi də həyətdə gəzişirdi.
- Sonra mən onu evlərinə örtürdüm.
- Tahirlə Sabit bizim köhnə qonşularımızdır.
- Evdən çıxanda anam arxamca su atardı.
- Uşaq evdə tək qalmışdı.

373 Bağlayıcı işlənmiş cümləni tapın:

- Bazardakı bahalıqdan şikayət edirdi.
- Bir vaxt deyərdim ki, ölüm uzaqdır.
- Bizimki bura qədər imiş.
- Uşaqlar üşümür ki?
- Bu ki onun uşaqlıq şəklidir.

374 Hansında ədat işlənməmişdir?

- Bu işi təkcə sən bacararsan.
- Adamı belə əzişdirərlər bax.
- Gedək, gözlərinlə gör.
- Gör bir neylədin!
- Gəl bu daşı ətəyindən tök.

375 “ Ay aman, deyəsən, sən də onlara tərəf çıxırsan, sən nə vaxt məni anlayacaqsan? “ cümləsində köməkçi nitq hissələrinin ardıcılığını göstərin:

- nida, modal söz, ədat, ədat
- nida, modal söz, bağlayıcı, qoşma
- nida, bağlayıcı, qoşma, modal söz
- nida, modal söz, ədat, qoşma
- nida, bağlayıcı, bağlayıcı, modal söz

376 “ Ya elm öyrən, ya elm öyrədənləri dinlə, ya da elm əhlini sev “ cümləsində tabesizlik bağlayıcısının növünü göstərin :

- birləşdirmə
- bölüşdurmə
- iştirak
- aydınlaşdırma
- qarşılaşdırma

377 “Elə” sözü nə zaman suala cavab vermir?

- zərfi əvəz etdikdə
- ədat kimi işləndikdə
- işarə əvəzliyi olduqda
- sıfəti əvəz etdikdə
- feil kimi işləndikdə

378 Ancaq qrammatik mənası olan sözü müəyyənləşdirin:

- doğru
- lap
- tək
- elə
- kimi

379 Köməkçi nitq hissələrindən şəkilçi formasında da olanlar hansı sıradadır?

- nida
- qoşma, bağlayıcı, ədat
- qoşma, ədat, nida
- bağlayıcı, modal sözlər, qoşma
- modal sözlər, nida, qoşma

380 Durğu işaretsi qoyulmasa, hansı cümlədəki “kimi” sözü həm qoşma, həm də sual əvəzliyi kimi başa düşülə bilər?

- Kimi gördün
- Əli kimi axtarırdı
- Dostların kimi danışma
- Kimi danışır kimi susur
- Sən kimi soruştursan

381 “ 1991-ci ildən sonra Azərbaycanda çox yeniliklər baş vermişdir “ cümləsindəki qoşmanı onun sinonimi kimi hansı sözlə əvəz etmək olar?

- əvvəl
- bəri
- qeyri
- başqa
- qabaq

382 “ Afərin “ nidası hansı cümlədə tərif mənasında işlənməmişdir?

- Afərin! Yaxşı cavab verdin!
- Afərin! Halal olsun sənə ananın südü!
- Afərin! Ozünü itirmədin.
- Afərin, oğul! Biz səninlə fəxr edirik.
- Afərin! Adam da yoldaşını aldadar?!

383 Söz-cümlə nə ilə ifadə olunmuşdur?— Bu barədə fikrin nədir, o, doğrudanmı bu işi bacarar?— Deyilənə görə, bəli.

- nida və modal sözlə
- modal sözlə
- nida və təsdiq ədatı ilə
- təsdiq ədatı ilə
- modal söz və təsdiq ədatı ilə

384 Şeir parçasında köməkçi nitq hissələrindən hansılar işlənmişdir?Bəlkə, onun da oğlu qanlı döyüslərdədir,Kim bilir, o, bəlkə də, mənimlə bir dərddədir.

- ədat, qoşma
- qoşma, nida
- modal söz, bağlayıcı
- ədat, nida
- bağlayıcı, qoşma

385 Nümunələrdən birində ədat və qoşma işlənmişdir:

- Todan kəndi də Goranboydadır.
- Bax sənin üçün nə qədər gül dərmışəm.
- Uzun illərdən sonra axtardığımı tapdım.
- Düzü, o zaman Dolan təpələri əsl döyüş meydanına çevrilmişdi.
- Nənəsi Nərmin üçün qoğal bişirmişdi.

386 Modal sözlərdən biri ehtimal və şübhə bildirir:

- şübhəsiz
- deməli
- görünür
- doğrudan da
- məncə

387 Qoşma hansı cümlədədir?

- Uşaq hər şeyə diqqətlə baxırdı.
- Atamla qonşumuz kəndə getdilər.
- Səhər tezdən məktəbdə kimi axtarırsan?
- Bu sözün başqa mənaları da var.
- Anar həyətdə topla oynayır.

388 Hansı ədatdan sonra vergül qoyulmalıdır?

- qoy
- məhz
- bəli
- ki
- ha

389 Həm qoşma, həm zərf kimi işlənən sözləri seçin:

- görə, bəri
- sonra, əvvəl
- indi, dünən
- sonra, və
- sabah, axşam

390 Hansı cümlədə sözlər arasında tabesizlik əlaqəsi var?

- Həqiqəti yalnız mən bilirom.
- Əvvəl düşündüklərini söylə.
- Mən dedim, ancaq o eşitmədi.
- O, gözəl, girdəsifət, gənc bir qız idi.
- Əsgərlər döyüşə gedirlər.

391 Hansı birləşmədə yanaşma əlaqəsi var?

- dəniz havası
- külək səsi
- şəhərdən qayıdanda
- sehrlı nağıl
- ədəbiyyat kitabı

392 Uzlaşma əlaqəsi hansı bənddədir?

- təcili həll etmək
- evə gedəndə
- hər adam
- siz oxuyun
- gözəl vətən

393 I növ təyini söz birləşmələri hansı sintaktik əlaqə ilə yaranır?

- həm idarə, həm yanaşma
- uzlaşma
- tabesizlik
- yanaşma
- idarə

394 “Gələn qız” ismi birləşməsinin tərəfləri arasında hansı sintaktik əlaqə var?

- yanaşma , uzlaşma

- idarə
- uzlaşma
- yanaşma
- idarə, yanaşma

395 Hansı bənddəki sözlərdən söz birləşməsi düzəltmək olmaz?

- nəsihət, ata
- yazı, alın
- Akif, dost
- xalqımız, üçün
- cild, kitab

396 İdarə əlaqəsi hansı nümunədədir

- çalınan saz
- beşinci sira
- ciddi münasibət
- cəbhədən qayıtmaq
- yaşıl yarpaq

397 I növ təyini söz birləşməsinin asılı tərəfi hansı cümlə üzvü olur?

- xəber
- mübtəda
- təyin
- tamamlıq
- zərflik

398 Biri feli birləşmədir:

- silahlı adam
- maraqlı görüş
- dilə gəlmək
- bağa köçəndə
- hiss etmək

399 II növ təyini söz birləşmələrini seçin: 1. şirin söhbət, 2. ilan zəhəri, 3. alimin fikri, 4. ağac budağı, 5. əkin yeri, 6. ananın arzusu

- 1, 2
- 2,3,5
- 1,3,4
- 2,4,5
- 4,6

400 Mürəkkəb söz birləşməsi hansı variantdadır?

- ən yaxşı yer
- adamın sözü
- körpə uşaq
- Nizaminin "Xosrov və Şirin" poeması
- zəfər marşı

401 Hansı II növ söz birləşməsini III növə keçirmək olmur?

- dağ havası
- pəncərə şüşəsi
- bulaq suyu

- maşın bazarı
- meşə gözətçisi

402 Hansı birləşmənin tərifləri arasında həm idarə, həm yanaşma, həm də uzlaşma əlagəsi var?

- Dağlarda maral gəzər.
- əkin yeri
- bağ havası
- Baladadaşın ilk məhəbbəti
- sənin kitablarını aparanda

403 “Mən gəldim” birləşməsində hansı sintaktik əlaqə növü vardır?

- idarə və yanaşma
- uzlaşma və idarə
- idarə
- uzlaşma
- yanaşma və uzlaşma

404 “Qardaşı savadlı mütəxəssisdir” cümləsində hansı sintaktik əlaqələr var? 1. idarə, 2. yanaşma, 3. uzlaşma, 4. tabesizlik

- 2,4
- 1,3
- 1,4
- 2,3
- 3,4

405 Nümunələrdən yalnız birində idarə əlaqəsi var:

- bərkdən danışmaq, qorxub qışqırmaq
- yaşıl çəmən, göy otlar
- səmimi söhbət, tibbi yardım
- gülü dərmək, dərsi öyrənmək
- sən gələndə, mən oxudum

406 Hansı bənddəki iki sözdən söz birləşməsi düzəltmək olmaz?

- qələm, yaşıl
- ana, qayğı
- Azər, qardaş
- insan, kimi
- vətən, sevmək

407 II növ təyini söz birləşməsini göstərin:

- ölkədaxili sabitlik
- dostların söhbəti
- əli silahlı
- alın yazılı
- tarixi hadisə

408 I növ təyini söz birləşməsinin asılı tərəfi ola bilmir:

- feli sıfət
- sıfət
- isim
- feli bağlama
- say

409 Feli birləşmə hansıdır?

- peşman olmaq
- etiraz etmək
- təmir etmək
- kitab oxumaq
- təsdiq etmək

410 Feli birləşmənin əsas tərəfi nə ilə ifadə olunur?

- fəlin bütün formaları ilə
- fəlin mürəkkəb şəkilləri ilə
- fəlin sadə şəkilləri ilə
- fəlin təsriflənməyən formaları ilə
- fəlin təsriflənən formaları ilə

411 İsmi hansı halı uzlaşma əlaqəsində əsas, yanaşma əlaqəsində asılı tərəf ola bilir?

- çıxışlıq
- yönlük
- yiyəlik
- adlıq
- təsirlilik

412 Tərəfləri isim+isim modelində olan I növ təyini söz birləşməsini göstərin:

- oxuyan tələbə
- müdrik insan
- Qarabağ şikəstəsi
- dəmir qapı
- həmin hadisə

413 Uzlaşma əlaqəsi hansı nümunədədir?

- təcili danışmaq
- bizim həyət
- doğma torpaq
- Ev tikilib.
- siz oxuyanda

414 Bunlardan yalnız birində uzlaşma əlaqəsi vardır:

- dağdan enən
- Təcili getməlisiniz.
- Dünən gəlmmişik.
- aydın səma
- Həyat davam edir.

415 Hansı birləşmədə üç sintaktik əlagə növü var?

- dünən məni görməyə gələndə
- evə tərəf yollanan
- mənalı həyat yolu
- mənim doğma vətənim
- məndən kömək uman

416 Aşağıdakı cümlələrdən hansında tabesizlik əlaqəsi var?

- Azərbaycan iri addımlarla xoş sabahlara irəliləyir.

- Mən səni hər dərdə dözən bilirdim.
- Bizim sizdən gizlin heç nəyimiz yoxdur.
- Mən də, sən də, o da çox dedik, xeyri olmadı.
- Nə gözəl yaraşır Muğana ceyran.

417 Hansı cümlədə feli birləşmə mübtəda arasında kəmiyyətə görə uzlaşma pozulub?

- Quşlar budaqda cəh-cəh vururdular.
- İtlər bir ağızdan hürüşdülər.
- Yağış yağıdı, sel-su bərəni aldı.
- Yarpaqlar tökülür, ellsər köç edirdi.
- Sən niyə onu ad gününə dəvət etmirsin?

418 Birinci tərəfi feli birləşmə ilə ifadə olunan I növ təyini söz birləşməsi hansı cümlədir?

- İki itin arasına para sümük atmazlar.
- Dünən gələn oğlan mənim böyük qardaşım idı.
- Bu gün biz yeni evimizə köçürüük.
- Orta əsrlər tarixi çox maraqlıdır.
- Anasını sevən oğulun balası xoşbəxt olar.

419 Əsas tərəfi feli bağlama ilə ifadə olunan söz birləşməsini göstərin:

- təbiətə baxdıqca
- dərindən düşündüyüm
- həyatdan küskün adam
- insana inanan
- gələcəyi görmək

420 Biri söz birləşməsidir:

- əla növ
- lap yaxşı
- dünəndən bəri
- vətən üçün
- heç kəs

421 Təbə tərəfi feli sıfət olan I növ təyini söz birləşmələrindən ibarət cərgə hansıdır?

- yemiş alveri, qamış sahəsi, yarış meydanı
- çalışqan uşaq, küsəyən oğlan, zarafatçı adam
- oxuduğum kitab, gecikdirilmiş cavab, görüləcək iş
- dəmir qapı, qızıl saat, daş hasar
- sərin su, iyirminci əsr, belə əhvalat

422 Tərkibində III növ təyini söz birləşməsi olan cümlə hansıdır?

- Goyçə mahalıdır mahalım mənim.
- Bu həzin nəgmə sənin üçün ifa olunur.
- Bahar fəslə, yaz ayları gələndə, Süsənli, sünbüllü, lalalı dağlar.
- Qardaşın kitab hədiyyə verdi.
- Qatar Əcəmi stansiyasına çatdı.

423 Hansı cümlədə feli sıfət tərkibi işlənmişdir?

- Bir neçə gündən sonra hamı məktəbin həyətinə toplaşdı.
- Gələn ərbəbin adamları idi.
- Güncixan tərəfdə qara buludlar günün qabağını kəşmişdi.
- Bunlar dərslərinə həmişə ciddi hazırlanırlar.

- Dərin xəyala dalan Səbinə sanki onu heç eşitmirdi.

424 “Mən burası gələndə uşaqları da, onu da aparmışdılardı” – cümləsində cümlə üzvləri arasında hansı sintaktik əlaqələr işlənmişdir?

- tabesizlik, yanaşma, idarə
- uzlaşma, yanaşma, idarə
- uzlaşma, idarə
- tabesizlik, uzlaşma, yanaşma, idarə
- tabesizlik, uzlaşma, idarə

425 Hansı ismi birləşmədir?

- sürətlə qaçan
- qızıldan kəmər
- onun kimi
- evə qayıdanda
- sənin haqqında

426 “Qısa məlumat” birləşməsində tərəflər arasındaki sintaktik əlaqə:

- idarə
- yanaşma
- uzlaşma, yanaşma
- uzlaşma, idarə
- uzlaşma

427 Əsas tərəfi feli bağlama ilə ifadə olunan söz birləşməsini göstərin:

- həyatdan küskün adam
- təbiətə baxdıqca
- gələcəyi görmək
- insana inanan
- dərindən düşündüyüm

428 Asılı tərəfi düzəltmə sözlə ifadə olunan ismi birləşməni göstərin:

- dərin quyu
- gözəllik vurğunu
- qoyun sürüsü
- yaxşılıq itirən
- sərin hava

429 Cümlədəki feli birləşmələrdən birinin əsas tərəfi tərkibi feillə ifadə olunmuşdur:

- Gecəni yatmaq mənim üçün bir problemə çevrilib.
- Dərgahın qapısı açıq olanda köpəyin yuxusu gələr.
- Getdim dərdli yanına, o, məndən narın ağladı.
- Dərdini gizlədən dərmənini tapmaz.
- Dəyirman öz işində, çax-çax baş ağrıdar.

430 “Ananın öyüdü” söz birləşməsində tərəflər arasında hansı əlaqə vardır?

- uzlaşma, yanaşma
- uzlaşma
- idarə, yanaşma
- idarə
- uzlaşma və idarə

431 Verilmiş xüsusiyyətlərdən hansı II növ təyini söz birləşmələrinə aid deyildir?

- Tərəfləri arasında uzlaşma əlaqəsi özünü göstərir.
- Qeyri-müəyyənlik ifadə edir.
- Tərəfləri şəxs əvəzlikləri ilə də ifadə oluna bilir.
- Tərəfləri eyni zamanda cəmlənə bilmir.
- Tərəfləri arasına heç bir söz daxil ola bilmir.

432 Asılı tərəfi isimlə ifadə olunmuş I növ təyini söz birləşməsini tapın:

- həmin adam
- taxta qapı
- oyanmış torpaq
- onuncu sinif
- şirin meyvə

433 Asılı tərəfi düzəltmə sıfətlə ifadə olunmuş I növ təyini söz birləşməsi hansıdır?

- oyaq keşikçi
- qaçaq əsgər
- uzaq ölkə
- yumşaq parça
- qoçaq uşaq

434 Birinci tərəfi II növ təyini söz birləşməsi ilə ifadə olunan II növ təyini söz birləşməsi hansıdır?

- mənim qardaşımın qızı
- “Qız qalası” operası
- dərs oxumaq
- dərs oxuyan uşaq
- Qafqaz yeməkləri

435 Yanaşma əlaqəli aşağıdakı birləşmələrin birində isim tabe tərəf kimi işlənib:

- həyati mənafə
- mühəndis Kərimli
- şəhərdəki məktəb
- həftəlik plan
- buludlu hava

436 Asılı tərəfi zərflə ifadə olunan yanaşma əlaqəli ismi birləşmələri göstərin: 1. içəri otaq, 2. oradan qayıdanda, 3. yuxarı mərtəbə, 4. cəld hərəkət, 5. bugünkü xəbərlər, 6. səhər yola düşən

- 2,4
- 1,3
- 1,5
- 2,6
- 5,6

437 Birinci tərəfi isimlə ifadə olunmuş I növ təyini söz birləşmələri hansı cərgədədir?

- hər tərəf, dairəvi stol, Tahir əmi
- balıq əti, durna qatarı, qılinc yarası
- vətən məhəbbəti, azadlıq nəğməsi, qurd qapısı
- qızıl üzük, dəmir bilək, torpaq yol
- gözəl mənzərə, azığın düşmən, beşinci sıra

438 Hansı cümlə üzvləri bir – biri ilə sintaktik əlaqəyə girmir?

- tamamlıq, xəbər
- tamamlıq, zərflik
- mübtəda, xəbər
- zərflik, xəbər
- təyin, zərflik

439 Hansı birləşmədə iki sintaktik əlaqə var?

- şəhərdən uzaq
- illik gəlir
- mənim bacım
- doğma diyar
- səhər yeməyi

440 İdarə əlaqəsi hansı bənddədir?

- birinci mərtəbə
- cəbhədən qayıtmaq
- qırmızı gül
- üçüncü mərtəbə
- ciddi söhbət

441 Mübtəda ilə xəbər arasında uzlaşma hansı nümunədə pozulmuşdur?

- O, indi ən yaxşı oxuyan tələbələrdəndir.
- Uşaqların bəzisi buna inanmayacaqlar.
- Biz teatrdan qayıtdıq.
- Gələnlər yola düşdülər.
- Sürülər dağın ətəyinə yayıldılar.

442 Aşağıdakı söz birləşmələrindən hansında tərəflərin yerini dəyişsək, məzmununa xələl gəlməz?

- beş dəftər
- kitab oxumaq
- çox insan
- qız qalası
- mənim sevgilim

443 Hansı birləşmənin hər iki tərəfi isimlə ifadə olunmuşdur?

- maraqlı əsər
- duzlu xörək
- qara gün
- oxumaq həvəsi
- dəri çanta

444 İsim+feil sxeminə uyğun gələn söz birləşməsini göstərin:

- yatan kişi,dəri başmaq
- igidlər gülərək, yaralılara baxaraq
- qatar gələndə, dərslərini oxuyan
- qapıya qaçıb, beş uşaq
- onun oxumağı, sənin dediyin

445 Hansı sözlər arasında idarə əlaqəsi vardır?

- hərdən görünmək
- sənədləri qaytarmaq
- bu kitab

- həvəslə oynamaq
- tez getmək

446 Yanaşma əlaqəli nümunələr hansı variantdadır?

- körpələr evi
- sevimli diyar, gözəl Şuşa
- həyətin qapısı, kitab üzü
- dərsə gedəndə, yaxşı kitab
- dodağında təbəssüm

447 Tabesizlik əlaqəsi hansı cümlə üzvləri arasında olur?

- Tamamlıqla xəbər arasında
- Həmcins üzvlər arasında
- Mübtəda ilə xəbər arasında
- Təyinlə tamamlıq arasında
- Təyinlə mübtəda arasında

448 Söz birləşmələrindən biri sintaktik əlaqə baxımından digərlərindən fərqlənir:

- atanın nəsihəti
- igid döyüşü
- Lalənin anası
- məktəb həyəti
- Qız qalası

449 “O, hacı, bu hacı, kim olacaq boyaqçı?” cümləsinin sintaktik təhlili ilə bağlı fikirlərdən biri səhvdir:

- Mürəkkəb cümlədir.
- Feli xəbər mürəkkəbdür.
- Mürəkkəb cümləni təşkil edən bütün cümlələr müxtəsərdir.
- Cümlədə iki ismi, bir feli xəbər var.
- Cümlədəki bütün mübtadalar əvəzliklə ifadə olunmuşdur.

450 Mübtədası və xəbəri sayla ifadə olunmuş cümlə hansıdır?

- Bu gün hava çox istidir.
- İki güləşənin bizi biri məğlub olmalıdır.
- Bu kənddə qoca cavandan çoxdur.
- Çox oxuyan çox bilər.
- Birincilər həmişə birincidir.

451 Yazlıq o şəxsə ki, sevmir nəsihət, Nəsihət sevənlər qazanar sərvət! Nümunədəki feli birləşmənin növünü və sintaktik funksiyani müəyyənləşdirin:

- feli sıfət tərkibi; mübtada
- məsdər tərkibi; mübtada
- feli sıfət tərkibi; təyin
- feli bağlama tərkibi; zərflik
- məsdər tərkibi; tamamlıq

452 Hansı cümlənin xəbəri sıfətdən düzələn feillə ifadə olunub?

- Məktub sahibinə çatdırılmışdır.
- Mənim babam çox qocalıbdır.
- İdarəyə gətirilmiş qəzetlər dünənkidir.
- Deyilənə görə, xəstənin vəziyyəti yaxşıdır.
- Məncə, məsələnin həlli düzgündür.

453 Mübtədası III növ təyini söz birləşməsi ilə ifadə olunmuş ismi xəbərli cümləni göstərin:

- Yer üzünün əşrəfi insandır.
- Bunların hamısı axşama qədər qonşulara paylanılmalı imiş.
- Sənin niyyətin məni də sevindirir.
- Şagirdlərin biri sözə başladı.
- Göt göl zəlzələ nəticəsində meydana gəlmışdır.

454 İsmi xəbərli cümlə hansıdır?

- Bu idmançılar yarışa birincilik qazananlardır.
- Həkimlərin səyi nəticəsində xəstəni həyata qaytarmaq mümkün oldu.
- Fuad bütün gecəni oyaq qalmışdı.
- Qorxudan dizləri əsirdi.
- Dost dar gündə tanınar.

455 “Mənim tələbə yoldaşım kəndlidir” cümləsinin xəbəri nə ilə ifadə olunmuşdur?

- isimlə
- mürəkkəb adla
- sıfətlə
- söz birləşməsi ilə
- zərflə

456 Hansı cümlənin xəbəri sıfətdən düzəlmış feillə ifadə olunmuşdur?

- Dostlarının sayı lap çoxalmışdı.
- Siz bu gün necə də gözəlsiniz.
- O, birdən dilləndi.
- O, təzəcə yaxşılaşındı.
- Bu meyvə yeməlidir.

457 Hansı cümlədə xəbər sıfətlə ifadə olunub?

- Bu, onun qardaşıdır.
- Bu, onun yaxşılıqdır.
- Nə gözəldir dağ boyunca söyüdlər.
- Yayda hava isti olur.
- Müəllim bərk əsəbiləşdi.

458 Cümlələrin birində xəbər sayla ifadə olunmuşdur:

- Onlar kənddə yaşayırlar.
- Sənin bütün qiymətlərin beşdir.
- Onunculara təşəkkür edildi.
- Onların sözündə bir həqiqət var.
- Yanan lampa yüzlükdür.

459 Mürəkkəb xəbərli cümləni göstərin:

- Mən Akifə minnətdaram.
- Gənclər bizim gələcəyimizdir.
- Bir zamanlar insanlar qul halında yaşamışlar.
- Uşaqlar səyahətdən doymurdular.
- Babam ağacın altında oturub çay içirdi.

460 Hansı cümlədə xəbər kəmiyyətə görə mübtəda ilə uzlaşmamışdır?

- Onlar hər gün imtahana hazırlaşırlar.

- Onlar hər gün imtahana hazırlaşır.
- O hər gün imtahana hazırlaşır.
- Biz hər gün imtahana hazırlaşırıq.
- Siz hər gün imtahana hazırlaşırsınız.

461 Cümlənin xəbəri nə ilə ifadə olunmuşdur? Bizim borcumuz tariximizi dərindən öyrənməkdir.

- isimlə
- feillə
- əvəzliklə
- feli sıfətlə
- məsdər tərkibi ilə

462 Xəbər hansı cümlə üzvünə aid olur?

- mübtədaya
- heç birinə
- tamamlığa
- zərfliyə
- təyinə

463 Hansı cümlədə mürəkkəb mübtəda verilmişdir?

- Mənim qəlbimdəki fikir səni narahat etməsin.
- Ey zalım, nə qədər zülüm edəcəksən bizə sən?
- Vətən- ana. Ey odlar diyarı, sənə canım qurban.
- Ay qızım, sənin dərs oxumağını niyə görmürəm?
- Dünyanın dərdini çiyində daşıyanlar da mənim dərdimi bilmirlər.

464 “Mən sənin gələcəyinə inanıram” cümləsində mübtəda hansı nitq hissəsi ilə ifadə olunmuşdur?

- isim
- əvəzlik
- feil
- sıfət
- say

465 cümlənin baş üzvü olub, haqqında danışılan şəxsi, əşyani bildirir:

- xəbər
- mübtəda
- zərflik
- təyin
- tamamlıq

466 “ Gecikənlər həmin sinfin uşaqları deyil” cümləsinin sintaktik təhlili ilə bağlı səhvi göstərin:

- Nəqli cümlədir.
- Baş üzvlərin hər ikisi quruluşuna görə sadədir.
- İsmi xəbərli müəyyən şəxslü cümlədir.
- Mübtəda feli sıfətlə ifadə olunmuşdur.
- Xəbər III növ təyini söz birləşməsi ilə ifadə olunub.

467 Hansı cümlənin xəbəri mürəkkəbdir?

- Seçkilər ərəfəsində o, seçicilərlə görüşməli imiş.
- Amilin atası təcrübəli inşaat mühəndisidir.
- Bizim müsahibimiz cəsarətli və açıqfikirlidir.
- Son vaxtlar Fazıl çox işlə məşğul olurdu.

- Bəzi sözləri baxışlardan da oxumaq mümkündür.

468 «Dostlarına xəyanət etmək istəyən xəyanətin qurbanı olacaq». Verilmiş cümlənin mübtədası nə ilə ifadə olunmuşdur?

- məsdər tərkibi ilə
- II növ təyini söz birləşməsi ilə
- III növ təyini söz birləşməsi ilə
- təyini əvəzliklə
- feli sıfət tərkibi ilə

469 Hansı nümunədə ismi xəbər yoxdur?

- Ayazlı-şaxtalı bir qış axşamı idi.
- Söz vardır, kəsər savaşı.
- Səidənin bacısı tələbədir.
- Şəhidlər xiyabanı. Dilə gəlir məzarlar...
- Kür qırağıının əcəb seyrangahı var.

470 Hansı cümlənin mübtədası sıfətlə ifadə olunmuşdur?

- İnsan müqəddəs bir varlıqdır.
- İclasdaçılar bu qərara çox təəccübənləndilər.
- «Qoca və dəniz» romanı E. Heminquey yaradıcılığının zirvəsidir.
- Soyuqdan hamı titrəyirdi.
- Havaya atılan fişənglər rəngbərəng işiq saçırı.

471 Cümlələrdən birində xəbər əvəzliklə ifadə olunmuşdur:

- Vətənimizin hər qarış torpağı müqəddəsdir.
- İstedadlı şağırdlərim bu oğlanlardır.
- Darvazanın ağızına səssiz – səmirsiz dayanan kimdir?
- Kaş tez – tez görəydim səni.
- Sənsiz qəhr edərdi bu cahan məni.

472 Xəbəri frazeoloji birləşmə ilə ifadə olunmuş cümləni göstərin:

- Oğlunun yazdığı məktubu oxuya bilmədi.
- Yada düşdü nişanlısı, nazlı sular sonrası da...
- O, qatarda tanımadığı bir adamlı görüşdü.
- Əlindəki fincan yerə düşüb sindi.
- Ona biz vaxtında çox kömək etmişik.

473 Feli xəbərli cümləni göstərin:

- Amalımız Vətən yolunda çarşımaqdır.
- Küçədə toplaşan adamların üzündə bayram əhval – ruhiyyəsi duyulurdu.
- Tamaşa gülməli idi.
- Güllər ətirli və təravətlidir.
- Buranın gözəl təbiəti var.

474 İsmi xəbərli cümləni göstərin:

- Güclü külək ağacları yerə yıxmışdı.
- Mətni diqqətlə köçürdü.
- Gələn Fəridə idi.
- O, mənə diqqətlə qulaq asırdı.
- Qonşu mənimlə salamlaşmadı.

475 Feli xəbərin sualları hansı sıradadır?

- niyə?, nə səbəbə?
- kim?, nə?
- necə?, hansı?
- nə etdi?, nə edir?
- necədir?, haradadır?

476 Xəbər haqqında fikirlərdən biri səhvdir:

- İfadə vasitəsinə görə iki cürdür: feili xəbər, ismi xəbər
- Cümənin heç bir üzvünə tabe olmayan ən müstəqil üzvdür.
- Mübtədaya aid hərəkəti və ya hökmü bildirən baş üzvdür.
- Quruluşca sadə və mürəkkəb olur.
- Həm nitq hissələri, həm də söz birləşmələri ilə ifadə olunur.

477 "Atın yüyəni Tahirin əlində idi" cümləsinin mübtədası nə ilə ifadə olunmuşdur?

- II növ təyini söz birləşməsi ilə
- I növ təyini söz birləşməsi ilə
- III növ təyini söz birləşməsi ilə
- məsdər tərkibi ilə
- feli sıfət tərkibi ilə

478 "İclası kim aparacaq?" cümləsində mübtəda nə ilə ifadə olunmuşdur?

- qeyri-müəyyən əvəzliklə
- sual əvəzliyi ilə
- isimlə
- sıfətlə
- şəxs əvəzliyi ilə

479 Hansı cümlənin mübtədası sayla ifadə olunmuşdur?

- Qocalara qayğı lazımdır.
- Altıncılar bu yarışda qalib göldilər.
- Deyilən söz yadigarıdır.
- Bunu hamı bilir.
- Birisi yazı yazırıdı, birisi qulaq asırıdı.

480 "İlan ilan yeməyince əjdaha olmaz» cümləsinin sintaktik təhlili ilə bağlı fikirlərdən hansı səhvdir?

- Cümədə 4 cümlə üzvü var.
- "İlan" mübtədadır.
- Cümənin xəbəri «əjdaha olmaz»dır.
- 3 cümlə üzvü var.
- Zərflik quruluşca mürəkkəbdir.

481 Cümlələrdə birində həm vasıtəsiz, həm də vasitəli tamamlıq var:

- Mən sənin haqqında çox düşündüm.
- Məcid dayı məsələnin nə yerdə olduğunu başa düşdü.
- Səndə gözəl qabiliyyət var.
- Onu əvvəlcə özündən soruş.
- Zaur bu bitkilərin çoxunu tanımadı.

482 Hansı cümlədə məsdər tərkibi səbəb zərfliyi vəzifəsindədir?

- Qardaşı ilə görüşmək onu çox sevindirdi.

- Boş-boş danışmaqdan bir şey çıxmaz.
- Rəhman atası ilə danışmağı özünə sığışdırırmırı.
- Şəhəri düşmən hücumundan qorumaq üçün böyük texnikalar götirilirdi.
- Torpaqla məşgül olmaqdan əlləri cedar-cadar olmuşdu.

483 Hansı cümlədə təyin II növ təyini söz birləşməsi ilə ifadə olunmuşdur ?

- Sakit-sakit dalgalanan dəniz birdən təlatümə gəldi.
- Firuzə rəngli kuzələri doldurdu.
- Polis rəisi Kərimov prokurora zəng vurdu.
- Al-qırmızı gülləri ağ güldana yığan qızın təbəssümü yadımdan çıxmayıb.
- Mühəndis Sultanov dəri paltosunu geyindiydi.

484 Hansı cümlədə vasitəsiz tamamlıq sadə isimlə ifadə olunmuşdur ?

- Biz onları sevinclə qarşılıdıq.
- Ovçu özünə yeni tüfəng aldı.
- Qoca ağacla yeriyirdi.
- Vətənim verdi mənə nanü-nəmək.
- Vəli onu hərarətlə salamladı.

485 Cümlələrin birində ismi birləşmə ilə ifadə olunmuş zərflik vardır:

- Bu dağları gəzməyə gəlmışəm.
- Dostum bu əhvalatı gülərək danışındı.
- Şəhərdə böyük bir ehtişam vardi.
- Küçənin ortasında əzəmətli bir heykəl ucalırdı.
- Göylərin üzü birdən tutuldu.

486 «Pəri öz sualının cavabını eşitməmək üçün qulaqlarını tutdu» cümləsində zərfliyin mənaca hansı növündən istifadə edilib?

- səbəb
- yer
- zaman
- məqsəd
- tərzi-hərəkət

487 Cümlələrdən birində təsirlik hallı söz tamamlıq vəzifəsində deyil:

- Dağlar oylağımdır mənim.
- Ona silah verin.
- Şəhərləri, kəndləri, bütün el – obanı gəzmişəm.
- Səni də, onu da bu işdə günahlandırınlı.
- Bütün yayı kənddə olmuşam, yatmayıb fikirləşmişəm.

488 Cümlələrdən birinin təyini birinci növ təyini söz birləşməsi ilə ifadə olunmuşdur:

- Yeni ədəbiyyat kitabı şagirdlərin istifadəsinə verildi.
- Arxlardan axan dağ suları burula-burula uzanıb gedirdi.
- Onun gözləri qarşısında qızılı saçlı, mavi gözlü bibisi Aləmşahbəyim dayanmışdı.
- 1873- cü ildə Bakıda Milli teatr yaradıldı.
- Bu şəkillərin müəllifi xalq rəssamı Əzim Əzizimzadədir.

489 Hansı cümlədə tamamlıq ikinci növ təyini söz birləşməsi ilə ifadə olunmuşdur?

- Qonşu bağdan musiqi səsi gəlir, gülüş səsləri ucalırdı.
- Kursumuza gələn tələbələr hər gün test sualları yazırlar.
- Kənd yolu təzəcə abadlaşdırılmışdı.

- Yarməmmədin səsi quyunun dibindən gəldi.
- İnsan arzusu bitib-tükənmək bilmir.

490 “Bənövşənin atası daşın üstündə dayanıb xəyala dalmışdı” – cümləsində neçə cümlə üzvü var?

- 4
- 3.0
- 6.0
- 2.0
- 5.0

491 Məqsəd zərfliyi hansı cümlədədir?

- Ana uzaqdan gəldiyinə görə yorğun görünürdü.
- Ana cəbhədəki oğluna göndərmək üçün corab toxuyurdu.
- Ana çox ağladığından gözləri qızarmışdı.
- Ana oğlundan məktub aldığı üçün çox sevinirdi.
- Ana bütün gecəni yatmadığı üçün gözləri qızarmışdı.

492 Kəmiyyət zərfliyi işlənmiş cümləni göstərin:

- Dilimizdəki bir neçə belə söz istisnadır.
- Kitabxanamız üçün xeyli təzə kitab alınıb.
- Müəllim bu sözü dəfələrlə bize demişdi.
- Mən onu tələbəlik illərindən tanıyıram.
- Tədbirdə fakültənin bütün tələbələri iştirak edirdi.

493 Cümlədə hərəkətin icrasını və ya əlamətin meydana çıxmاسını müxtəlif cəhətdən izah edən cümlə üzvü hansıdır:

- təyin
- zərflik
- mübtəda
- xəbər
- tamamlıq

494 “Niyə?” hansı cümlə üzvünün və ya üzvlərinin sualıdır?

- yalnız səbəb zərfliyinin
- səbəb zərfliyi və məqsəd zərfliyinin
- kəmiyyət zərfliyinin
- səbəb zərfliyi və kəmiyyət zərfliyinin
- yalnız məqsəd zərfliyinin

495 İsmiñ hansı halında olan sözlər heç vaxt zərflik ola bilmir?

- yerlik
- iyilik
- təsirlilik
- yönlük
- çıxışlıq

496 Hansı cümlədə təyin ismi birləşmə ilə ifadə olunub?

- Bu gün açıq-saçıq geyinən bir müğənni vətən uğrunda şəhid olmuş milli qəhrəmanların hamısından məşhurdur, bu isə dəhşətdir! Dəhşət!
- Qala qapıları yavaş-yavaş açıldı.
- Təkcə pöhrələnən ağaclarla baxmaqdan zövq alırdım.
- Mənim rəfiqəm Səidə burada yoxdur.

- Qızıl payız öz ətrini dağa, çəmənə yaydı.

497 Təyin aşağıdakılardan hansı ilə ifadə oluna bilmir?

- isim və say
- isim və əvəzlik
- əvəzlik və zərf
- məsdər və feli bağlama
- say və feli sıfət

498 Hansı cümlədə təyin zərflə ifadə olunmuşdur?

- Aşağı mərtəbələr tərtəmiz idi.
- Dünən golən qonaqlar geri qayıdırı.
- O,dar çıqlıqla yuxarı qalxırdı.
- Səhərki külək çox şiddətli idi.
- Qabaqdakı sıralar bomboş idi.

499 Hansı cümlədə həmcins təyin yoxdur?

- Məktəbə bacarıqlı, istedadlı uşaqlar qəbul olunur.
- Bağda ağ, sarı güllər açılmışdır.
- Anar çalışqan və intizamlı tələbədir.
- Kənddə qırmızı kərpiç binalar çoxdur.
- O, soyuq, şaxtalı günlərdə də işdən qalmır.

500 Tərkibində təyin olan cümləni göstərin:

- Yayın bürkülü havası adamı darixdırırdı.
- Əsərin nikbin sonluğu məni çox təsirləndirdi.
- Xalqımız sənətkarlarını ehtiramla xatırlayır.
- Sex rəisi məsuliyyətli işcidir.
- Sənubər xala uşağı mehribanlıqla dindirdi.

501 Təyinin sualları hansılardır?

- Nə zaman? Haçan?
- Hansı? Nə səbəbə?
- Nə qədər? Niyə?
- Necə? Nə cür?
- Nə barədə? Kim barədə?

502 “Ana oğlunun həyəcan keçirdiyini duyu” cümləsində tamamlıq nə ilə ifadə olunmuşdur?

- III növ təyini söz birləşməsi ilə
- isimlə
- feli sıfət
- feli sıfət tərkibi ilə
- sıfətlə

503 “Mən görmüşəm bu qurbətin dadını” cümləsində tamamlıq nə ilə ifadə olunmuşdur?

- feli sıfət tərkibi ilə
- sıfətlə
- isimlə
- III növ təyini söz birləşməsi ilə
- II növ təyini söz birləşməsi ilə

504 Nə? sualına cavab verən tamamlığı göstərin:

- Qadın əyilib uşağı qucağına aldı.
- Qızın adı Aybəniz idi.
- Elə bu vaxt qapı açıldı.
- Kamilə təsəlliverici bir söz deyə bilmədilər.
- O, dincəlmək üçün parka tərəf addımladı.

505 Tamamlıq, əsasən, hansı cümlə üzvü ilə bağlı olur?

- ismi xəbər və zərfliklə
- təyin və əvəzliklə
- zərfliklə
- feli xəbərlə
- mübtəda ilə

506 Hansı cümlədə tamamlığın hər iki növü işlənmişdir?

- Sənə hər şeydən əvvəl kitab, dəftər, qələm lazımdır.
- Neftdən müxtəlif yağlar alınır.
- İclasda onun haqqında çox danışdırılar.
- Müəllim tələbələrə kitab payladı.
- Uşaqlar bağcada gül, çiçək dərdilər.

507 Vasitəsiz tamamlıq hansı cümlədədir?

- Tələbələr kitabxanaya gedir.
- O, atası ilə fəxr edir.
- Onda maraqlı kitablar var.
- Qonşumuz iş axtarır.
- Onun səndən xoşu gəlir.

508 “Bu tədbir ardıcıl olaraq davam etdiriləcəkdir” nümunəsində cümlə üzvlərinində hansı işlənməyib?

- zərflik
- xəbər
- mübtəda
- tamamlıq
- təyin

509 Cümlələrin birində tamamlıq təsirlik halda olan sadə isimlə ifadə olunub:

- Bu yaxşılığı heç vaxt unutmaram.
- Onun atası neft mühəndisidir.
- Cərrah Əli bizim təzə qonşumuzdur.
- X sinif şagirdlərinə mükafat verdilər.
- Uşaq gah ağlayır, gah da gülürdü.

510 Aşağıdakı cümlələrdən hansında ayrılıqda kim? sualına cavab verən söz vasitəsiz tamamlıq kimi işlənərək nə? sualına cavab vermişdir?

- Bağban bağdadı güllərə öz övladı kimi qulluq edirdi.
- Mən mağazadan oğluma uşaq oyuncağı aldım.
- Balaca quzu su içir.
- Bakı Dövlət Universiteti tələbə qəbul edir.
- Məhəllənin uşaqları Toğrulun yaxşı maşın sürməyinə tamaşa edirdilər.

511 Ara söz işlənilmiş cümlə hansıdır? (Duruş işaretləri buraxılmışdır)

- Düzünü Allah bilir.
- Elə hər işin düzdür?

- Sözün düzünü zarafatla deyərlər.
- Düzdür bu işdən mənim gözüm su içmir.
- Düz danışsan başın ağrımız.

512 “Nəhayət, gənc qız yalançı dilənçiyyə müraciət etdi” cümləsində ara sözün mənaca növünü müəyyənləşdirin:

- fikrin mənbəyini bildirən
- təəssüf bildirən
- yəqinlik bildirən
- nəticə və nitqin hissələri arasında əlaqəni bildirən
- güman, sübhə bildirən

513 Hansı nümunədə ara söz işlənməmişdir?

- Görünür, razısan öz taleyindən, Nə zamandır məni soraqlamırsan.
- Anlaya bilmədim, düzü, bu sırrı.
- Bəlkə, birisinin vurduğu ləkə dönüb olacaqdır sonsuz həqiqət.
- Eh nə qədər güman, nə qədər bəlkə çevrilib dünyada olub həqiqət.
- Sən demə, dağlara qar ələnərmış, dumandan xəbərsiz, çəndən xəbərsiz.

514 Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər hansılardır? 1. ara sözlər. 2. əlavələr. 3. həmcins üzvlər. 4. xıtab

- 1,3
- 2,3
- 1,2
- 1,4
- 3,4

515 Cümlələrin birində mürəkkəb xıtab işlənməyib:

- Azərbaycan əsgəri, marş irəli!
- Sən ey gurlayan dəniz, məni dinlə.
- Seyr et bu varlığı, şeyda bülbülm.
- Niyə elə danışırsan, ay bala, bizdən razı deyilsən?
- Ey mənim həqiqi dostum, fikrin nədir?

516 “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım” cümləsindəki xıtab nə ilə ifadə olunub?

- feli sıfət tərkibi ilə
- II növ təyini söz birləşməsi ilə
- I növ təyini söz birləşməsi ilə
- III növ təyini söz birləşməsi ilə
- qeyri-təyini ismi birləşmə ilə

517 Nitqin hissələri arasında əlaqəni bildirən ara sözü göstərin:

- heyif
- ehtimal ki
- deyilənə görə
- birincisi
- doğrudan da

518 Ara sözün işləndiyi cümləni göstərin:

- Guman gələn yerləri ələk – vələk etdilər.
- Sənin dediklərin tamamilə düzdür.
- Hər dilimə gələn sözü deməli deyilsən.

- Yəqin etdim ki, sən düz demirsən.
- Düzdür, riyaziyyatdan bir az anlayıram.

519 Hansı nümunədə həmcins üzv işlənməmişdir?

- Yanan da, yaman da mənəm.
- Məktəbdəki tədbirdə müəllim, şagird və valideynlər iştirak edəcəklər.
- İclasda nə mənə, nə də sənə söz verəcəklər.
- Mərd özündən bilər, namərd özgəsindən.
- Arif hər gün işə vaxtında gələr, verilən tapşırıqları dəqiq yerinə yetirərdi.

520 Həmcins zərflikli cümləni göstərin:

- “Dədə Qorqud” dastanında maraqlı bir epizod var.
- Sonra parkın kənarı ilə keçərək məktəbə doğru yollandıq.
- Eşq olsun bu müqəddəs varlığa!
- Ona görə də təbiətə qayğı və məhəbbətlə yanaşılmalıdır.
- Mikayıllın və döyüş yoldaşlarının payına çətin vəzifə düşmüştür.

521 Həmcins mübtədalı cümlə hansıdır?

- Kitab, dəftər və qələm satırlar.
- Akif və Vüqar gələndə biz getdik.
- Aytən, Ülvə, kitabları gətirin.
- Şuşa, Laçın, Kəlbəcər azad olunmalıdır.
- Qızıl və gümüş saatlar aldılar.

522 Həmcins üzvlü cümləni göstərin:

- Balacaboylu adam səsli-küylü küçələrdən keçərək soldakı binaya yaxınlaşdı.
- Nə ağac vardı, nə də kölgəlik.
- Al-əlvan çıçəklərin xoş ətri ətrafa yayılmışdı.
- Gah sulara baş vurub ləp dərinliklərə enir, gah da süzüb suyun üzünə çıxır.
- Sular göz yaşı kimi dumdur idı.

523 Hansı söz xıtab kimi işlənə bilməz?

- alım
- uşaq
- ana
- irəli
- dostlar

524 Hansı cümlədə qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan iki söz işlənmişdir?

- Ey mənim həqiqi dostum, de görüm fikrin nədir?
- Sona, o kitabı mənə ver də.
- Nəhayət, Həsən müəllim iclasdakılara müraciətlə sözə başladı.
- Bilirsən, Virdadi, sözün doğrusu, Olmaq istimirəm vicedan oğrusu
- Məncə, sən yanlış yoldasan.

525 Hansı sıradakı hər iki söz həm feli xəbər, həm də ara söz kimi işlənə bilir?

- gəlsənə, qoysana
- düzdür, qoy
- deməli, doğrudan
- demə, görünür
- bax, gör

526 “ Dan yeri ağaranda quşların xoş nəğməsi ətrafi bürüyür, kəndin sürünləri, naxırları, ilxıları otlaqlara yayılırdı” cümləsində hansı cümlə üzvləri həmcinsdir?

- həmcins üzv yoxdur
- tamamlıqlar və xəbərlər
- mübtədalar və xəbərlər
- mübtədalar
- tamamlıqlar

527 Xitabla bağlı fikirlərdən yalnız biri doğrudur:

- Cümə üzvləri ilə sintaktik əlaqəyə girir.
- Tərkibinə görə xitablar yalnız bir sözdən ibarət olur.
- Xitab yalnız insana aid sözlərlə ifadə olunur.
- Xitablar ay, ey, a, hey kimi köməkçi vasitələrlə birlikdə də işlənir.
- Cümənin yalnız əvvəlində işlənir.

528 Xitab haqqında yürüdülən fikirlərdən biri səhvdir:

- Mübtədadın xüsusi intonasiyası ilə fərqlənir.
- İsmiñ adlıq halında işlənir.
- Cümədə müraciət olunanı bildirir.
- Cümənin xəbəri ilə uzlaşır.
- Cümənin əvvəlində, ortasında və sonunda işlənə bilir.

529 Ara sözlərlə bağlı fikirlərdən biri səhvdir:

- Cümənin əvvəlində, ortasında və sonunda işlənə bilir.
- Cümədəki başqa sözlərdən vergüllə ayrıılır.
- Danışanın ifadə olunan fikrə münasibətini bildirir.
- Qrammatik cəhətdən cümə üzvləri ilə bağlı olur.
- Yəqinlik, şübhə, nəticə və s. mənaları ifadə edir.

530 Hansı cümlədə iki ara söz işlənib?

- Yəqin, yalnız nadanlar onu bu cür başa düşə bilərlər.
- Görünür, o doğrudan da, günahsızdır.
- Deməli, ancaq sən ora gedə bilərsən.
- Bəlkə də, sən bu məsələdə tamamilə haqlısan.
- Deyəsən, bizim məqsədimiz heç də düzgün başa düşülməyib.

531 Nəticə bildirən ara sözlər hansı cümlələrdə işlənib?1. Deməli, evinizi təmir etdirə bilmirsiniz.2. Yəqin, orada yeni evlər tikiləcək.3. Xülasə, gəlib çıxdıq mətləb üstünə.4. Əlbəttə, sənə kömək edərəm.5. Doğrusu, bu çox çətin məsələdir.

- 1,3
- 3,4
- 2,3,4
- 1,2,5
- 1,4,5

532 Ümumiləşdirici söz həmcins üzvlərdən sonra işlənərsə, ondan əvvəl hansı durğu işarəsi yazılır?

- heç nə
- iki nöqtə
- vergül
- tire
- nöqtəli vergül

533 Ümumiləşdirici söz həmcins üzvlərdən əvvəl işlənərsə, ondan sonra hansı dırğu işarəsi qoyulur?

- heç nə
- tire
- vergül
- iki nöqtə
- nöqtəli vergül

534 Biri güman və şübhə bildirən ara söz deyil:

- bəlkə
- gərək ki
- görünür
- məncə
- deyəsən

535 “Oğlum, görünür, sən hər şeydən xəbərdarsan” cümləsində işlənmişdir: 1) həmcins üzvlər. 2) xitab.3) əlavə.4) ara söz

- 1.4
- 2.3
- 1.2
- 2.4
- 3.4

536 Biri yəqinlik bildirən ara söz deyil:

- həqiqətən
- düzü
- əlbəttə
- beləliklə
- şübhəsiz

537 Həmcins üzvlər haqqında yürüdülən fikirlərdən biri səhvdir:

- Bütün cümlə üzvləri həmcins ola bilər.
- Eyni qrammatik formaya malik olur.
- Həmcins üzvlər bərabərhüquqlu olur.
- Həmcins üzvlər yalnız tabesizlik bağlayıcıları vasitəsilə əlaqələnir.
- Eyni bir cümlə üzvü ilə bağlı olur.

538 Həmcins üzvlər arasında işlənən hansı tabesizlik bağlayıcısından sonra vergül işarəsi qoyulur?

- yəni
- amma, ancaq, lakin
- və, ilə
- da, də
- gah, ya, həm, nə

539 Nümunədə hansı cümlə üzvü həmcinsdir? Mənim müəllimim qayğıkeş və tələbkar idi.

- zərflik
- mübtada
- təyin
- xəbər
- tamamlıq

540 Həmcins təyinli cümləni seçin:

- Bu sözləri o, astadan, ehtiyatla söylədi.
- Qızılqayadan ötəndə günorta olardı.
- O, tibb məntəqəsində işləyir.
- Pəncərədən həyətə xəstə, məzlmə bir qoca baxırdı.
- Muzeydə gördüyü rəsmələr, əşyalar onu hələ də düşündürdü.

541 Hansı həmcins üzvlü cümlədə cəm şəkilçisi ixtisar olunub?

- Suallar, tapşırıqlar və qarşısındakı öhdəliklər o qədər ağır idi ki, bütün bunları bacarmayacağını düşünürdü.
- Həyatda hər şeyə öz gücüm, bacarığım və qabiliyyətimlə nail olmaq istəyərdim.
- İlər keçdikdən sonra məni qarışlamağa gələnlər arasında ana və atamı görmədim.
- İmtahan zalında müəllim, şagird və valideyinlər də nəzarət altında idilər.
- Dost, qardaş və ailəsini görmək eşqi ilə o, bu dəfə də şəhərə gəlməli oldu.

542 Hansı cümlədə həmcins xəbər işlənib?

- Get-gedə mübahisələr ciddiləşir, tələbələr, deyəsən, üstünlük qazanırdılar.
- Osman ehtiyatla bulağa yaxınlaşdı, onu görən ceyran hürküb qaçıdı.
- Yağış yağır, güclü külək əsirdi.
- Hər gün olduğu kimi, bu gün də qoca sahilə gəldi, iti nəzərləri ilə dənizi xeyli seyr etdi.
- İclasda alımlar də, elmi işçilər də bu qərarı dəstəklədilər.

543 Həmcins xəbərlər hansı cümlədədir?

- Mən oyanmışdım, yoldaşlarım isə hələ də şirin yuxuda idilər.
- Mərdan getdi, ailənin sevinci, rahatlığı bitdi.
- Şaxta getdikcə artır, duman kəndi bürüyürdü.
- Dilşad səhər tezdən durur, əl-üzünü yuyur, sonra isə anasına su gətirirdi.
- Torpaq qızır, qar əriyir, çaylar daşır.

544 Qeyri-müəyyən şəxslər cümlə haqqında yürüdülən fikirlərdən biri səhvdir:

- Tərkibində bəzən “guya , sanki, elə bil ki” və s. sözlərindən istifadə olunur.
- Xəbəri III şəxsin cəmində olur.
- Hərəkət və ya hökmün qeyri – müəyyən şəxsə aid olduğunu bildirir.
- Xəbəri həm feli, həm də ismi xəbər ola bilər.
- Qeyri-müəyyən şəxslər cümlələr, əsasən, geniş olur.

545 Biri şəxssiz cümlədir:

- Toyda təbrik üçün mənə də söz verdilər.
- Torpaq sürüşməsinin qarşısını almaq üçün bu yerlərdə ağac əkilir.
- Sözünün yerini bilməyənin gərək dərsini verəsən.
- Milli ordumuzun gücləndirilməsinə xüsusi diqqət yetirilir.
- Bu jurnalda maraqlı məqalələr dərc edilir.

546 Şəxssiz cümlə haqqında yürüdülən fikirlərdən biri səhvdir:

- Xəbəri feili frazeoloji birləşmələrlə də ifadə oluna bilir.
- Xəbəri üçüncü şəxsin təkinə aid olur.
- Mübtədəsi olmur, onu təsəvvür və ya bərpa etmək də qeyri-mümkün olur.
- Şəxssiz cümlələrdə çox vaxt “sanki, elə bil ki ” sözləri işlənir.
- Xəbəri, əsasən, şəxssiz növ fellərlə ifadə olunur.

547 Verilmiş atalar sözlərində hansılar təktərkibli ümumi şəxslərdir?1. Suda batan saman çöpündən yapışar.2. Yalan ayaq tutar, yeriməz. 3. Söyləyənə baxma, söylədiyinə bax.4. Dost dar gündə tanınar.5. Ağrımayan başa dəsmal bağlamazlar.

- 2.4
- 1.3
- 3.5
- 1.4

548 Mətndə neçə müxtəsər cümlə işlənib? “İş gününün sonu yaxınlaşırı. Şəfqət bacılarının hamısı məşğul idi. Həkim sonuncu palatada pəncərə qabağındakı çarpayıda uzanan xəstəyə yaxınlaşdı. Xəstə bunu hiss etmədi. O, fikrə getmişdi.”

- işlənməyib
- 2
- 1.0
- 3.0
- 4.0

549 İsmi xəbərli cüttərkibli geniş cümləni göstərin:

- XX əsrin sonları idi.
- Həsən müəllim məktəb direktorudur.
- Məmmədin qardaşının dostu iş adamıdır.
- Müasir dövrdə iqtisadiyyatın inkişafı hər şeydən önemlidir.
- Bu günlər ömrümün ən xoş anlarını yaşayıram.

550 Nida cümlələrini müəyyənləşdirin: 1) Pah atonnan, nə ağır yatdı bu oğlan, ölüb ə...! 2) Bir sən ol, bir də mən, bir də dərdimiz, Ağlayaqlıq doyunca, gülək doyunca. 3) Var olsun azad yurdun azad oğulları! 4) Yaşasın anamız müqəddəs Vətən! 5) Yenə tovuz kimisən, nə gözəl bəzənmişən?

- 2.4
- 1.3
- 2,4,5
- 1,3,4
- 4.5

551 Qeyri-müəyyən şəxsli cümləni müəyyənləşdirin:

- Verilən tapşırıqlara vaxtında əməl edilməlidir.
- Müstəntiqlər bir azdan onu dindirəcəklər.
- İsləməyənə tənbəl deyərlər.
- Onun səmimiliyi və sədaqəti barədə indi də danışırlar.
- Ürək xəstəliyinə tutulandan sonra övladları onu yerindən tərəpnəməyə qoymurdular.

552 “Məsələyə baxılacaq” cümləsinin növünü müəyyənləşdirin:

- Adlıq cümlədir.
- Ümumi şəxsli cümlədir.
- Müəyyən şəxsli cümlədir.
- Şəxssiz cümlədir.
- Qeyri-müəyyən şəxsli cümlədir.

553 “Cavan olanda məgər sözə baxmazlar?” cümləsi sadə cümlənin hansı növünə aiddir?

- şəxssiz cümlə
- adlıq cümlə
- müəyyən şəxsli cümlə
- qeyri-müəyyən şəxsli cümlə
- ümumi şəxsli cümlə

554 Ümumi şəxsli cümlə haqqında yürüdülən fikirlərdən biri səhvdir:

- Ümumi şəxslər cümlələr, əsasən, geniş olur.
- Ümumiləşmiş mənalar ifadə edir.
- Hərəkət və ya hökmün eyni zamanda hamiya aid olduğunu bildirir.
- Xəbəri yalnız III şəxsin təkində işlənir.
- Əsasən, atalar sözləri və məsəllərdən ibarət olur.

555 Təktərkibli cümlələr haqqındaki fikirlərdən biri yanlışdır:

- Adlıq cümlə mübtəda əsasında formalaşır.
- Bu cümlələr iki növə ayrılır: xəbər əsasında və mübtəda əsasında formalaşanlar.
- Təktərkibli cümlələr baş üzvlərdən biri əsasında formalaşır.
- Təktərkibli cümlələr yalnız geniş olur.
- Xəbər əsasında formalaşan təktərkibli cümlələrin üç növü var.

556 Xəbəri frazeoloji birləşmə ilə ifadə olunmuş cüttərkibli cümləni göstərin:

- Qəbul imtahanları yaxınlaşır.
- Burada xallı ceyrana az-az təsadüf edilir.
- May ayının axırları idi.
- Onun bu tikanlı sözləri ananın qəlbini toxundu.
- Gözüm ondan su içmir.

557 «Axşamlar Mehman kişi qızı Zərifəni dizinin üstündə oturdar, onun xurmayı saçlarını sığallayır, ona çoxlu nağıl və əfsanə danişardı» cümləsi haqqında yürüdülən fikirlərdən hansı doğrudur?

- Müxtəsər cümlədir.
- Tabesiz mürəkkəb cümlədir.
- Təktərkibli cümlədir.
- Cüttərkibli sadə, geniş cümlədir.
- Tabeli mürəkkəb cümlədir.

558 Hansı təktərkibli müxtəsər cümlədir?

- Nadir universitet tələbəsidir.
- Gözü ayağının altını görmür.
- Direktorun müavini otağa daxil oldu.
- İçəridə Arzunun tanımadığı adamlar da var idi.
- Kitab sizindir?

559 Biri əmr cümləsidir:

- Yol böyüyündür, su kiçiyin.
- Qış sərt keçdi.
- Olmadı elə, oldu belə!
- O olmasın, bu olsun.
- Ananın tənbəl oğlu hambal olar.

560 Sual cümləsi neçə yolla düzəlir?

- 5.0
- 2.0
- 1.0
- 3.0
- 4.0

561 Biri söz-cümlədir:

- Qışın ortaları... Qar... Çovğun...
- Səhərdir.

- Oxumaq, oxumaq, yenə də oxumaq.
- Dörsərini öyrənmisən?- Əlbəttə.
- Hara gedirsən?- Məktəbə.

562 Hansı məsdər cümlədir?

- Baharın son günləri idi.
- İsmayıldadəni tanıyırsanmı? - Bəli (H.Mehdi)
- Stadion. Səs-küy. Futbol yarışı...
- Hər ehtimala qarşı hazır olmaq və düşməni məhv etmək.
- Axşam... Goy fikrili... Dəniz nigaran... (N.Xəzri)

563 «Dur, and iç Babəkin məzarı üstə, Elləri bir yeni, ağa günə səslə!» cümləsinin növünü müəyyənləşdirin:

- tabesiz mürəkkəb cümlə
- qeyri-müəyyən şəxslə cümlə
- ümumi şəxslə cümlə
- müəyyən şəxslə cümlə
- şəxssiz cümlə

564 “Bu məktubu sizə hərbi hissədən göndəriblər” cümləsi sadə cümlənin hansı növünə aiddir:

- yarımcıq cümlə
- cütərkibli geniş
- cütərkibli müxtəsər
- təktərkibli geniş
- təktərkibli müxtəsər

565 Məqsəd və intonasiyaya görə sadə cümlənin neçə növü var?

- 2.0
- 5.0
- 3.0
- 4.0
- 6.0

566 Biri məqsəd və intonasiyaya görə sadə cümlə növü deyil:

- müxtəsər cümlə
- sual cümləsi
- nəqli cümlə
- əmr cümləsi
- nida cümləsi

567 Hansı cümlələr əmr cümləsidir?
 a) Sabah hamı vaxtında yarış meydanında olsun!
 b) Bəs nə üçün deyilən vaxtda gəlib çıxmadın?
 c) Hamı diqqətlə ona qulaq asırı.
 d) Kim Nizami Gəncəvi haqqında ətraflı məlumat verər?
 e) Sən buradan birbaşa evə get.

- c,e
- d,e
- b,e
- a,e
- d,a

568 Verilmiş cümlələrdən biri əmr cümləsidir:

- Bəs nə üçün onların haqqında polisə məlumat vermədiniz?
- Görəsən, sabah hava necə olacaq?
- Tələbələr imtahanları müvəffəqiyyətlə verdilər.

- Hamı vətən uğrunda döyüşə hazır olsun!
- Bu hadisədən sonra onun elmə həvəsi daha da artdı.

569 Biri sual cümləsidir:

- Sabah hamı dərsə hazır gəlsin!
- Səbr elə, kişi, nahaq qan yerdə qalmaz!
- Şagirdlər yarışa yaxşı hazırlaşmışdır.
- Bəs nə üçün mənim suallarımı cavab vermirən?
- Bu gün hava çox istidir.

570 Verilmiş cümlələrdən hansı nida cümləsidir?

- Hamı susurdu, heç kim danışmırı.
- Əlaçı tələbələr mükafatlandırıldılar.
- Ətrafi sakitlik bürümüşdü.
- Sən nə yamansan, a buz?! Adam yıxansan, a buz!
- Görəsən, onlar nə vaxt qayidacaqlar?

571 Cümlələrin hansı nəqli cümlədir?

- Sən hamıdan gözəlsən, sevgilim!
- Qoy həmişə günəş olsun!
- Uşaqlar, dərsə hazırlınzımi?
- Havadan baharın ətri gəlirdi.
- Sən sus, danışma.

572 Qeyri-müəyyən şəxsli cümləni tapın:

- Yıxılana gülməzlər.
- Ad günündə xaricdəki tanışlarım zəng vurub məni təbrik edirlər.
- Dostu dar gündə sınarırlar.
- Toyda təbrik üçün mənə də söz verdilər.
- Ailəmizdə təhsilə ciddi fikir verilir.

573 Müəyyən şəxsli geniş cümlə hansıdır?

- Verilən tapşırığa vaxtında əməl edərlər.
- Dostumun böyük oğlu təhsil şöbəsinin müdiridir.
- Dünən məssləyə baxıldı.
- Həvəslə danışdım.
- Xəstəni sakitləşdirmək üçün xeyli əziyyət çəkdilər.

574 Biri geniş adlıq cümlə kimi işlənə bilər:

- kitab, dəftər, qələm
- kitab rəfi
- Bakı Dövlət Universiteti
- qədim qala
- Babadağ

575 And olsun yeri, göyü Yaradana! Cümlənin növünü tapın:

- adlıq cümlə
- ümumi şəxsli cümlə
- qeyri-müəyyən şəxsli cümlə
- şəxssiz cümlə
- müəyyən şəxsli cümlə

576 Ümumi şəxsli cümlə hansıdır?

- Azərbaycanın işgal olunmuş ərazilərindəki mədəniyyət abidələrimizə xeyli ziyan vurmuşlar.
- Qız qalasına bənzər təsvirləri Qobustan qayaüstü rəsmlərində də müəyyənləşdirmişlər.
- Ölkəmizin ərazisində qədim insan məskənləri aşkar etmişlər.
- Adətimizə görə, böyüyə də, qonağa da hörmət edərlər.
- Tariximizi, mədəniyyətimizi qorumağa borcluyuq.

577 Xəbəri frazeoloji birləşmə ilə ifadə olunan müəyyən şəxsli cümləni göstərin:

- Mənim tanrıım gözəllikdir, sevgidir.
- Mənim ondan gözüm su içmirdi.
- XX əsrin sonları idi.
- Onun geri dönməməsi ananın qəlbini toxunmuşdu.
- Qəbul imtahanları yaxınlaşır.

578 İsmi xəbərli müəyyən şəxsli geniş cümləni göstərin:

- İstirahət gününün xoş saatları idi.
- Elçinin atasının dostları neft işçiləridir.
- Xəstənin ümumi vəziyyəti yaxşıdır.
- Bu gün milli mənafə hər şeydən vacibdir.
- Əldən qalan əlli il qalar.

579 “Bəlkə anamın könlündən keçir ki, biz də kəndə gedib onunla bir yerdə olaq?” (Ə.Vəliyev). Cümlənin növünü müəyyənləşdirin:

- Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlədir.
- Tabesiz mürəkkəb cümlədir.
- Həmcins mübtədalı sadə, geniş cümlədir.
- Mübtəda budaq cümləli tabeli mürəkkəb cümlədir.
- Həmcins xəbərli sadə, geniş cümlədir.

580 “Pəhləvan gördü, yox, rəqibi ondan çox güclüdür” tabeli mürəkkəb cümləsinin budaq cümləsi baş cümləyə necə bağlanıb?

- bağlayıcı söz vasitəsilə
- sa2 şəkilçiləri ilə
- tabelilik bağlayıcı ilə
- mi4 ədati ilə
- intonasiya vasitəsilə

581 Mürəkkəb cümlə hansıdır?

- Müəllim gülərək Ramini bağışladığını bildirdi.
- Bilirdim ki, o, mərd adamdır.
- Məhbubə gülə-gülə anama nəsə deyir və zabitə baxırdı.
- Atam bağçadakı gülləri suladı və diblərini boşaltdı.
- Havalar qızaraq qarı əritdi.

582 Tabeli mürəkkəb cümlənin tərkib hissələri tabelilik bağlayıcılarının hansı növü ilə bağlandıqda budaq cümlə, demək olar ki, həmişə baş cümlədən əvvəl gəlir? 1) səbəb bağlayıcıları 2) sərt bağlayıcıları 3) güzəşt bağlayıcıları 4) aydınlaşdırma bağlayıcıları

- yalnız 3
- 1, 4
- 2, 3, 4
- 1, 2, 3
- 2, 3

583 “Mən daş daşıyıb fəhləlik edirəm, sən sürücülük etməyi özünə ar bilirsən” cümləsinin tərəfləri arasındaki məna əlaqəsini müəyyənləşdirin:

- qarşılaşdırma
- səbəb-nəticə
- ardıcılılıq
- bələşdirmə
- zaman

584 Biri tabesiz mürəkkəb cümlənin tərəflərini bir-birinə bağlayan bağlayıcı ola bilməz:

- və
- madam ki
- həm
- amma
- gah

585 “Kimin gücü varsa, gücsüzün papagını başından götürüb qaçıır” (F. Kərimzadə) tabeli mürəkkəb cümləsində budaq cümlə baş cümləyə necə bağlanıb?

- sa2 şəkilçisi ilə
- bağlayıcı söz və - sa2 şəkilçisi ilə
- tabelilik bağlayıcısı ilə
- yalnız intonasiya vasitəsilə
- bağlayıcı sözlə

586 “Külək əsdimi, yağış yağacaq” cümləsinin növünü müəyyənləşdirin:

- səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlə
- zaman budaq cümləli tabeli mürəkkəb cümlə
- həmcins xəbərli sadə cümlə
- həmcins mübtədalı sadə cümlə
- zaman əlaqəli tabesiz mürəkkəb cümlə

587 Tabeli mürəkkəb cümləni göstərin:

- Yağış yağır, külək əsir.
- Gəldinmi, başlayaq.
- Danışdım, ancaq dinləmədilər.
- Görünür, duyuq düşüblər.
- Gah işləyir, gah dincəlir.

588 Verilmiş tabesiz mürəkkəb cümlənin tərəfləri arasındaki məna əlaqəsini müəyyənləşdirin:Dəli dövran sürər, ağıllı vaxt gözlər.

- qarşılaşdırma
- aydınlaşdırma
- bələşdirmə
- zaman
- ardıcılılıq

589 “Elə yaşa ki, heç vaxt əməllerinə görə peşman olmayasan” tabeli mürəkkəb cümləsində budaq cümlənin xəbəri felin hansı şəklindədir?

- xəbər
- vacib
- əmr
- şərt
- arzu

590 Cümhlələrdən birində budaq cümlə baş cümlədən əvvəl işlənib:

- O, elə müəllimdir ki, bütün şagirdlərə can yandırır.
- Elə evə gəlirdim ki, qonşu ilə rastlaşdım.
- Arzum budur, tezliklə torpaqlarımız azad edilsin.
- Elə danış ki, sözlərin hamımızın xoşuna gəlsin.
- Hami bilir ki, Aynur həkim olmaq istəyir.

591 “Evə həkim göndərdim ki, xəstəni müayinə etsin” cümləsində budaq cümlənin xəbəri felin hansı şəklindədir?

- əmr
- xəbər
- arzu
- sərt
- vacıb

592 Tabesiz mürəkkəb cümlələri göstərin:I Zəng çıxdan vurulmuşdu, ancaq şagirdlər sinifdə oturmuşdular.II Kim dərsini bilir, əlini qaldırsın.III Kəndə çatdırımı, qoy evdəkilər mənə zəng etsin.IV Birinci il idi, uşaq məktəbə gedirdi.V Biz onu nə evdə, nə də iş yerində tapa bildik.VI İclasda ya özün gəl, ya da atan gəlsin.

- II,IV
- I,III,VI
- I,VI
- I,II,IV
- III,V

593 Tabesiz mürəkkəb cümlələr hansıdır?I Qış girsə də, havalar sərin keçirdi.II Qışın girməsinə baxmayaraq havalar sərin keçirdi.III Qış girmişdi, ancaq havalar sərin keçirdi.IV Uşaq dərsdə oturmuşdu, elə hey anasını düşündürdü.V Uşaq dərsdə oturmuşdu, ancaq fikri anasının yanında idi.

- I, IV
- III, V
- I, VI
- II, IV
- III, IV

594 Tabesiz mürəkkəb cümləni göstərin:

- Böyük arzularla yaşayan şairin sevgisi dünyani nura boyayır, zinətləndirirdi.
- Hərçənd işə gec başladıq, amma yenə qalıb gəldik.
- Neçə illər buralarda olmasa da, yenə küçələri qarış-qarış tanıydırdı.
- Hava soyuq və yağmurlu idi.
- Dərənin dibinə endikcə göy böyüyür, hər şey qaralır, şübhəli görünürdü.

595 Biri tabesiz mürəkkəb cümlə deyil:

- Yenə də yamyaşıl geyinir dağlar,Göz kimi durulur qaynar bulaqlar .(S.Vurğun)
- Ana gülürdü, çünki oğlu tələbə olmuşdu.
- Çağırdım, gəlmədin.
- Qapı açıldı, şagirdlər içəri girdi.
- Hava soyudu, uşaqlar üzüdü.

596 Zaman əlaqəsində olan tabesiz mürəkkəb cümləni göstərin:

- Qış idi, lakin gün çıxmışdı.
- Nəğmələr quş kimi qanad çalır, gözlər səadətlə gülürdü.
- Birdən bərk şaqqılıt gəldi: pəncərə sınbı töküldü.
- O, məktubu alıb oxudu və biz yolumuza davam etdik.

- Narın-narın yağış yağır, torpaq islanırdı.

597 Bağlayıcısız tabesiz mürəkkəb cümləni göstərin:

- Baba tənbəki kisəsini çıxardı, gümüş zəncirli çubuğu doldurdu.
 O, qışkırmak, “ana” demək istədi, səsi çıxmadi.
 Dil dönər, düzünü söylər.
 İl boyu çalışsa da, Əli universitetə daxil ola bilmədi.
 Fasilə başladı və Ədilə yanındakı qız ilə ayağa qalxıb zaldan çıxdı.

598 Səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümləni göstərin:

- Zəng vurulur, müəllim gəlir, biz dərsə başlayırıq.
 Torpağı duz basmış, kəndlilər də köcüb getmişdilər.
 Dəhlizin qapısı açıldı və otağa bir qız daxil oldu.
 Azər gecikdiyi üçün kor-peşman geri qayıdırı.
 Gecə keçmiş, səhər açılmış, günəş xeyli qalxmışdı.

599 Biri tabesiz mürəkkəb cümlədir:

- Bizim məhəllədə hamı Ziba xalanın xətrini istəyirdi, çünkü xeyrə-şərə yarayan arvad idi.
 Lələ var, yurdum yox.
 Mən onun əsəbiləşdiyini anladım.
 Gedən Kənandır-xalamın oğludur.
 Elə bil əvvəlki əzginlikdən və yorğunluqdan əsər-əlamət qalmamışdı.

600 Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlə hansı bağlayıcılar vasitəsi ilə bağlanır?

- nə, nə də,həm, həm də
 istər, istərsə də, ya, ya da
 amma, ancaq, lakin
 gah, gah da, həm, həm də
 o cümlədən, ya, ya da

601 Tabesiz mürəkkəb cümləni seçin:

- Harada aşdır, orada başdır.
 Sənəmi görər-görməz bütün möclis onu seyr etdi və hər kəs bir –birinə nəsə piçildamağa başladı
 Tikdim, izim qala.
 İstinin təsirindən bütün ev heyvanları: inəklər, qoyunlar, keçilər çəpərin dibində daldalarırdılar.
 Bilirom, qəlbində ağır intizar, iti neşər kimi səni yaralar.

602 Biri bağlayıcısız tabesiz mürəkkəb cümlədir:

- Mən kitablarımı da götürdüm, dəftərlərimi də.
 Bakı böyükür, inkişaf edir.
 İstəsən, gedərsən.
 Soruşdum, cavab verəsən.
 Ancaq Müşfiq oxuyur, başqları oxumurlar.

603 “Yağış yağdı, külək kəsmədi” cümləsinin tərkib hissələri arasında hansı bağlayıcıdan istifadə etmək olar?

- aydınlaşdırma
 iştirak
 qarşılaşdırma
 birləşdirmə
 bölüşdürmə

604 Cüm'lələrdən biri tabesiz mürəkkəb cümlədir:

- Əli danışır, yazır.
- Əli danışdı, danışmadım.
- Əli ilə Vəli danışırlar, yazırlar.
- Əli danışdım, yazacaq.
- Əli danışsa, yazar.

605 M.Ə.Sabirin əsərləri hansı ad altında çap olunmuşdur?

- “Şikayətnamə”
- “Dəhnamə”
- “Hophopnamə”
- “Nəsihətnamə”
- “İsgəndərnamə”

606 Aşağıdakılardan hansı M.F.Axundzadənin komediyalara aid deyil?

- “Hekayəti-Molla İbrahimxəlil kimyagər”
- “Hacı Qara”
- “Mürafiə vəkillərinin hekayəti”
- “Aldanmış kəvəkib”
- “Hekayəti-xırs quldurbasan”

607 Aşağıdakı klassiklərdən hansı şairlikdən əlavə Qarabağ xanının baş vəziri kimi fəaliyyət göstərmişdir?

- N.Gəncəvi
- İ.Nəsimi
- M.Füzuli
- M.P.Vaqif
- M.Gəncəvi

608 M.P.Vaqif neçənci əsrдə yaşayıb yaradıb?

- XVIII əsr
- XIX əsr
- XVI əsr
- XII əsr
- XIV əsr

609 Ş.İ.Xətayı neçənci əsrдə yaşayıb yaradıb?

- XIII əsr
- XIX əsr
- XV-XVI əsrlər
- XI-XII əsrlər
- XVII – XVIII əsrlər

610 Ş.İ.Xətayinin əsərləri hansı sıradə verilmişdir?

- “Yeddi gözəl”, “İsgəndərnamə”
- “Nəsihətnamə”, “Dəhnamə”
- “Şikayətnamə”, “Söhbətül-əsmar”
- “Xosrov və Şirin”, “Sirlər xəzinəsi”
- “Leyli və Məcnun”, “Rindü-Zahid”

611 İ.Nəsimi hansı əsrə məxsus görkəmli şairdir?

- XIV-XV əsrlər

- IX əsr
- XIX-XX əsrlər
- XVII əsr
- XII əsr

612 İ.Nəsimi harada anadan olunmuşdur?

- Ərdəbildə
- Şamaxıda
- Gəncədə
- Bakıda
- Qarabağda

613 Qəzəl janrının ustası kimdir?

- M.P.Vaqif
- M.Füzuli
- İ.Nəsimi
- Ş.İ.Xətayi
- M.Gəncəvi

614 M.Füzulinin ana dilində yazdığı əsər hansıdır?

- “Ənisül-qəlb”
- “Leyli və Məcnun”
- “Bəngü-badə”
- “Həft cam”
- “Söhbətül-əsmar”

615 M. Füzulinin əsərlərini hansı dildə yazmışdır?

- ərəb, fars
- Azərbaycan,ərəb,fars
- ərəb
- fars
- Azərbaycan

616 Aşağıdakı əsərlərdən biri M.Füzulinin allegorik əsəri deyil:

- “Söhbətül- əsmar”
- “Səhhət və Mərəz”
- “Yeddi cam”
- “Leyli və Məcnun”
- “Bəngü-badə”

617 Aşağıdılardan biri N.Gəncəvinin “Xəmsə”sinə daxildir:

- “Bəngü-badə”
- “Təhfətül-İraqeyn”
- “Şikayətnamə”
- “Xosrov və Şirin”
- “Dəhnamə”

618 N.Gəncəvinin son poeması hansıdır?

- “Yeddi gözəl”
- “Leyli və Məcnun”
- “Xosrov və Şirin”
- “İsgəndərnamo”

- “Sirlər xəzinəsi ”

619 N.Gəncəvinin ilk poeması hansıdır?

- “Xosrov və Şirin”
 “İsgəndərnamə”
 “Yeddi gözəl”
 “Sirlər xəzinəsi ”
 “Leyli və Məcnun”

620 N.Gəncəvinin “İsgəndərnamə” əsəri neçə hissədən ibarətdir?

- 2.0
 3
 4
 1.0
 5

621 Aşağıdakılardan biri N.Gəncəvinin “Xəmsə” sinə daxil deyil:

- “Xosrov və Şirin”
 “Leyli və Məcnun”
 “Sirlər xəzinəsi ”
 “Nəsihətnamə”
 “Yeddi gözəl”

622 Biri Xaqani Şirvaninin əsəridir

- “Nəsihətnamə”
 “İsgəndərnamə”
 “Leyli və Məcnun”
 “Töhfətül - İraqeyn”
 “Dəhnəmə”

623 Xaqani Şirvani neçənci əsrдə yaşayıb-yaratmışdır?

- XVIII əsrдə
 XV əsrдə
 X əsrдə
 XII əsrдə
 XVI əsrдə

624 “Kitabi-Dədə Qorqud” un Dresden nüsxəsi neçə boydan ibarətdir?

- 10.0
 8.0
 5
 12.0
 7

625 “Kitabi– Dədə Qorqud ” nə vaxt yaranmışdır?

- XVI əsrдə
 XIII əsrдə
 XI-XIII əsrlərdə
 İslamdan öncə və onun yaranışının ilkin dövründə
 XIV-XV əsrlərdə

626 Aşağıdakılardan biri əfsanədir:

- “Göyçək Fatma”
- “Cırtdan”
- “Məlikməmməd”
- “Pərvanə və od”
- “Ağ atlı oğlan”

627 “Dərələrdən sel kimi, təpələrdən yel kimi” ifadələri folklorun hansı janrında daha çox işlənir?

- atalar sözü və məsəllər
- əfsanələr
- dastanlar
- nağıllar
- lətifələr

628 Folklorun oxşar məzmunlu janrları hansılardır? I nağıł və məsəl .II ağrılar və atalar sözləri.III holavarlar və sayaçı sözləri.IV laylalar və oxşamalar

- I,IV
- II,IV
- I,III
- III, IV
- II,III

629 Hansılar folklorun lirik növünə aid deyil?

- holavarlar və sayaçı sözləri
- laylalar və oxşamalar
- bayatılar və ağrılar
- əfsanə və lətifələr
- tapmacalar və yanılmacalar

630 Aşağıdakılardan hansı atalar sözü deyil?

- Yersiz gəldi, yerli qaç.
- Gülmə qonşuna, gələr başına.
- Ağıl yaşda deyil, başdadır.
- Burda mənəm, Bağdadda kor xəlifə.
- Bu günün işini sabaha qoyma.

631 Şifahi xalq ədəbiyyatının tarixən daha qədim sayılan janrı hansıdır?

- xalq dramları
- tapmacalar
- mahnılar
- nəğmələr
- dastanlar

632 Azərbaycan Respublikasının Dövlət Himninin sözlərinin müəllifi kimdir?

- Məmməd Araz
- Cəfər Cabbarlı
- Hüseyn Cavid
- Əhməd Cavad
- Mikayıł Müşfiq

633 “Natiq” sözü digər hansı sözlə əvəzlənə bilər?

- məlumat verən
- ritor

- çıxış edən
- danışan
- söz söyləyən

634 Biri Azərbaycanın görkəmli natiqi deyil:

- Mir Cəlal Paşayev
- Mirzə Ələkbər Sabir
- Heydər Əliyev
- Əli Sultanlı
- Mikayıll Rəfili

635 “Allah amanında, uğur olsun” kimi nitq etiketləri aşağıdakılardan hansına aiddir?

- təbrik etiketinə
- müraciət etiketinə
- ayrılma etiketinə
- görüş etiketinə
- alqış (xeyir-dua) etiketinə

636 Normalara tabe olmayıb, fəaliyyət sahəsinin genişliyi ilə seçilir.

- bədii əsərlərdə yazıçının dili
- xalq danişq dili
- şivə və dialekt
- ədəbi dil
- cənub dialekti

637 “İstərdik ki, müharibədən sonra o öz evinə geri çəvrilsin” cüməsində ədəbi dilin hansı normaları pozulub?

- qrammatik və fonetik
- leksik və qrammatik
- orfoqrafik və leksik
- orfoepik və leksik
- fonetik və qrammatik

638 Nitq etiketlərinin məntiqi ardıcılılığını tamamlayın:Həmişə ayaq üstə! Allah köməyiniz olsun!

- Allah razi olsun!
- Allah amanında!
- Çox mübarəkdir!
- Salamat qalın!
- Hələlik!

639 Hansı nümunədə şəkilçinin bu cür işlənməsi ədəbi dildə orfoqrafik normaya uyğun deyildir?

- Keçər dövran, belə qalmaz.
- Güşümda sırgadı, sinəmdə dağdı, Ağıllı unutmaz necə ki, sağdı.
- Qış getdi, yenə bahar gəldi.
- Aşıq, Yaxşı ölübdür, Dost inildər, yad ağlar.
- Dəli könül, gəl əylənmə qürbətdə.

640 “Elə iş tut ki, nə şış yanmasın, nə kabab”. Cümədə hansı norma pozulmuşdur?

- Heç bir norma pozulmamışdır.
- qrammatik
- leksik
- fonetik

fonetik və leksik

641 “Traktor kənd təsərrüfatında böyük əhəmiyyət oynayır” cümləsində hansı norma pozulmuşdur?

- həm fonetik, həm qrammatik
- leksik
- fonetik
- qrammatik
- həm leksik, həm qrammatik

642 Baş həkimin xəstəxana işçiləri və həkimlərlə keçirdiyi iclasdakı çıxışı natiqliyin hansı növünə aiddir?

- akademik
- inzibati-idarə
- siyasi
- bədii
- işgüzar

643 Professorun auditoriyada oxuduğu mühazirə natiqliyin hansı növünə aiddir?

- siyasi
- akademik
- inzibati-idarə
- işgüzar
- bədii

644 Nitq etiketlərindən hamısının alınma olduğu cərgəni göstərin:

- xoş gördük, salam
- oğlum, bağışlayın, buyurun
- iraq olsun, yaxşı yol
- cənab, mübarəkdir, qızım
- xudahifiz, əlvida , lütfən

645 “Qonşuların hamısı onun gələcəyini eşitmışdılər” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

- fonetik
- leksik, orfoqrafik
- qrammatik
- leksik
- orfoepik

646 Nitq etiketlərindən ibarət məntiqi ardıcılılığı tamamlayın: 1. Allah amanında! 2. Xudahafiz! 3. Görüşənədək! 4.

- Sağlığınızı qismət olsun!
- Yaxşı yol.
- Həmişə ayaq üstə.
- Mübarəkdir!
- Allah şəfa versin!

647 “Nitq etiketi” birləşməsinin əsas tərəfini hansı sözlə əvəz etmək olar?

- forma
- yarıq
- mədəniyyət
- danışiq
- fəaliyyət

648 Nümunədə ədəbi dilin hansı norması pozulmuşdur? Tarix utanmazlığı yaratdığından? Dönüb keçmişinə baxmazlığı İran?

- fonetik və leksik
- qrammatik
- fonetik
- leksik bə qrammatik
- leksik

649 Bəndlərdən birində “nitq etiketləri”nin izahı verilmişdir:

- əl-qol hərəkətlərindən istifadə etməklə nitq emosionallığının zənginləşdirilməsi
- dildə yaranan yeni sözlər
- xalqın dilində onun milli təfəkkürünə, etnoqrafiyasına uyğun olaraq işlənən ifadələr
- ədəbi dildəki qeyri-normativ hallar
- ayrı-ayrı məhəlli söz və ifadələrin işlənməsi

650 “Akif nə bizə gəlmədi, nə də mənimlə görüşmədi” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

- leksik və qrammatik
- qrammatik
- fonetik
- leksik
- fonetik və leksik

651 Uyğunsuzluğu tapın:

- nitq etiketləri-milli təfəkkürə, etnoqrafiyaya uyğun işlədilən ifadələr
- ritorika - ədəbi dilin normaları
- nitq istisnaları- ədəbi dildəki qeyri-normativ hallar
- mimika- üz əzələlərinin mənalı hərəkəti
- jest – nitqə uyğun əl-qol hərəkətləri

652 Sözün fonetik tərkibinin, leksik mənasının və cümlənin qrammatik quruluşunun hamı tərəfindən qəbul olunan fəaliyyətinə deyilir:

- dil
- ritorika
- nitq mədəniyyəti
- norma
- nitq

653 “Sırrını verməyir sirdəşa dünya” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

- fonetik və leksik
- leksik
- fonetik
- qrammatik
- fonetik və qrammatik

654 Hansı bənddə qrammatik norma pozulmuşdur?

- Mən də dincələcəyəm.
- Bu əhvalat qələmə alınmalıdır.
- Mən tarixi yerlərə səyahəti xoşlayıram.
- Hər iki şəxs məglub olmayıcağına inanırdılar.
- Göydən üç alma düşdü.

655 Hansı cümlələrdə orfoqrafik normanın pozulması müşahidə olunur? 1. – Şeylərini satmışam, - dedi, - görürsən, bala-bala ötürürəm içəri. 2. Dur gedek, mənim şeylərimi ver, mən sənin kimi əclafnan oturmaram. 3. Buzbulağda qar yağdıbmı, görəsən....? 4. Taxsır özündədir, özün oturub sataydın. 5. Bostanın böyründə bir əncir ağacı vardı, yarpaqları payızda da gömgöy olurdu.

- 1,2
- 2,5
- 1,5
- 2,4
- 4,5

656 Hansı cümlədə leksik norma pozulmuşdur?

- Bir müddətdən sonra tufan sakitləşdi.
- Avqustun isti günləri ötüb keçdi.
- Qızıl payız gəlib çatdı.
- Quşlar nəcib nəğmələri ilə insanı valeh edir.
- Cəmilə divanda oturub gəlinciyini oynadırdı.

657 Yazılı ədəbi dilin ilk nümunələri bunlar olmuşdur: 1. dövlət sənədlərinin dili. 2. müxtəlif məzmunlu plakatların dili. 3. qəzetlərin dili. 4. dövlət başçılarının məktublarının dili. 5. elmi kitabların dili. 6. bədii əsərlərin dili

- 3,4,5
- 1,2,3
- 2,3,5
- 1,4,6
- 4,5,6

658 Biri müraciət etiketidir:

- Mübarək olsun!
- Allah rəhmət eləsin!
- Salamat qalın!
- Bağışlayın!
- Yaxşı yol!

659 “İşə tez-tez gecikirsiz?” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

- fonetik və leksik
- qrammatik
- leksik
- fonetik
- fonetik və qrammatik

660 “..... hər bir xalqın dilində onun milli təfəkkürünə, etnoqrafiyasına uyğun olaraq işlədilən ifadələrdir” cümləsində nöqtələrin yerinə yazılımalıdır:

- natiqlik
- dil
- nitq
- nitq etiketləri
- nitq fəaliyyəti

661 “Anam başımın yanında dua deyirdi” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

- orfoqrafik
- qrammatik
- fonetik

- leksik
- leksik, qrammatik

662 Nitq istisnaları nədir?

- müəyyən ədəbi dil normasının qeyri-məhdud işlənməsi
- ədəbi dil normasının pozulması
- ayrı-ayrı müəlliflərin nitqində köhnəlmış sözlərdən istifadə edilməsi
- ədəbi dildəki qeyri-normativ hallar
- üslublardan birinin ədəbi dildə aparıcı rol oynaması

663 Qrammatik normanın pozulduğu cümlələri göstərin: 1. Keçim Qarayazı düzənliyindən, qatım qabağıma ilgimlərini. (İ.İsmayılovzadə) 2. Yol azmisan bu payızın çənində, Ağacdələn, ağlin itib sənin də. (M.İsmayılov) 3. Cahandar ağa tüsəngini çıynindən alıb çaxmağı hərlədi. 4. Kişi yola düşəndə dan yeri yenicə ağarırdı.

- 1,4
- 3,4
- 1,3
- 1,2
- 2,3

664 “Çayçı tez-tez təzə çay düzəldirdi” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

- orfoqrafik
- qrammatik
- fonetik
- leksik
- orfoepik

665 Aşağıdakılardan hansı orfoepik qaydaya aiddir?

- sıfətin çoxaltma dərəcəsini emələ gətirən “tünd” sözünün defislə yazılması
- “fənn” sözünə samitlə başlanan şəkilçi artırıldıqda qoşa samitlərdən birinin düşməsi
- “sinif” sözünə saitlə başlanan şəkilçi artırıldıqda son saitin düşməsi
- “m” və “n” samitləri ilə bitən sözlərin tələffüzündə çıxışlıq hal şəkilçisinin –nan2 kimi işlənməsi
- xüsusi isimlərin böyük hərfə yazılması

666 “Dərsin yerini kitabınızda iz eləyin” cümləsində ədəbi dilin hansı norması pozulub?

- orfoqrafik və qrammatik
- qrammatik
- orfoqrafik
- leksik
- orfoepik

667 “O, şiddətli adamdır” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

- leksik, orfoqrafik
- qrammatik, leksik
- yalnız orfoqrafik
- yalnız leksik
- orfoepik, qrammatik

668 “Mənə də çay tökün” cümləsində ədəbi dilin hansı norması pozulub?

- fonetik və leksik
- qrammatik
- fonetik
- leksik

- leksik və qrammatik

669 Hansı bənddə leksik norma pozulmuşdur?

- Çay tökülüb süfrəni ləkələdi.
- Tarlada suvarma işləri başa çatdı.
- Zəhmət olmasa, mənə bir stəkan çay söz.
- Gəzintidən yorğun qayıdan Ceyhun yerinə yixilib yatdı.
- Yalvarma, yalvarma o cəllada sən!

670 Nitq etiketləri barədə yürüdülən hansı fikir səhvdir?

- Onlardan yerində istifadə səmimi münasibət yaradır.
- Nitq etiketlərinə nitq yarıqları da deyilir.
- Müraciət etiketləri rəsmi və qeyri-rəsmi olur.
- Bütün nitq etiketləri müəyyən dövrdə işlənib sonra ünsiyyətdən çıxır.
- Nitq etiketləri nitq mədəniyyətinin mühüm göstəricisidir.

671 Natiqlik sənətinin əsas tələbləri sırasında verilənlərdən biri səhvdir:

- nitqin intonasiyasına uyğun əl-qol, baş və bədən hərəkətləri etmək
- mövzu haqqında geniş danışmaq
- dinləyicilər üçün anlaşılışlı şəkildə danışmaq
- nitqə əvvəldən hazırlanmaq
- nitq mədəniyyətinin əsas şərtlərinə əməl etmək

672 Nitqin düzgünlüyüünün pozulması hansı səbəbdən yaranır? Ən tam olanı qeyd edin:

- orfoepiya qaydalarına əməl etməməkdən
- orfoqrafiya qaydalarına əməl etməməkdən
- nitqdə uzunculuğa, təkrara yol verməkdən
- dilin fonetik, leksik və qrammatik quruluşunu bilməməkdən
- sözün leksik mənasını bilməməkdən

673 Nitqin dəqiqliyi dedikdə nə nəzərdə tutulur?

- mücərrəd anlayışlardan istifadə edilməsi
- yalnız həqiqi mənada başa düşülən sozlərdən istifadə olunması
- orfoqrafiya qaydalarına düzgün əməl edilməsi
- fikrin ifadəsi üçün birbaşa tələb olunan sözün, ifadənin və ya cümlənin seçilməsi
- qrammatik normalara əməl olunması

674 Feil kökünə əvvəl sadə şəkil şəkilçisi, sonra isə qrammatik mənə növünün şəkilçisi artırılmışdır. Hansı norma pozulmuşdur?

- fonetik, leksik
- leksik
- orfoepik
- qrammatik
- orfoepik, qrammatik

675 Nitqə aid əlamətlərdən biri səhvdir:

- Törəmdir.
- Şifahi və yazılı şəkildə mövcud olur.
- Dəyişkəndir.
- Fərdidir.
- Ünsiyyət vasitəsidir.

676 Bəndlərdən birində uzlaşma pozulsa da, qrammatik norma pozulmamışdır:

- Nəfəsi kəsildi, özünü yaxınlıqdakı işiq gələn evə catdırmağa tələsdi.
- Xalqın hamısı, demək olar ki, Yusif Sərraca qarşı idilər.
- Şagirdlərdən ikisinin cavabı müəllimi qane etmədi.
- Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı. (C.Məmmədquluzadə)
- Yenə öz yerində yuvarlanır ay.

677 XX əsrin 40-80-ci illərində ümumişlək olub, indi tarixizmə çevrilən sözlər hansı cərgədə verilmişdir?

- samovar, demokratiya
- ayıtmaq, tanıq
- sayru, nəsnə
- pioner, kolxoz
- dürlü, qaynaq

678 Azərbaycan nümayəndə heyətinin üzvünün Avropa Şurasındaki çıxışı natiqliyin hansı sahəsinə aiddir?

- inzibati-idarə natiqliyi
- akademik natiqlik
- bədii natiqlik
- siyasi natiqlik
- işgüzar natiqlik

679 Fonetik normanın pozulduğu cümələni tapın:

- Mənə elə gəlirdi ki, sabah yuxum mütləq doğruya çevriləcək.
- Toyuqlardan bir neçəsi hindən çıxıb, dən yemək üçün həyətə dağılışdırılar.
- Məhəbbətin ləzzəti nikah evinin kandarına kimidir.
- Görəsən, bizim ağılımız bu sırları aça bilər?
- Vaxtilə müxtəlif işlərdə fəaliyyət göstərsə də, indi evdə dururdu, heç bir işə getmirdi.

680 Fonetik normanın pozulduğu cümələni tapın:

- Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan!
- Yeyərsən qaz ətini, görərsən ləzzətini.
- Gələnlər bir azdan kor-peşman dağılışdırılar.
- Bilənlər bilmiyənlərə desinlər.
- İki dayandırmağı əmr buyurublar.

681 Biri orfoqrafik normanın pozulmasıdır:

- xüsusi isimlərin böyük hərfə yazılması
- uzun saitli heca ilə vurğulu hecanın üst-üstə düşməsi
- söz ortasında yanaşı gələn iki müxtəlif kar samitdən ikincisinin cingiltili tələffüz olunması
- Roma rəqəmləri ilə yazılın sıra saylarından sonra “-ci4” şəkilçisinin qoyulması
- sözə əvvəl leksik, sonra qrammatik şəkilçinin artırılması

682 Nitq istisnaları (ədəbi dildəki qeyri-normativ hallar) hansı şəraitdə meydana çıxır? Düzgün fikirləri secin: 1. öz dövrünü keçirmiş nitq vahidləri bu və ya digər üslubda “ilişib” qalanda. 2. cümlədə durgu işaretləri düzgün qoyulmadıqda. 3. yeni meydana çıxan nitq vahidləri bir müddət normativləşməyəndə. 4. orfoepiya qaydalarına əməl edilmədikdə. 5. qrammatik normalara etinasızlıq göstərildikdə

- 1,2,3
- 2,4
- 1,3,5
- 1,3
- 3,4,5

683 “Onlar Xəmsəni dəfələrlə oxumuşlardı” cüməsində hansı norma pozulmuşdur?

- yalnız orfoepik
- yalnız leksik
- yalnız qrammatik
- orfoqrafik, qrammatik
- yalnız orfoqrafik

684 Özləşmə anlayışına nələr daxildir? Biri səhvdir:

- ədəbi dili başqa dillərin təsirinə məruz qalmaqdan xilas etmək cəhdidir
- alınma sözlərin bəzilərinə qarşılıq tapmaq cəhdidir
- ədəbi dili etnik yaddaşına qaytarmaq cəhdidir
- dildəki bütün alınma termin və şəkilcilərin Azərbaycan (türk) qarşılığı ilə əvəzlənməsi cəhdidir
- alınma sözlərin milliləşdirilməsi cəhdidir

685 Hansı cümlələrdə artıq sözlər nitqin mükəmməlliyinə nöqsan gətirir? 1. Təriflər yalnız onları bəyənən insanları korlayır. 2. Özünə hörmət etməyən başqlarına da hörmət etməz. 3. Ümid qızıl kimidir, hec bir mühitdə paslanmaz. 4. Nizaminin qəzəlləri, Nizaminin poemaları XX əsrin 40-cı illərində dilimizə tərcümə olunmuşdur. 5. Boş-bikar oturmaq əvəzinə, başqasının qeybətini eləmək əvəzinə iş görsəydiniz, yaxşı olardı.

- 2,4,5
- 3.4
- 1,2,3
- 4.5
- 1.5

686 Sürüynən keçi gəlir,Saymışam, üçü gəlir.Çıxağın tamaşa , Yarımın köçü gəlir.Nümunədə ədəbi dilin hansı norması pozulmuşdur?

- yalnız fonetik
- yalnız leksik
- fonetik, leksik
- fonetik, qrammatik
- yalnız qrammatik

687 ... qeyri-türk mənşəli sözlərin əleyhinə yönəlir və məhz həmin sözlərə qarşılıq tapmaq cəhdindən ibarətdir. Nöqtələrin yerinə hansı söz artırılmalıdır?

- qrammatika
- nitq istisnaları, nitqin düzgünlüyü və dəqiqliyi
- Azərbaycan lüğətçiliyi
- özləşmə
- natiqlik

688 Ədəbi dil haqqındaki fikirlərdən biri yanlışdır:

- Nitqlər, çıxışlar, mühazirələr və s. yazılı ədəbi dilə aiddir.
- Yazılı ədəbi dilin ilk nümunələri dövlət sənədlərinin, dövlət başçılarının məktublarının və bədii əsərlərin dili olmuşdır.
- Ədəbi dilin yazılı və şifahi formaları var.
- Ədəbi dil həm fonetik, həm leksik, həm də qrammatik normalara əsaslanır.
- Şifahi ədəbi dil orfoepik normalara tabe olub, səslənən dildir.

689 Dilə aid edilən əlamətlərdən biri yanlışdır:

- Ünsiyyət vasitəsidir.
- Dil əsasdır.
- Mücərrəd işarələr sistemindən ibarətdir.

- Özünəməxsus quruluşu, ifadə imkanları yoxdur.
 Tarixən çox az dəyişikliklərə uğrayır.

690 “Düşmənlə aparılan ağır döyüslərdən birində qəhrəmancasına vəfat etdi o”. Cümlədə ədəbi dilin hansı norması pozulmuşdur?

- qrammatik
 orfoqrafik
 leksik
 leksik, qrammatik
 orfoqrafik, leksik

691 “Jest” sözünün izahı hansı cavabda daha dəqiq göstərilib?

- Düzgün nitqə verilən şərtlərdən biridir.
 Üz əzələlərinin mənalı hərəkətidir.
 Dialekt sözüdür.
 Əl-qol hərəkətlərindən məqsədə uyğun istifadə etməkdir.
 Razılıq bildirən nitq etiketidir.

692 Nitqə müəyyən emosionallıq, sözlə ifadəsi mümkün olmayan çalarları gətirən vasitələr: 1. satira 2. jest 3. etiket 4. alleqoriya 5. mimika

- 2.3
 3,4
 1,2
 2.5
 3.5

693 Cümlədə söz sırasına əməl olunmasa, ədəbi dilin hansı norması pozular?

- fonetik
 orfoepik
 orfoqrafik
 qrammatik
 leksik

694 Bəndlərdən birində ədəbi dilin fonetik norması pozulub:

- Şairim! Açı, payla söz xəzinəni,Şeiriyyat ilhamı çağırır məni.
 Kim minir Qazaxın dilboz atını, Götürür toyların şal xalatını...
 Qafqaz dağlarının gözəl guşəsi .Vurğunam hüsnünə özüm, Qəbələ!
 Doğrudan da, Məmdəli, qeyrət həlal olsun sənə!
 Tariximə qara xətlə hicri, miladi ,Qılıncların qan ağızı ilə yazılmadımı?!

695 Biri qeyri-rəsmi müraciət etiketidir:

- yoldaş
 cənab
 xanım
 qadası
 bəy

696 Biri natiqliyin sahəsi deyil:

- işgüzar natiqlik
 siyasi natiqlik
 bədii natiqlik
 publisistik natiqlik

- inzibati-idarə natiqliyi

697 Nitq normalarının tarixiliyi haqqındaki fikirlərdən biri səhvdir:

- 1930-cu illərə qədər Azərbaycan ədəbi dilinin fonetikasında əlifbada xüsusi hərfə göstərilən “sağır nun” adlı sə var idi.
- Leksik normadan fərqli olaraq, ədəbi dilin fonetik və qrammatik normalarında dəyişiklik ləng gedir.
- Norma tarixi kateqoriyadır.
- Dövr keçdikcə ədəbi dilin normasında əvvəlkindən fərqli müəyyən əlamətlər, keyfiyyətlər meydana çıxmır.
- Nitq normalarının tarixiliyi ədəbi dilin inkişafının, təkmilləşməsinin nəticəsidir.

698 Fikirlərdən biri səhvdir:

- Azərbaycan dilinin leksik normasının keyfiyyətini milli leksika müəyyən edir.
- Lügətçilik dilçiliyin praktik sahəsi olub, lügətlərin tərtibi prinsiplərini öyrənir.
- Rəmzi mənalardan ideoqrafik yazıda istifadə olunur.
- Dialektologiya sözlərin mənşeyini öyrənir.
- Şifahi ədəbi dil orfoepik normalara tabedir.

699 Götürmür bizləri qəbir, Koroğlu, Səni bezdirmədi səbir, Koroğlu? Hardasan, umudum, ya bir Koroğlu, Qosun yollarda qalıb (Akif Səməd) Nümunədə ədəbi dilin hansı normaları pozulmuşdur?

- fonetik və leksik
- leksik və qrammatik
- fonetik
- fonetik və qrammatik
- leksik

700 Dil və nitq haqqında deyilənlərdən biri səhvdir:

- Dil tarixən çox az dəyişikliklərə uğrayır.
- Dil əsasdır, nitq ondan törəmdir.
- Nitq dildən fərqli olaraq heç vaxt dəyişmir.
- Dil ünsiyyət vasitəsi olub, mücərrəd işarələr sistemindən ibarətdir.
- Nitq ünsiyyət prosesidir, bu və ya digər məlumatın ifadə tələbinə uyğun olaraq dilin ifadə imkanları əsasında meydana çıxır.